

Azərbaycan Milli Elmlər Akademiyası
Hüquq və İnsan Haqları İnstitutu

**AZƏRBAYCANIN
İŞGAL OLUNMUŞ
ƏRAZİLƏRİNDƏKİ TARİX
VƏ MƏDƏNİYYƏT
ABİDƏLƏRİNƏ
VURULAN ZƏRƏR**

Faiq İsmayılov

Bakı - 2016

İdeya müəllifi: Faiq İsmayilov
Məsləhətçilər: h.e.d. Aytən Mustafazadə,
 Günay Əfəndiyeva
Elmi redaktor: f.e.d. Lalə Əhmədova
Baş redaktor: r.e.d. Anar İsgəndərov
Redaktor: İqrar Məmmədli
Redaksiya heyəti: Səbinə Sadıxqızı, İqrar Məmmədli,
 Təranə Yaqubova, Nərgiz Yusifzadə
Dizayn: Anar Mustafayev

Kitabda Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı ictimai birliyinin arxiv materiallarından istifadə edilmişdir.

İSBN: 978-9952-8154-9-8

Azərbaycanın işğal olunmuş ərazilərindəki tarix və mədəniyyət abidələrinə vurulan zərər: 2016

Sizə təqdim olunan bu kitab Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində, erməni işğalı altında qalan Azərbaycan ərazilərindəki tarix və mədəniyyət abidələrinin ermənilər tərəfindən vandalizmə uğradılmasının səbəblərinin indi də qədər beynəlxalq elmi ictimaiyyətə məlum olmayan tərəflərini araşdırır.

MÜNDƏRİCAT

Giriş	10
Azərbaycanın erməni vandalizminə uğrayan tarix və mədəniyyət abidələri	13
Azərbaycanın işğal olunmuş ərazilərində bölgələr üzrə tarix və mədəniyyət abidələrinə ermənilər tərəfindən vurulan zərərlər barədə məlumat.	25
Erməni xaçdaşları: mifologiya, yoxsa tarixi realıq?!	62
Ermənistanın işğalı altında olan Azərbaycan ərazilərində vandalizmə uğradılan islam dini abidələri	82
İşğal altındakı ərazilərdə monumental incəsənət nümunələrinin və islam dini abidələrinin ermənilər tərəfindən dağıdılmasının səbəbləri	98
Abidələrə dəymiş zərərin müəyyənləşdirilməsi qaydaları	104
Memarlıq abidələrinə dəyən zərərin bazar qiymətlərinə uyğun müəyyən edilməsi qaydaları	112
İşğal altında qalan Azərbaycanın dövlət qeydiyyatında olan tarix və mədəniyyət abidələrinin adlı siyahısı	117
Daşınmaz tarix və mədəniyyət abidələrinə vurulmuş zərərlə görə Azərbaycanın Ermənistandan təzminat almaq hüququ təmin edilməlidir.	164
İstifadə olunmuş ədəbiyyat	173

Tarixi-mədəni irsimizi qoruyaq!

Əziz oxucu!

Qarşınızdakı “Azərbaycanın işğal olunmuş ərazilərindəki tarix və mədəniyyət abidələrinə vurulan zərər” kitabı, sadəcə, Azərbaycan xalqının qədim tarixini və mədəniyyətini əks etdirmir, o həm də məhv edilmiş və hazırda məhv edilməkdə olan abidələrimizin həyəcan səsi, harayıdır.

Kitabı vərəqlədikcə Ermənistanın işğal altında olan Qarabağda minlərlə abidələrimizin dağıldığını, bir çoxlarının erməniləşdirilərək mənimşənildiyini görmək, əlbəttə, bizim hər birimizin qəlbinə ağırdır. Buna görə də biz öz sözüümüzü, ədalətli mövqeyimizi hər zaman dilə gətirməklə, erməni saxtakarlığını dünya miqyasında elmi əsaslar və əyani sübutlarla ifşa etməyə, onların iç üzünü açmağa çalışmalıyıq.

Bu baxımdan, “Azərbaycanın işğal olunmuş ərazilərindəki tarix və mədəniyyət abidələrinə vurulan zərər” kitabı çox əhəmiyyətli nəşrdir. Burada bizim milli abidələrimiz haqqında informasiya verilməklə yanaşı, həmçinin o abidələrin bugünkü taleyi göstərilir, onların məhv edilməsiylə dəymiş maddi və mənəvi zərərin həcmi barədə də məlumat verilir.

Kitabda ən diqqət çəkən məqamlardan biri, heç şübhəsiz, erməni vandalizminin bir qolu olan “erməni oğurluğu”nun ifşa olunmasıdır.

Ermənilər tərəfindən başqa xalqlara məxsus maddi və mənəvi dəyərlərin mənimşənilməsi, əslində, heç də yeni tendensiya deyil. Ancaq abidələr üzərindəki orijinal yazıların silinməsi, onun əvəzinə ermənicə yazıların əlavə olunması, torpağa basdırılan saxta erməni abidələri sadəcə mənimşəmə yox, həm də yalnız Azərbaycana deyil, bütün dünya mədəniyyətinə təcavüzdür.

Əlbəttə, ermənilərin mənəvi dəyərlərlə bağlı saxtakarlığı gec-tez ifşa olunacaq və haqq-ədalət öz yerini tutacaq, ancaq maddi abidələrimizə vurulan zərər qalıcıdır. Qədim Alban mədəniyyətinə məxsus abidələrimiz bu cür yollarla şikəst edilməkdədir, islam abidələrinin əksəriyyəti isə tamamilən məhv edilmişdir. Kitabda bu məsələlər faktlarla geniş işıqlandırılmışdır.

Azərbaycan xalqının maddi-mədəni abidələri haqqında indiyədək müxtəlif əsərlər yazılsa, kitablar nəşr olunsada, bu günə qədər işğal olunmuş torpaqlarımızdakı abidələri bu şəkildə əks etdirən araşdırma işıq üzün görməmişdir. Buna görə də, mənəcə, bu tədqiqat gələcək araşdırmaçılara bu sahədə daha geniş tədqiqatlar aparmaq üçün bir stimula ola bilər.

Türkdilli xalqların tarixi-mədəni irsinin qorunması, öyrənilməsi və təşviq edilməsi Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun məqsədlərindən biridir. İşğal olunmuş ərazilərimizdəki mədəni miras barədə həqiqətləri ortaya çıxaran kitabın nəşri Fondun əsas fəaliyyət istiqamətləri üçün səciyyəvidir.

Eyni zamanda, Dağlıq Qarabağ və ətrafındakı yeddi rayona məxsus tarixi-mədəni irsin bütün Türk dünyası üçün ölçülməz xəzinə olduğunu qeyd etmək də vacibdir, çünki bu irsin hər bir parçası özündə türkdilli xalqlara xas xarakterik xüsusiyyətlər daşıyır. Müxtəlif abidələrin, incəsənət nümunələrinin, sənət əsərlərinin, əlyazmaların, bir sözlə bu zəngin xəzinənin məhvi və mənimşənilməsi Türk mədəniyyəti və irsinə, ümumiyyətlə, bəşəri mədəniyyətə vurulmuş ciddi zərərdir. Ona görə də bu kitab dünya mədəniyyətində xüsusi yerə malik Türk dünyası mədəni irsinin qorunması baxımından önəmli olduğu qədər, aktual əhəmiyyət də daşıyır.

Mən kitabın hazırlanmasında əməyi olan hər kəsə dərin təşəkkürümü bildirirəm. Həqiqətin bərqərar olunması naminə görülən hər bir iş yalnız dövlət və xalq tərəfindən qiymətləndirilmir, bu, tarix baxımından da böyük qiymətə malikdir. Milli mədəni dəyərlərə və irsə göstərilən diqqət, onların mühafizəsi istiqamətində görülən işlər bəşəri mahiyyət daşıyır və şərəf gətirir.

Günay ƏFƏNDİYEVA,
Beynəlxalq Türk Mədəniyyəti
və İrsi Fondunun Prezidenti

Hörmətli oxucu!

Sizə təqdim olunan bu kitab Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində erməni işğalı altında qalan Azərbaycan ərazilərindəki tarix və mədəniyyət abidələrinin ermənilər tərəfindən vandalizmə uğradılmasının səbəblərinin indiyə qədər beynəlxalq elmi ictimaiyyətə məlum olmayan tərəflərini araşdırır. Kitabın əsas məqsədi erməni vandalizmi ilə bağlı beynəlxalq səviyyədə müzakirələr təşkil etməklə, dünya ictimaiyyətində bu problemə bağlı real təsəvvür yaratmaqdan ibarətdir.

İndi heç kəsə sirr deyil ki, Dağlıq Qarabağ məsələsi Azərbaycan üçün həyati əhəmiyyət kəsb edir və bu gün onun həlli bütün regionun ictimai-siyasi inkişafında yeni mərhələnin əsasını qoya və Azərbaycanın daha sürətli inkişafına səbəb ola bilər. Lakin buna baxmayaraq, münaqişənin mövcud olduğu bu uzun illər ərzində hələ də dünyanın nüfuzlu beynəlxalq birlikləri bu məsələyə lazımı diqqət yetirməmişdir. İndiyədək Ermənistanla Azərbaycan arasında aparılan sülh danışıqları heç bir nəticə verməmişdir, bu isə Azərbaycanın siyasi həyatında və vətəndaş cəmiyyətlərində böyük narahatlıq doğurur.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi və mahiyyəti, onun ağır nəticələri dünya birliyinə yaxşı məlumdur. Bu problem Ermənistanın Azərbaycana ərazi iddiaları nəticəsində meydana gəlmişdir. Mahiyyət etibarı ilə münaqişənin nəticəsindən faydalanmaq istəyən Ermənistan Azərbaycanın 20% ərazisini, o cümlədən Dağlıq Qarabağı özünə birləşdirməyə nail olmağa çalışır.

1992-ci ilin fevral ayında erməni silahlı birləşmələri ən müasir silahlardan istifadə edərək Dağlıq Qarabağda 613 nəfər günahsız insanın vəhşicəsinə öldürülməsi, 487 nəfərin şikəst olması, 1275 nəfərin əsir götürülməsi və 150 nəfərin itkin düşməsi ilə nəticələnən Xocalı soyqırımını həyata keçirdi. 1992-ci ilin mayından etibarən isə bu hücumlar Şuşanın, sonra da Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarının işğalı ilə nəticələndi. Beləliklə, Ermənistan silahlı qüvvələri Dağlıq Qarabağa bərabər, onun ətrafındakı rayonları da işğal etdi.

Erməni işğalını pisləyən BMT Təhlükəsizlik Şurasının 822, 853, 874, 884 sayılı qətnamələrində erməni silahlı birləşmələrinin Azərbaycan torpaqlarından dərhal və qeyd-şərtsiz çıxarılması və qaçqınların öz doğma yerlərinə qaytarılması tələb olunsa da, bu sahədə BMT-nin söylərinə və çağırışlarına məhəl qoymayan Ermənistan silahlı birləşmələri Azərbaycan rayonlarını işğal altında saxlamaqda davam edir.

Ermənistanın Azərbaycana qarşı yürütdüyü bu terror və soyqırım siyasəti artıq ideoloji, elmi, mədəni, mənəvi, informasiya, eləcə də sosial sahələri əhatə edir. Ermənistanın Azərbaycana qarşı apardığı işğal siyasətinin fəsadları yalnız ərazilərin zəbt edilməsi ilə bitmir. Bu təcavüz genişmiqyaslı, çoxistiqamətli xarakter daşıyır. Təcavüz Ermənistanın işğalı altında qalan milli-mədəni dəyərlərimizin məhv edilməsi, ya da erməniləşdirilməsi ilə müşayiət olunur. Belə ki, Füzuli şəhərinin yaxınlığında yerləşən, 700 min il əvvələ aid olan, Avropa insanının ilk yaşayış məskənlərindən sayılan Azıx mağarası dünyanın nadir mədəni sərvətlərindəndir. Erməni işğalçıları bir müddət bu mağaranı silah anbarına, müəyyən dövrdə isə əsgərlərin silahatma məşqlərinin keçirildiyi yerə çeviriblər. İndi isə Ermənistan xarici alimləri də cəlb etməklə burada qanunsuz arxeoloji qazıntılar aparır, Azərbaycana məxsus olan bu qədim sərvəti özününküləşdirmək, yalnız əraziləri deyil, tarixi də mənimləmək üçün təxribatçı fəaliyyətlərlə məşğul olur.

Qeyd etmək yerinə düşər ki, hazırkı şəraitdə Azərbaycanın tarixi abidələrinə münasibətdə erməni vandalizmi özünü qabarıq şəkildə göstərir. Ermənilər işğal altında olan Azərbaycan ərazilərində yüzlərlə tarixi-dini və mədəni abidələri məhv ediblər.

Azərbaycanın mədəni irsi bəşər mədəniyyətinin ayrılmaz tərkib hissəsi olduğundan ölkəmizin ərazisində xalqımızın çoxəsrlik tarixi keçmişindən yadigar qalmış tarix və mədəniyyət abidələrinin mühafizəsi beynəlxalq əhəmiyyət kəsb edən bir problem olaraq qalır. Bu baxımdan Azərbaycanın işğal olunmuş ərazilərində tarix və mədəniyyət abidələrinin dağıdılması və qəsdən korlanması "Silahlı münaqişə baş verdikdə mədəni dəyərlərin qorunması haqqında" 1954-cü il Haaqa Konvensiyasına, "Arxeoloji irsin mühafizəsi haqqında" 1992-ci il Avropa Konvensiyasına, "Ümumdünya mədəni və təbii irsin mühafizəsi haqqında" YUNESKO-nun 1972-ci il Konvensiyasına ziddir.

Müxtəlif dövrlərdə Azərbaycanda müxtəlif dinlərin mövcud olması Dağlıq Qarabağda da insan cəmiyyətinin ictimai həyatına böyük təsir göstərmişdir. Azərbaycanın bütün bölgələrində olduğu kimi, Qarabağda da xristianlıq və müsəlmanlığın yanaşı inkişafı və eyni zamanda onların birinin digərini əvəz etməsi Azərbaycanın memarlıq abidələrinin tikintisində də özünü göstərmişdir. Bu isə Azərbaycanda multikulturalizm ənənələrinin necə dərin qatlara söykəndiyinin əyani göstəricisidir. Hal-hazırda bu mədəni irsin ermənilər tərəfindən vandalizmə uğradılması təəssüf doğurur.

Azərbaycanın işğal olunmuş ərazilərindəki memarlıq abidələrinin bir qisminin erməniləşdirilməsi, digər qisminin vandalizmə uğradılması ciddi təşviş doğurur. Ermənistanın bu hüquqazidd əməlləri nəticəsində işğal altındakı Azərbaycan ərazilərində qalan islam dini abidələri, bağ, park və memarlıq ansambları ermənilər tərəfindən dağıdılaraq artıq çoxdan tarixə çevrilmişdir. Bu erməni vandalizm faktlarını ifşa etmək üçün Cənubi Qafqazda xristianlıq dövrü bazilika və monastırlarının tikinti quruluşunun öyrənilməsi böyük əhəmiyyətə malikdir. Hesab edirik ki, ermənilərin bu hüquqazidd əməlləri beynəlxalq təşkilatlar tərəfindən araşdırılıb öz hüquqi qiymətini almalıdır.

ATƏT-in 1994-cü il Budapeşt, 1996-cı il Lissabon və 1999-cu il İstanbul sammitlərində münaqişənin dinc və siyasi yollarla həlli istiqamətində bir sıra mühüm təkliflər irəli sürüldü. Xüsusilə 1996-cı ildə ATƏT-in Lissabon zirvə görüşü zamanı Heydər Əliyevin siyasi uzaqgörənliyi və müdrikliyi sayəsində Azərbaycanın mövqeyi Ermənistan istisna olmaqla, dünyanın 53 dövləti tərəfindən qəbul edildi, tanındı və müdafiə olundu.

Bu kitabda xalqımızın ümummilli probleminə çevrilmiş Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində Azərbaycan ərazilərindəki tarix və mədəniyyət abidələrinin ermənilər tərəfindən vandalizmə uğradılmasının tarixi, məsələnin həlli ilə bağlı danışıqlar prosesinin gedişi, beynəlxalq birliyin bu məsələdə tutduğu mövqeyin nə dərəcədə ədalətli olduğu araşdırılır. Müəllifin əsas məqsədi bu gün bütün Cənubi Qafqazda təhlükəsizlik və sabitlikə mane olan çox müəkkəb bir məsələnin həqiqi mahiyyətini oxuculara çatdırmaqdan və dünya birliyinin bu problemə münasibətdə ədalət meyarlarına əsaslanmasının zəruriliyini

sübut etməkdən ibarətdir. Kitab nəinki Azərbaycan, eləcə də bütün region xalqlarının həyatına mənfi təsir göstərən Dağlıq Qarabağ münaqişəsi zəminində yaranan vandalizm siyasətinin səbəblərini öyrənmək istəyənlər üçün qiymətli vəsaitdir.


Aytən MUSTAFAZADƏ,
*AMEA Hüquq və İnsan Haqları
İnstitutunun direktoru, hüquq elmləri doktoru*

Giriş

10 aprel 1998-ci ildə Azərbaycan Milli Məclisi tərəfindən qəbul edilmiş “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikasının Qanunu imkan verir ki, respublikanın bütün ərazisində abidələrin qeydiyyatı alınması, öyrənilməsi, qorunması, bərpa edilməsi, yenidən qurulması, istifadə edilməsi və onlara dəyən zərərlər barədə tədbirlərin görülməsi dövlət orqanları və qeyri-hökumət təşkilatları tərəfindən müstəqil və ya mərkəzləşdirilmiş qaydada təşkil edilsin və həyata keçirilsin.

Abidələrin mühafizə edilməsinə nəzarət işləri daşınmaz tarix və mədəniyyət abidələrinin qorunması haqqında dövlət qanunvericiliyinin yaratdığı şərait çərçivəsində dövlət orqanlarının, hüquqi şəxslərin və vətəndaş cəmiyyəti üzvlərinin gündəlik vəzifələrinə çevrilmişdir. Mədəni irs nəinki daşınmaz tarix və mədəniyyət abidələrini, eyni zamanda, tarixə şahidlik edən bütün sənədlərə və milli-mənəvi dəyərlərə aid daşınan abidələri də əhatə edir. Mədəni irs xalqın milli mədəni və tarixi sərvətidir. Bir xalqın mədəni irsinin digər xalq, millət, yaxud xalqlar və ya millətlər tərəfindən dağıdılması, məhv edilməsi və ya vandalizmə uğradılması yol-verilməzdir. Belə hərəkətlər beynəlxalq qanun və konvensiyalarla da yol-verilməz hesab edilir. Bu barədə “Hərbi münaqişələr zamanı mədəni dəyərlərin qorunması haqqında” 1954-cü ildə qəbul edilmiş Haaqa Konvensiyası öz üzvləri qarşısında vəzifələr qoyur. Məsələn, hərbi münaqişələr zamanı hər bir dövlətin öz ərazisində və rəqib tərəfin ərazisində yerləşən mədəni dəyərlərin qorunması memarlıq, incəsənət, tarixi abidələr, arxeoloji qazıntılar kimi daşınan və daşınmaz mədəni dəyərlərin müdafiə edilməsini iştirakçı dövlətlərin qarşısında vəzifə kimi qoyur. Konvensiyanın iştirakçısı olan bütün dövlətlər özlərinin qanunvericiliyində elə qanunlar qəbul etməlidir ki, bu konvensiya onun şərtlərin pozan və pozmağa göstəriş verənləri cəzalandıra bilsin.

Bundan başqa, Haaqa Konvensiyasında sənədin tətbiq edilməsi qaydalarını müəyyən edən icraedici rəqlament və işğal edilmiş ərazilərdən mədəni dəyərlərin çıxarılmasını qadağan edən protokol da qəbul edilmişdir.



Kəlbəcər rayonunun Zar kəndi ərazisində xatirə kompleksi

2012-ci ildə Parisdə keçirilən YUNESKO-nun Silahlı münaqişələr zamanı mədəni mülkiyyətin qorunması üzrə Komitəsinin 8-ci sessiyası çərçivəsində işğal edilmiş ərazilərdə mədəni mülkiyyətin qorunması haqqında daha bir sənəd qəbul edilib.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, işğal edilmiş ərazilərdə mədəni mülkiyyətin qorunması məsələsinin Komitədə müzakirə edilməsinə Azərbaycan 2012-ci ildə təşəbbüs göstərərək və 2012-ci il qərarına əsasən, Katiblik tərəfindən işğal edilmiş ərazilərdə mədəni mülkiyyətin qorunmasına aid müvafiq sənədin hazırlanması tələb edilib.

Katiblik tərəfindən hazırlanan sənəddə Silahlı münaqişələr zamanı mədəni mülkiyyətin qorunması haqqında 1954-cü il Haaqa Konvensiyası və onun iki protokolunda işğal edilmiş ərazilərə aid müddəaların hüquqi təhlili, həmin müddəaların həyata keçirilməsi mexanizmləri və digər aspektlər yer alıb.

Sənədin nəticələr hissəsində işğal edilmiş ərazilərdə mədəni abidələrin qorunması ilə bağlı vəziyyətin monitorinq edilməsi məqsədilə YUNESKO texniki missiyalarının göndərilməsinin mümkünlüyü qeyd


edilib. Sənəddə, həmçinin YUNESKO-nun baş direktoru tərəfindən BMT-nin Təhlükəsizlik Şurası (TS) və Baş Assambleyasında (BA) qəbul ediləcək qətnamələrdə işğal edilmiş ərazilərdə mədəni mülkiyyətin qorunması məsələsinin diqqətə çatdırılması əksini tapıb.

Ermənistanın azərbaycanlılara qarşı törətdiyi cinayətlər yalnız Azərbaycan tarix və mədəniyyət abidələrini əhatə etmir, eyni zamanda böyük insan itkiləri ilə müşayiət olunan humanitar fəlakət səviyyəsində ciddi problemlər yaradır. Ermənistanın təcavüzü nəticəsində Dağlıq Qarabağ münaqişəsi zamanı 20 minə yaxın azərbaycanlı qətlə yetirilmiş, 100 min nəfər yaralanmış, 50 mindən çox insan əlil olmuş, 5 minə yaxın insan isə əsir və itkin düşmüşdür. Azərbaycanlıların əsrlər boyu yaşadıkları Ermənistan ərazisindən və işğal edilmiş torpaqlardan 1 milyondan artıq insan qovulmuş, qaçqın və məcburi köçkün həyatı yaşamağa məhkum edilmişdir.

Bütün bunlar Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində vurulan ziyanın və təhlükələrin miqyaslarının nə qədər böyük olduğunu əyani şəkildə nümayiş etdirir. İlk hesablamalara görə, işğal nəticəsində Azərbaycan öz iqtisadi potensialının 20 faizini itirmiş və ölkəyə 818 milyard ABŞ dollarından artıq ziyan dəymişdir. Ermənilər tərəfindən oğurlanmış və məhv edilmiş tarixi-mədəni sərvətlərimizin dəyərini isə pulla qiymətləndirmək mümkün deyildir. Ermənistan "Hərbi münaqişələr zamanı mədəni sərvətlərin qorunması haqqında" Haaqa Konvensiyasının və "Mədəni sərvətlərin qeyri-qanuni dövrüyyəsi haqqında" Paris Konvensiyasının müddəalarını kobudcasına pozaraq Azərbaycanın mədəni sərvətlərini talamaqla məşğuldur.

Azərbaycanın erməni vandalizminə uğrayan tarix və mədəniyyət abidələri

Mənbələrin yazdığına görə, hələ XVIII əsrin əvvəllərində, I Pyotr zamanında Rusiya isti dənizlərə yiyələnmək üçün planlar hazırlamağa başlamışdı. 1804-1812-ci illər Rusiya-İran müharibəsinin gedişində – 1805-ci il mayın 14-də Qarabağ xanı İbrahim Xəlil xan Cavanşir və Rusiya imperatorluğunun nümayəndəsi P.D.Sisianovun imzaladıqları Kürəkçay müqaviləsinə əsasən, Qarabağ xanlığı Rusiyanın tabeliyinə keçdi. Müharibədə Rusiyanın qələbəsi nəticəsində Naxçıvan və İrəvan xanlıqları istisna olmaqla Şimali Azərbaycan xanlıqları işğal edildi. İşğalın nəticələri 1813-cü il oktyabrın 12-də imzalanmış Gülistan sülh müqaviləsi ilə təsdiq olundu. 1826-cı ildə yenidən başlanan müharibə nəticəsində Azərbaycanın Naxçıvan və İrəvan xanlıqları da işğal edildi. Bu, 1828-ci il fevralın 10-da imzalanmış Türkmənçay sülh müqaviləsinə əsasən təsdiq edildi. 1828-ci ildən sonra söz sahibinə çevrilən Rusiya regionda ermənilərin məskunlaşdırılması siyasətini yeritməyə başladı.



Çar Rusiyası ermənilərin Osmanlı və İran ərazilərindən köçürülərək Cənubi Qafqaza yerləşdirilməsi məsələləri ilə məşğul olan xüsusi komissiya yaratdı. Köçürülmə nəticəsində Qarabağ əyalətində 1828-1829-cu illərdə ermənilərin sayı 18 min, 1843-cü ildə isə 34 min 606 nəfərə çatdı. Köçürülmə məsələləri ilə məşğul olan çar məmuru N.İ.Şavrov bununla bağlı olaraq yazırdı ki, 1828-1830-cu illərdə Cənubi Qafqaza 40 min İran və 84 min Türkiyə ermənisi erməni əhalisinin yox dərəcəsində olduğu Yelizavetpol və İrəvan quberniyalarında ən yaxşı torpaqlarda yerləşdirildilər, Yelizavetpol quberniyasının dağlıq hissəsi (indiki Dağlıq Qarabağ) və Göyçə gölünün sahilləri ermənilərlə məskunlaşdırıldı. O, daha sonra qeyd edirdi ki, Cənubi Qafqazda yaşayan 1 milyon 300 mindən artıq erməninin 1 milyondan çoxunun diyarın köklü sakinlərinə aidiyyəti yoxdur və onlar bizim tərəfimizdən köçürülərək yerləşdiriliblər (N.İ.Şavrov. "Güney Qafqazda rus işinin yeni təhlükəsi", səh. 59).

1836-cı ildə rusların köməyi ilə Azərbaycanda o zaman fəaliyyət göstərən Alban Patriarxal kilsəsinin ləğv olunaraq onun mülklərinin erməni Qriqoryan kilsəsinin təbəçiliyinə verilməsi üçün rus çarı I Nikolay xüsusi olaraq fərman da imzalamışdı. Bu hadisədən bir qədər sonra keçmiş Alban dövlətinin qərb əraziləri, daha dəqiq desək, Qarabağ regionunda ermənilərin XVIII əsrin sonlarından başlayaraq davam edən sıx məskunlaşmaları nəticəsində Alban dövlətçiliyi və dini Qarabağda müstəqilliyini itirdi və həmin yerlərin əhalisinin qriqoryanlaşdırılması, yəni erməniləşdirilməsi prosesi başladı.

Bu hadisə Cənubi Qafqazda xristian dövrü mədəni dəyərlərinin məhv edilməsinə və ya erməniləşdirilməsinə səbəb oldu. Belə ki, alban kilsələrindəki əlyazmaların erməni dilinə tərcümə edilərək orijinaları yandırıldı, kilsə və monastırların interyerindəki yazıların və bədii daş nümunələrinin formaları dəyişdirildi.

Bütün bu saxtakarlıqlara baxmayaraq Qafqaz Albaniyası dövrü abidələrinin əksəriyyəti Azərbaycanın bir çox ərazilərində öz ilkin formalarını qoruyaraq dövrümüzə qədər gəlib çıtsa da, bu abidələr üzərində öz həqiqi tarixini əks etdirən heç bir yazı nümunəsi qalmamışdır. Buna misal olaraq Kəlbəcər rayonunda Xudavəng memarlıq kompleksi (XIII əsr), Talış kəndində Urek məbədi (1279-cu il), Vəng kəndində Gəncəsər məbədi (XIV əsr), Qozlu kəndində Xudavəng məbədi (1204-cu il), Ləcin rayonunun Kosalar kəndindəki Ağoğlu məbədi (IV-IX əsrlər), Xoca-

vənd rayonu Sos kəndindəki Amaras monastırı (IV əsr), Ağdərə ərazisindəki müqəddəs Yelisey məbədi, Ağdam rayonu Maqadiz kəndində Yemiş Arakel məbədi (XII əsr), Xocalı rayonunda Xansix (1122), Xaçmaç (1100-cü il), Armudlu (1202-ci il) məbədləri, Xocavənd rayonu Tuğ kəndində Qırmızı məbəd (1000-ci il), Qərbi Azərbaycan ərazisində Haqapat məbədi, Qoşavəng məbədi, Dədəvəng məbədi, Ağtala məbədi, Ərcivəng məbədi, Tatev məbədi, Uzunlar məbədi, Yenivəng məbədi, Sənain məbədi alban memarlığının erməniləşdirilən nümunələridir.

Albaniyada Şərq xristianlığına məxsus memarlığın bütün növləri mövcud olmuşdur. Qarabağdakı Alban xaç daşları bir sıra mühüm lokal cizgiləri bütün Alban yazılı daşlarının üzərində xristianlığa qədərki inanclar və kainat qüvvələrinin yerləşməsi ilə dini-bədii qanunlara tabe edilmiş özünəməxsus qrup təşkil edir. Alban xaçı xristianlığa qədərki inancların və kainatı dərkətmənin əlamətlərini özündə cəmləşdirən işarələrə malikdir. Onun bütün kompozisiyaları göylə yerin əlaqəsi, günəş, işıq və məhsuldarlıq simvolu kimi əks olunmuşdur (F.İsmayılov. Erməni xaçkarları: Mifologiya, yoxsa reallıq? <http://news.milli.az/society/53714.html>).

Alban dövrü memarlıq abidələrinin hətta xristianlığa qədərki dövrə aid daş və divar rəsmlərində və eləcə də süjet xarakterli oymalarda daha çox türkdilli xalqlara məxsus elementlərdən istifadə edilməsi hazırkı dövrdə bu abidələrin ermənilər tərəfindən daha çox zərər görməsinə səbəb olur. Birmənalı şəkildə ermənilər məskunlaşdıqları ərazilərdəki tarix və mədəniyyət abidələri üzərində türk ornamentlərinin və simvollarının olmasını qəbul etmirlər. Çünki onlar alban dövrü abidələrinin üzərindəki ornament və simvolları olduğu kimi qəbul etsələr, onda bu abidələrin erməniləşdirilməsi mümkün olmazdı.

Azərbaycanın işğal altındakı ərazilərində xeyli sayda Alban dövrü sovmə və dairəvi məbədlər kimi memarlıq abidələri vardır ki, bu abidələr xristianlıq dövrünə qədər olan abidələr sayılır. Yəni bu abidələr xristian dinindən öncə inşa edildiyindən onların üzərində heç bir dini simvollar, dini inancları andıran atributlar yer almamışdır, çünki bu abidələr onların nə memarlıq quruluşlarında, nə də tikinti üslublarında dini inancları əks etdirmir. Belə ki, dairəvi məbədlərin tikilməsi erkən xristianlıq dövrünə aiddir və tədqiqatçıların fikrincə, bu məbədlər günəşə ibadət edən albanlar tərəfindən, yəni hələ xristianlığın tam mənimsənilmədiyi

və soma cisimlərinə ibadətə qarışdırıldığı dövrlərdə tikilib. Bu dövr memarlıq üslubunun bütün ornamentlərində atəşpərəstliyin təzahürləri, göy cisimlərinə ibadətə motivləri öz əksini tapır.

Xristianlığa qədərki alban dövrü memarlığının ən kütləvi formalarından biri də sovməolərdir. Sovməolər karvan yolları kənarında kiçik ibadətəgah rolunu oynasalar da, onlar əslində memorial tikililərdir. Bu ərazilərdə həm mehrabsız, həm də mehrablı sovməolərə təsadüf olunur. Bu sovməolərin divarları bir qayda olaraq, zəif naxışlara malik nişan daşları ilə bəzədilir. Karvan yolları üzərində sovməolərin tikilməsində əsas məqsədlərdən biri də insanların səfər zamanı əziyyətli yolçuluqdan sonra dincəlib istirahət etmələrinə, soyuqdan və yağışdan qorunmalarına, axşama düşdükdə gecələmələrinə şərait yaratmaq idi. Bu tipli tikintilər ibadət üçün nəzərdə tutulmadığından, onların memarlıq quruluşlarında da müxtəliflik var idi.

Bu abidələrin ən möhtəşəm nümunələrindən biri, bəlkə də birincisi Laçın rayonunun Kosalar kəndi yaxınlığındakı IV əsrə aid edilən Ağoqlan məbədi hesab edilir. Alban dövrünün son dəbli tikintilərindən sayılan Ağoqlan qəsrinin IV əsrdə inşa edilməsi barədə xeyli tədqiqat materialları mövcud olsa da, bu abidə kompleksinin hələ xristianlığa qədərki dövrə aid olması barədə dəyərli sübutlar var. Məhz buna görə də müəssisələr bu abidə kompleksinin xristianlığa qədərki dövrə aid olan abidələr siyahısına daxil edilməsini vacib hesab edirlər. Abidə müxtəlif dövrlərdə uçqun və dağıntılara məruz qaldığından bu abidə yenidən inşa edilərək forma etibarilə monastır stilinə uyğunlaşdırılmışdır. Abidə təmir edilərkən özünün ilk bünövrələri olduğu kimi saxlanmış, hətta yan divarların da aşağıdan yuxarıya 1,5-2 metr hündürlükdə salamat və sağlam qalan hissələrinə toxunulmamış və bu köhnə divarlar üzərində yeni divarlar tikilmişdir. Bu Alban monastırının uzunluğu 25,6 metr, eni isə 12,5 metrdir.

Kompleksin ümumi daxili ərazisi isə iki hektara yaxın ərazini əhatə edir. Laçın rayonu ərazisində Ağoqlan qəsrə Alban dövrü memarlığının ən möhtəşəm abidəsidir. Abidənin mərkəzi nefi qərbdən şərqə doğru şimal və cənub sütunlarla sıralandığından binaya böyük əzəmət və ecazkar gözəllik verir. Ermənilər 1992-ci ildə bu əraziləri işğal etdikdən sonra Ağoqlan qəsrini təmir etmək bəhanəsi ilə abidənin daxili interyerini ciddi dəyişikliyə uğratdılar. Belə ki, abidənin divarları üzərində

olan bir neçə daş yazını, eləcə də xeyli sayda alban dövrünə məxsus ornament və simvolları tamamilə məhv edib bir çoxunun isə formalarını dəyişdirdilər.

2006-cı ildə ABŞ-ın Kaliforniya ştatının kilisə xadimlərindən öldürülmüş ianələr hesabına ermənilər bu abidəni bir daha təmir etmək bəhanəsi ilə abidənin divarlarının müxtəlif yerlərinə erməni qriqoryan dininə məxsusluğunu göstərən 26 daş yazı lövhəsi yerləşdirdilər. Kompleksin höyətinə sağ tərəfdən giriş qapısının yaxınlığında cərgə ilə 3 məzar daşı və kompleksin ümumi giriş qapısının önündə İrəvandan qırmızı bazalt daşdan yonulub gətirilmiş 2 ədəd xaçdaşı basdırdılar, binanın fasadını söküb dəyişərək, dəmir örtüklə əvəzlədilər. Beləliklə, bu abidə divarları üzərində göstərilən əvvəlki tarixindən və öz əzəli bənzərsiz daxili interyerindən və baxanları heyran qoyan gözəlliyindən məhrum oldu. Ermənistan hökumətinin xüsusi tapşırığı ilə erməni yepiskopları 2007-ci ildə İrəvan şəhərində Ağoqlan qəsrini erməni kilsəsi elan etdilər.

Hal-hazırda ermənilər işğal etdikləri Azərbaycan ərazilərində bütün alban dövrü abidələrinin hamısını erməni kilsələri kimi təqdim edirlər. Alban dövrünün bütün növdən olan tikintilərini "erməni kilsəsi" adlandıran ermənilər Dağlıq Qarabağda bunların sayının 175 olduğunu iddia edirlər. Halbuki 2 milyon əhalisi olan Sovet Ermənistanının bütün ərazilərində cəmi 2 erməni kilsəsi mövcud idi. Onda belə bir sual yaranır - necə ola bilər ki, cəmi 40 min erməni əhalisi olan Dağlıq Qarabağ ərazisində ibadət üçün bu qədər kilisə tikilsin?

31.05.2015-ci il tarixdə Ermənistanın "NovostiNK.ru" saytında Aşot Beqlaryan adlı birisinin "Мусульманские памятники в Нагорном Карабахе охраняются государством" adlı yazısında Qarabağda tətbiq olunan erməni vandallığı bütün çıllaqlığı ilə özünü göstərir. Yazıda 167 erməni kilsəsi, 8 monastır kompleksi, 2500 yüksək keyfiyyətli xaç daşı (bu daşlar son 20 ildə ermənilər tərəfindən inşa edilmişdir - F.İ), 10 min qəbirüstü epigrafiq yazılı daş və 33 min qədim qəbir daşının erməni mənşəli olduğu göstərilir. Halbuki, o dövrdə bu ərazilərdə bir nəfər də olsun erməni yaşamamışdır. Ermənilər son 20 ildə bu on min epigrafiq yazı nümunəsinin məzmununda dəyişiklik ediblər, onların bir çoxunu İrəvan şəhərinin Matenadaran meydanına aparıblar. Orada Ermənistanın qədim əlyazmalar saxlanan Matenadaran muzeyində 3437 nömrə ilə nömrələnmişdir. 33

min qədim qəbir daşının 1300-nün üzərində bu qəbirlərin ermənilərə məxsus olduğu barədə ifadələr yazılıblar. Bütün bu vandallıqları ifşa etmək üçün Cənubi Qafqazda xristianlıq dövrü bazilika və monastirlərinin tikinti quruluşunun öyrənilməsi böyük əhəmiyyət kəsb edir.

Alban dövrünün ən mürəkkəb tikililəri bir qayda olaraq bazilikalar və monastirlər hesab olunur. Monastır və bazilikalar kilsə və sovməolərdən fərqli olaraq iki, üç və hətta dördnefli əzəmətli tikinti quruluşuna malik olur. Bu abidələr kütləvi tədbirlər və dini ibadətlər üçün nəzərdə tutulur. Bu abidələrin də tikinti üslubu və özünəməxsus xüsusiyyətləri şərq xristianlığı memarlığından kəskin şəkildə fərqlənirdi.

Qeyd etdiyimiz kimi, qədim Albaniyada şərq xristianlığına məxsus memarlığın bütün növləri inkişaf etmişdi. Lakin şərq memarlığına məxsus tikintilər sırasında Alban memarlığı özünəməxsusluğu ilə digərlərindən kəskin şəkildə fərqlənirdi. Alban xristianlığının ilk dövrü üçün kilsə tikintiləri xarakterik idi. Bu kilsələr uzunsov ibadət zalı olan birnefli məbədlərdən ibarət olmuşdur. Bu növ məbədlərin üstü ikiqatlı sadə daşlarla örtülürdü. Bu tipli tikintilər, adətən, inzibati yaşayış mərkəzlərində əhalinin ibadət etmələri üçün inşa edilirdi.

Albaniyada xristianlıq memarlığı üslubunda dairəvi məbədlər deyilən xüsusi memarlıq da yayılmışdı və bu memarlıq üslubu yalnız albanlara aiddir. Bunu bir çox tədqiqatçılar da təsdiq edirlər ki, bu üslub Cənubi Qafqazda yalnız albanlara məxsusdur. Çünki xristianlığa qədərki dövr Alban memarlıq abidələrinin daş və divarları üzərindəki elementlərə başqa millət və xalqların daş kitabələrində rast gəlinmir. İndiki dövrdə ermənilər bu abidələrin ermənilərə məxsus olduğunu iddia etsələr də, abidələrin memarlıq quruluşu, forma və ornamentlərinin düzülüşü ermənilərin yalan danışdıqlarını üzə çıxarır. Belə abidələrdən biri də Gəncəsər məbədidir.

Gəncəsər məbədi Kəlbəcər rayonunun Vəngli kəndində, Xaçınçayın sol sahilində yerləşən XIII əsr xristian alban monastiridir. XIII əsrdən başlayaraq XIX əsrə qədər Gəncəsər monastirinin Qafqaz Albaniyasının dini və mədəni mərkəzi olub. Hal - hazırda ermənilər bu abidənin ermənilərə məxsusluğu barədə çox ciddi işlər aparır, abidəni həm daxildən və həm də xaricdən çox ciddi dəyişikliyə məruz qoyurlar.

Hələ Sovet dövründə aparılan tədqiqatlar zamanı məbədin divarında daş üzərindəki epigraflıq yazıdan məlum olmuşdu ki, bu abidə "yüksək və böyük Arsax ölkəsinin hökmdarı, Alban geniş vilayətinin ça-

rı, Böyük Həsənin nəvəsi, Vaxtanqın oğlu Həsən Cəlal Dövlə və anası Xorışə Xatun tərəfindən 1216-1238-ci illərdə inşa edilmişdir". 1261-ci ildə monqol-tatar işğalçıları tərəfindən İranın Qəzvin şəhərində qətlə yetirilmiş Həsən Cəlal Dövləni oğlu knyaz Atabəy gətirib Gəncəsər məbədinə dəfn etmişdir. Eyni zamanda Həsən Cəlalın nəslindən olan bir çox alban din xadimləri bu məbəd kompleksinin ərazisində dəfn olunmuşlar. Ermənilər tərəfindən Gəncəsər monastirinin nəinki hasarlarında, eyni zamanda monastirin daxili interyerində də böyük sayda forma dəyişikliyi aparılıb. Belə ki, monastirin içərisindəki qəbir daşları sındırılaraq üzərindəki yazılar oxunmaz hala gətirilib. Divarlar daxildə yağlı boyalarla rənglənilib və erməni dilində müxtəlif yazılarla "bəzənib" və s. Monastirin xarici divarları tamamilə mərmər pilitələrlə örtülüb. Bu hadisə hətta erməni ziyalılarının da ciddi narazılığına səbəb olub (https://az.wikipedia.org/wiki/Gəncəsər_monastiri).

Ermənistan Respublikasının 168 HOURS Analitik İnformasiya Agentliyinin verdiyi məlumata görə, 24 iyun 2013-cü il tarixində Ermənistanın 350 nəfər tanınmış ziyalı və görkəmli adamları tərəfindən Azərbaycanın Kəlbəcər rayonunun Vəngli kəndindəki Gəncəsər monastir kompleksinin formasının dəyişdirilməsinə etiraz olaraq Ermənistan prezidenti Serj Sərkisyanə, Qarabağdakı erməni icmasının rəhbəri, separatçı Bako Saakyanə və Ümumerməni katalikosuna açıq məktub ünvanlayaraq hadisəni vandalizm aktı adlandırıblar.

Məktubda bildirilir ki, 2011-ci ilin yayında Rusiya vətəndaşı olan iş adamı Levon Hayrapetyan Dağlıq Qarabağa gələrək, Gəncəsər monastir kompleksinin hasarlarının üzərini mərmər daşlarla üzlənməsi işlərinə başlayıb. Burada erməni iş adamının məqsədi bu əraziyə daha çox turist cəlb etməklə gəlir götürmək olub. Bu özbaşınalıq bir çox mütərəqqi fikirlə erməni ziyalıların və ictimaiyyət nümayəndələrinin hiddətinə səbəb olaraq Ermənistanda böyük etiraz dalğası yaradıb. Bu etirazlar və müzakirələr nəticə etibarilə bir müddət monastirin hasarlanması işlərinin dayandırılmasına səbəb olsa da, tikinti işləri sonralar yenidən davam edib. Etirazçılar öz müraciətlərində yazırdılar:

"Bundan sonra Qarabağa gələn fiziki şəxslər, turistlər, tarixçilər, tədqiqatçı alimlər, yerli və beynəlxalq təşkilatların nümayəndələri və başqaları bu hasarlara daha XIII əsrin möhtəşəm abidəsi kimi yox, XXI əsrdə Levon Hayrapetyan tərəfindən "tikilmiş" çəpər kimi baxacaqlar. Cənab pre-

zident, niyə Gəncəsər monastır kompleksinin divarlarının üzlənmə işləri beynəlxalq hüquqla və müvafiq qanunlarla təmin edilmiş qaydada qadağan edilmir?... Niyə Gəncəsər monastır kompleksinin tarixini məhv edən təşəbbüslərə qarşı tədbirlər görülmür? Öz vandallıq hərəkətlərinə bəraət qazandırmaq üçün abidənin formasını dəyişənlərin heç bir tutarlı argumenti yoxdur və ola da bilməz... Bu “xeyriyyəçiliyin” həyata keçirilməsinə kömək edən və ona dəstək olan Ermənistan hökumətinin rəhbər şəxsləri və dini liderləri doğrudanmı bilmirlər ki, Gəncəsər monastır kompleksi öz tarixi hasarının hər bir daşının monası və dəyəri ilə bütöv bir abidədir? Çünki burada söhbət YUNESKO-nun siyahısında olan tarixi-memarlıq abidəsindən gedir” - deyər, məktub müəllifləri bildiriblər.

Bu məktubu imzalayan Ermənistan ziyalılarının etirazı onların Azərbaycana olan sevgisindən deyil, tarixi bir memarlıq kompleksinin məhv edilməsindən qaynaqlanır. Hansı ki, bu tarixi abidəni onlar “erməni mədəniyyəti”nin bir nümunəsi hesab edirlər. Bu erməni düşüncəsinin fərqi nə varmadan, demək olar ki, bu məktub işğal olunmuş Azərbaycan ərazilərindəki tarix və mədəniyyət abidələrinin ermənilər tərəfindən düşünülmüş şəkildə vandalizmə uğradılmasını sübut edən üzlərlə faktlardan biridir.

İş icraçıları Gəncəsər monastırının ətrafındakı hasarların guya 1980-ci illərdə tikildiyini iddia edərək, bu divarları “bərpa” etdiklərini bildirirlər. Məktubda erməni millətçi və separatçıların bu iddialarını etirazçılar rədd edərək yazırlar: “Bəyan edirik ki, Gəncəsər məbəəd kompleksinin ətraf hasarının 1980-ci illərdə tikilmiş olması ilə bağlı bütün söhbətlər və iddialar abidənin formasını dəyişənlər tərəfindən uydurulmuşdur və həqiqətə uyğun deyildir. Çünki çoxsaylı fotoarxiv materialları, XIII-XX əsrlərdə yaşayan memarlar və mütəxəssislərin hamısı belə hesab edirlər ki, monastırın hasarları abidə inşa edildiyi dövrdə tikilib. Bu məlumatlara görə, ətraf hasarın cəmi üç girişi olub, onun şimal və şimal-şərq divarı isə indiyə qədər tarixdə məşhur səkkiz otağın arxa divarıdır”.

Müxtəlif erməni saytlarında və mətbuat səhifələrində 1995-2010-cu illər ərzində monastırın ətraf hasarlarında və əsas binanın divarlarında aparılmış təmir işləri aydın olmayan və məntiqsiz məlumatlarla təhrif olunmuş halda təqdim olunur. Hətta fikir bildirilir ki, son 15 il ərzində hasar bir neçə dəfə, keyfiyyətsiz, qeyri-professional təmir olunub. Bu cür qeyri-peşəkar yanaşmalar isə göstərir ki, Gəncəsər monastırının taleyi

təhlükə altındadır və abidəni şübhəli məqsədlər izləyir. Kompleksdə kilsə memarlığının ideya və normalarını inkar edən, kompleksin görkəminə və təyinatına ciddi xəsarət yetirən yeni fəaliyyətlər və tikililər həyata keçirilir.

Bütün bunlardan əlavə, Gəncəsər monastırının ətrafındakı qəbiristanlıqlar sökülərək yerində şübhəli məqsəd güdən bina tikilib. O binanı hələlik “düşərgə” adlandırırlar, hansı ki, bu da müqəddəs yer üçün arzu olunmazdır. Bu fəaliyyət Gəncəsər monastırının əsrlər boyu müqəddəs yer olmasının və qorunmasının mənə və ideyasına hörmət olunmaması, üstəlik təhqir olunması deməkdir.

“Daşınmaz tarixi və mədəniyyət abidələrinin qorunması və istifadəsi haqqında” 1953-cü il Haaqa Konvensiyasının tələbi Gəncəsərin ətraf hasarının üzlənməsinə və ya abidənin ilkin tarixi strukturunda və tarixən formalaşmış görünüşündə hansısa dəyişikliyə icazə vermir. Dünyada heç bir yer, heç bir tarixi abidə mərmərlə üzlənmir. Gəncəsər məbəədinin hasarının və digər binaların mərmər daşlarla üzlənməsi ümumiyyətlə icazə verilməzdir və üzlənmə divarı möhkəmlətmir, əksinə, üzlənmə ilə divar daha da ağırlaşır və zədələnir. Monastırın hasarının şimal-qərb divarının bir hissəsi hamar yonulmuş daş üzlüklərlə üzlənib. Bu isə orta əsr memarlığına uyğun gəlmir və bununla da kompleksin tarixi-mədəni dəyərinə və əhəmiyyətinə xələl gəlir, abidənin çoxəsrlik görünüşü pozulur. Bu abidənin təmiri beynəlxalq qaydalara ziddiyyət təşkil edir.

Məktub müəllifləri daha sonra prezident və katolikosa yazırlar: “Yuxarıda qeyd olunanları milli-dövlət problemi hesab edirik, başqa çıxış yolu olmadığından bu məsələnin yalnız sizin müdaxiləniz şəraitində həll ediləcəyini gözləyirik. Hər birimiz bir erməni kimi ölkənin daxili və xarici siyasəti və milli təhlükəsizlik problemi ilə birbaşa bağlı olan dünya əhəmiyyətli erməni milli dəyərlərini və dini ibadətgahlarımızı fədakarlıqla müdafiə etməyə borcluyuq”.

Lakin burada erməni ziyahılar “Silahlı münaqişə baş verdikdə mədəni dəyərlərin qorunması haqqında” 1954-cü il Haaqa Konvensiyasının norma və prinsiplərinin pozulmasını, “Bir dövlət digər bir dövlətin ərazisini işğal edərkən münaqişə zonasında olan tarix və mədəniyyət abidələrinin mühafizə edilməsini” qulaqardına vururlar. Bu məktubla onlar bilərəkdənmi, ya bilməyərəkdənmi, işğal altında saxladıkları Azərbaycana

məxsus Gəncəsər monastır kompleksinin erməniləşdirildiyini və Azərbaycan ərazilərinin həqiqətən də işğal altında olduğunu bəyan edirlər. Beynəlxalq hüquqi sənədlərdə qəbul olunan qaydalara uyğun olaraq mühafizə edilməli bütün tarixi - mədəniyyət abidələri bizə gəlib çatdığı kimi qorunmalıdır, bizim hər birimizin borcudur ki, abidəni gələcək nəsillərimizə öz əzəli forma və görünüşü ilə çatdıraq.

Erməni etirazçılar məktubu bu sətirlərlə bitirirlər: "Sizdən xahiş edirik ki, Gəncəsər monastır kompleksinin hasarlarının zaman-zaman hissə-hissə üzlənməsi işlərini qəti şəkildə qadağan edəsiniz. Xahiş edirik ki, mütəxəssis arxeoloqları, geofizikləri, seysmoloqları, bərpaçı memarları və inşaatçıları, tarixçiləri, abidəşünasları dəvət edərək onlara monastırın ətraf divarının üzlənmiş hissəsinin ləğv edilməsini-sökülməsini təhkim edəsiniz ki, abidə bir erməni milli tarixi dəyəri kimi öz əvvəlki tarixi görkəminə və təyinatına qaytarılsın". Bu məktubun cavabını gözləyirik - deyə, qeyd edən müəlliflərin siyahısında

1. Mkrtiç Minasyan - Ermənistan Respublikasının əməkdar memarı
2. Aleksandr Badalyan - memar, Prezident mükafatçısı
3. Saşur Kalaşyan - Ermənistan Respublikasının əməkdar memarı
4. Sarkis Qurzadyan - Ermənistan Respublikasının əməkdar memarı
5. Boris Koçaryan - memar
6. Ruzanna Mamyan - memar
7. Qurgen Muşeqyan - memar, professor
8. Robert Aydinyan - memar
9. Aşot Kanayan - memar, professor
10. Artyom Qrikoryan - memar, professordan başqa, daha 340 nəfərin imzası var.

Azərbaycanın işğal altındakı ərazilərində Ermənistan hökuməti müxtəlif bəhanələrlə məqsədli şəkildə xristianlıq dövrü abidələrinin üzərindəki ornamentləri, elementləri və digər yazı nümunələrini dəyişərək saxtalaşdırır ki, bu da kütləvi şəkildə Alban dövrü abidələrinin ilkin görkəminin itirilməsinə və Alban mədəniyyətinin tədricən məhv edilərək tarixdən silinməsinə səbəb olur. Cənubi Qafqazda, xüsusən də işğal altındakı Azərbaycan torpaqlarında tarixi kökə və mədəniyyətə malik olmayan ermənilər süni şəkildə belə iyrənc yollarla özlərinə tarix yaradıb dünyanı inandırmağa çalışırlar ki, onlar bu torpaqların əzəli və əbədi sakinləridirlər.



Ermənilər Qarabağın bütün ərazilərinə xaçdaşları düzürlər




Ermənilər tərəfindən Ağdamın Şahbulaq Qalası üzərinə xaç işarəsi qoyulub



*Kəlbəcər rayonu. Gəncəsər məbədi
qanunsuz üzləmə işləri aparılır*

Azərbaycanın işğal olunmuş ərazilərində
tarix və mədəniyyət abidələrinə
ermənilər tərəfindən vurulan
zərər barədə məlumat

Laçın



Laçın rayonu, Fərəcan kəndindəki sınıqkörpünün sxem planı

Laçın rayonu ərazisində dünya memarlığının nadir inciləri olan tarixi abidələr xüsusi yer tutur. İşğal zamanı Cicimli, Göləbird, Zeyvə, Malıbəy, Bülövlük, Arafli, Alqulu, Məlxələf, Soltanlar, Hüsüllü, Kosalar, Seyidlər, Pircahan, Minkənd, Kürdhacı kəndlərində və Laçın şəhərində daşdan

yonulmuş 12 qoç fiquru, 28 at fiquru, 36 müxtəlif süjetli yazı və rəsmlər olan sal daş, müxtəlif dövrlərdə ərəb əlifbası ilə yazılmış, bir-birinə bənzəməyən fiqurlar, sənət rəmzləri haqq olunmuş qəbirüstü daşlar və Yaxşı ananın (Azərbaycanın bayatı janrının banisi Sarı Aşığın sevgilisi) məzarı orada qalmışdır.

Cicimlidə məbəd, qədim anbar, Güləbirdə Sarı Aşığın qəbirüstü ziyarətgahı, Zeyvədə Şeyx Əhməd, Soltanbaba, Minkənddə XV əsr məbədi, Kosalarda IX əsrin Ağoqlan məbədi və qəsri, Qanqışlaqda Dəmirorlu pir-məbədi, Bülövlük kəndinin şimalında yerləşən qədim Fətəlipəyədə alban məbədi, Pəcənisdə Alban məbədi, Hüsülü kəndindəki Xan qəbiristanlığında Zəngəzurun sultanları Qara Murtuza bəyin, 1-ci Alməmmədin, 2-ci Alməmmədin türbələri, Şeyx Şamilə dostluq etmiş, ona köməklik göstərmiş Cəbrayıl bəyin türbəsi, Bülövlükdə Qaratel Paşabəy qızının mərmər türbəsi, Laçın şəhərində N.Nərimanovun heykəli, ana və uşaq heykəli, adsız heykəl, çoban heykəli, II Dünya müharibəsində həlak olanlar üçün kompleks abidə, şəhər qəbiristanlığında xeyli qəbirüstü bütələr, Araflıda Murtuza Sultanın anasının türbəsi, Pircahan çayında Məşədi Mehralın körpüsü və xeyli bulaqüstü abidələrin bugünkü aqibəti sual altındadır.

Bütün qeydə alınmış və alınmamış tarixi memarlıq inciləri ermənilər tərəfindən dağıdılır və yaxud özünüküləşdirilərək dünyaya erməni abidəsi kimi təqdim edilir.

Memarlıq abidələrindən Hoçaz kəndində mağara-məbəd (V əsr), Cicimli kəndində Məlik Əjdər türbəsi (XIV əsr), adsız türbə (XVII-XVI-II əsrlər), Zeyvə kəndində Kafir qalası (XVII əsr), Sultanbaba türbəsi, Şeyx Əhməd türbəsi, adsız türbə (XIX əsr), Qanqışlaq kəndində məscid (1718-ci il), Hüsülü kəndində Həməzə Sultan sarayı (1761-ci il), Həkəri çayı üzərində körpü (XVIII əsr), Kosalar kəndindəki Ağoqlan məbədi (XIX əsr), Güləbird kəndində türbə işğal ərazisində qalmışdır.



Laçın rayonu Hoçaz kəndi. İlk insan məskəni, I - II əsr




Laçın rayonu Quşçu kəndi, Bulaq 1895-ci il, erməni işğalından sonra

S/S	Abidələrin adları	Sayı
1.	Qədim körpülər	10
2.	Qəsrlər	2
3.	Saraylar	2
4.	Türbələr	10
5.	Məscid	5
6.	Sovməə	10
7.	Bulaq	6
8.	Qədim qəbiristanlıq	7
9.	Kurqan	6
10.	Daş qutu	1
11.	Daş at və qoç fiqurları	10
12.	İkinci Dünya müharibəsində həlak	1
13.	Sovet İttifaqı qəhrəmanı Əvəz	1
14.	Sarı Aşığın xatirə muzeyi	1
15.	Laçın Tarix-Diyarşünaslıq Muzeyi	1
16.	Şəki qalereyası	1
Cəmi		73

Laçın rayonu üzrə dövlət qeydiyyatında olan tarix və mədəniyyət abidələrinə vurulan zərərin ümumi həcmi: 10 752 000 000

Kəlbəcər



Kəlbəcər rayonu Tərtər çayı üzərindəki körpü

Kəlbəcər rayonunun Vəngli kəndində məşhur Gəncəsər alban məbədi, Xanbert qalası, Hermuk qalası, kilsə, Kolatağ kəndində tikilmə tarixi 635-ci ilə aid edilən memarlıq abidələri yerləşir.

Talış kəndi yaxınlığında, Urek məbədi (XII əsr), Tərtər çayının yuxarı axınında məbəd (XIII əsr), Qasapert kəndində Hatəm Məlik qalası, Madagiz kəndində Yemiş Arakel məbədi (XII əsr), körpü və s. qalmışdır. Oradakı Qafqaz alban sülalələrini və katolikoslarının son iqamətgahı olan məşhur Qanzasar məbədinin əsası 1240-cı ildə Həsən Cəlal tərəfindən qoyulmuşdur. Sonuncu Gəncəsər alban məbədi 1837-ci ildən etibarən erməni katolikosluğuna tabe edilmişdir.

Kəlbəcər rayonunun memarlıq abidələrindən Tərtər çayının başlanğıcındakı Xudabənt məbədi (XIII-XV əsrlər) qalmışdır.


S/S	Abidələrin adları	Sayı
1.	Alban məbədləri	11
2.	Yerli əhəmiyyətli körpülər	5
3.	Qala	2
4.	Məscid	3
5.	Pir, ziyarətqah, ocaqlar	5
6.	Daşdan yonulmuş qoyun və at təsvirli başdaşları	6

7.	Daş at və qoç heykəlləri	10
8.	Məbədlər	17
9.	Qalalar	3
10.	İkinci Dünya müharibəsinə aid abidə	1
11.	Mağara düşərgəsi	1
12.	Tarix-diyarşünaslıq muzeyi	1
13.	Monumental xatirə abidəsi	1
14.	Qayaüstü təsvirlər	17
15.	Yaşayış yeri	1
16.	Nekropol	2
17.	Qəbiristanlıq	4
18.	Şəhərgah	1
Cəmi		70

Kəlbəcər rayonu üzrə dövlət qeydiyyatında olan tarix və mədəniyyət abidələrinə vurulan zərərin ümumi həcmi: 14 382 960 000 \$



Kəlbəcər rayonu, Xudavəng monastır kompleksi. VI-VII əsr




Kəlbəcər rayonu. Tərtər çayı üzərində körpü




Kəlbəcər rayonu Tərtər çayı


Qubadlı



Qubadlı rayonundakı Lalazar körpüsünün baş planı



Qubadlı rayonu Muradxanlı kəndində "Qalalı mağarası" və Əliquluşağı kəndində bulaq-abidə kompleksi də ən qədim təbiət abidələrindən hesab olunurdu. Qubadlı şəhərində Mahmudlu, Qayalı, Məlik Əhmədli, Ləpəxeyranlı, Avdalanlı, Xıdırlı, Balahəsənli, Armudluq və Qədili kəndləri ətrafındakı təbii qayalar heykəlləşmiş məğrur cəngavərlərə bənzəyirdi.




Poladlı kəndinin qarşısındakı Kəmərə qaya, Alaqaya və onların ətrafındakı nəhəng daşlardan düzülmüş sədd "Pir-Şirin" bulaq-qaya kompleksi, Avdalanlı dərəsindəki "Damcı bulaq" ən gözəl təbiət guşələri idi. Başarat kəndi ərazisindəki "Topağac" mənzərəsi əfsanəvi cənnəti xatırladırdı.


S/S	Abidələrin adları	Sayı
1.	Mağara məbədi	2
2.	Məbəd	1
3.	Məscid	8
4.	Mağara-ibadətqah	1
5.	Alban məbədi	1
6.	Türbə	7
7.	Ocaqlar və pirlər	10
8.	İmamzadə	2
9.	Sığınacaq	4
10.	Qalalar	6
11.	Bulaqlar	9
12.	Qədim qəbiristanlıq	2
13.	Abidə	1
14.	At və qoç heykəlləri	10
15.	Daş sandıq və daş sənduqə	5
16.	Yaşayış yeri	2
Cəmi		67

Qubadlı rayonu üzrə dövlət qeydiyyatında olan tarix və mədəniyyət abidələrinə vurulan zərərin ümumi həcmi: 7 980 000 000 \$

Cəbrayıl



Cəbrayıl rayondakı 2-ci Xudafərin körpüsünün baş planı



Cəbrayıl rayonunun memarlıq abidələrindən Cəbrayıl şəhərində Sultan Allahverdi hamamı, Xudayarlı kəndində dairəvi və səkkizguşəli türbələr (hər ikisi XIX əsr), Şıxlar kəndində dairəvi türbə (XIV əsr), Araz çayı üzərində məşhur Xudafərin körpüləri və s. mühafizə olunurdu.

Cəbrayıl rayonunda respublika və rayon əhəmiyyətli qədim tariximizi özündə əks etdirən tarixi memarlıq abidələri, geniş sahələri əhatə edən qiymətli ağac növlərindən ibarət meşələr, böyük ehtiyata malik yeraltı sərvətlər, əhalinin uzun illər faydalandığı yerli tikinti materialları, özünün qeyri-adi flora və faunası ilə seçilən Diridağın özünəməxsus ekosisteminin işğaladək qoruyub saxladığı əsrarəngiz təbiət guşələri, mineral maddələrlə zəngin əvəzedilməz içməli su mənbələri erməni işğalçıları tərəfindən dağıdılmış və məhv edilmişdir.

Cəbrayıl şəhərinin şimalında Alpaşa dağında yeləşən "Cəbrayıl ata" türbəsi keçmiş Cəbrayıl kəndinin təməlini qoymuş Cəbrayıl atının qəbri üzərində tikilmişdir. Bu, VIII-IX əsrə aid uzunluğu 4,5 m, eni 2,4 m, hündürlüyü 1,8 m, üzərində heç bir epigrafiq yazı olmayan alman türbəsidir. İşğala qədər tikildiyi formada qalmışdı. İşğaldan sonra isə dağıdılması haqqında məlumatlar alınmışdır.

Müşahidə və düşmən hücumundan uzun müddət müdafiə olunmaq məqsədilə Araz çayının sol sahilində Diridağın üzərində XII-XIII əsrlərdə "Qız qalası" və IV-VI əsrə aid edilən, 500 kv.m. ərazini əhatə edən Şirik qalası mənfur erməni siyasətinin qurbanı olmuşdur. Şahidlərin və əsirlikdən qayıtmış girovların söylədiklərinə görə, hər iki qala tamamilə dağıdılmışdır. Araz çayı üzərində biri 11, digəri 15 aşırımlı Xudafərin körpüləri Azərbaycan memarlığının əvəzedilməz incilərindəndir. Birinci körpünün uzunluğu 130, eni 6 hündürlüyü 12 m-dir. İkinci körpünün uzunluğu 200, eni 4,5, hündürlüyü 10 m-dir. Körpülər bir-birindən 800 m aralıdır.

MİN illərin təsirinə sinə gərmiş müstəsna mühəndislik qabiliyyətini özündə əks etdirən, işğaladək öz bütövlüyünü saxlayan bu körpülər də müharibənin gedişində bir sıra uçuntulara məruz qalmışdır.

İran tərəfdən baxılan görüntülərdə Arazın sol sahilində olan Cəbrayıl rayonunun kəndlərindən əsər-olamət belə yoxdur. Yaşıllıqlara qərq olan kəndlər xarabalığa bənzəyir. Cəbrayıl rayonunun dağ zonası kəndində yerləşən XIII-XIV əsrlərə aid edilən günbəzin üstü açıq olduğuna görə "Başıkəsik günbəz" deyilən abidənin hündürlüyü 12 m-ə,

diametri 4 m-ə çatır. Müharibədən qabaq günbəz bərpa edilmişdi. İşğalçılar tərəfindən günbəzin divarları bir neçə yerdən dağıdılmışdır. Cəbrayıl rayonunun Şıxlar kəndinin yaxınlığında eyni üslubda XIV əsrdə tikilmiş Şıxlar türbəsinin hündürlüyü 8 m-ə, diametri 6 m-ə yaxındır. Günbəzin yuxarı hissəsinin də ermənilər tərəfindən sonradan dağıdılması faktları vardır. Cəbrayıl şəhərinin şimalında memarlıq üslubuna görə orta əsr tarixində özünəməxsus yer tutan XV əsrə aid "Dairəvi türbə", XVI əsrə aid səkkizguşəli türbə xüsusi briqada tərəfindən müharibədən əvvəl tam bərpa olunmuşdu. Şahidlərin verdiyi məlumata görə, bu abidələr də işğalçılar tərəfindən yerlə-yeksan edilmişdir. Rayonun Çələbilər ərazisində XVI əsrə aid olan Məhəmməd ibn-Hacı Qaraman Əhmədli tərəfindən 1678-ci ildə tikilmiş əzəmətli bir məscidmədrəsə var idi. Bu mədrəsədə böyük alimlər, din xadimləri, XVIII əsr Azərbaycan şairi Molla Vəli Vidadi dərs demişdilər. Məscid xüsusi hücrələrdən, dərs otaqlarından ibarət olmaqla, özünəməxsus kompleks təşkil edirdi. Müharibədən əvvəl tam bərpa olunmuş və dövlət tərəfindən xüsusi mühafizəyə alınmışdı. İşğaldan sonra bu kompleks dağıdılmış, bərpad vəziyyətdə salınmışdır.

Rayonun Dağtumas kəndindən 2 km şərqdə, dəniz səviyyəsindən 870 m hündürlükdə yerləşən, uzunluğu 30 m olan "Divlər sarayı" adlanan mağara dövlət tərəfindən uzun illər mühafizə olunmuşdur.

S/S	Abidələrin adları	Sayı
1.	Məqbərə	2
2.	Məscid	8
3.	Türbələr	3
4.	Xanəgah	2
5.	Pir, ocaq və ziyarətgahlar	35
6.	"Divlər sarayı"	1
7.	Siklop tikililər	1
8.	Kurqanlar	8
9.	Şəhərcik qalıqları, qışlaq yerləri	1

10.	Xudafərin körpüsü (11 və 15 aşırımlı)	2
11.	Kəhriz	4
12.	Qala bürcü	1
13.	Qala	3
14.	Günbəz	1
15.	Təpə	4
16.	Mağara	2
17.	Yaşayış yeri	9
18.	Hamam	1
19.	Qədim qəbiristanlıq	5
Cəmi		93

Cəbrayıl rayonu üzrə dövlət qeydiyyatında olan tarix və mədəniyyət abidələrinə vurulan zərərin ümumi həcmi: 7 575 700 000 \$

Zəngilan

Bölgənin tarixinin qədimliyini qalalar, müşahidə məntəqələri, arxeoloji qazıntılar zamanı aşkar edilmiş maddi-mədəniyyət abidələri və nümunələri, qədim sikkələr və məişət qabları sübut edir. Rayon ərazisində 60-70-ci illərdə təsərrüfat işləri zamanı xeyli küp qəbirlər aşkar edilmişdir.

XIV əsrdə yaşamış məşhur coğrafiyaşünas və tarixçi Həmdullah Qəzvininin yazdığına görə, Zəngilanın əsası hicri tarixin 15-ci ilində, yəni 636-cı ildə qoyulub.

Bu bölgədə tarixin müxtəlif səhifələrini əks etdirən misilsiz memarlıq abidələri vardır. Zəngilan rayonu öz coğrafi mövqeyinə, tarixi qədimliyinə görə heyrətamiz abidələr məskənidir.

Zəngilan şəhərindən 8 km aralı, Əsgülüm dağında 30 m hündürlüyündə, 150 metr enində "Qala" divarları III-V əsrdə tikilmiş müdafiə əhəmiyyəti kəsb edən tarixi abidələrdən biridir. Həmin "Qala"dən 2000 metr aralıda olan və içərisində 100-150 nəfər gizlənə bilən



Zəngilan rayonunun Məmmədbəyli kəndindəki türbə

“Kuful” deyilən daş yanığı uzaq tarixi keçmişimizdən yadigardır. Bu “Kuful”un hündürlüyü 15 metrədən çoxdur. Rayonun Məmmədbəyli və Babaylı kəndlərində olan türbələr, Şərifan kəndində olan qədim abidələr, hələ tədqiq edilməmiş naməlum tarixə malik batmış yeraltı qədim Şəhri-Şərifan şəhəri tariximizin açılmamış səhifələrindəndir.

Zəngilan rayonundakı memarlıq abidələrindən Hacallı kəndində dairəvi bürc, Məmmədbəyli kəndində səkkizguşəli türbə (1304-1305-ci illər), Şərifan kəndində sərdabə (XIII əsr), Yenikənddə sərdabə (XIV əsr) mühafizə olunurdu.



S/S	Abidələrin adları	Sayı
1.	Türbə	6
2.	Alban məbədi	2
3.	Məscid	5
4.	Sərdabə	2
5.	Dairəvi bürc	1
6.	Ocaq və pirlər	14
7.	Şəhid Məhəmməd yeri	1
8.	Küp qəbirlər	10
9.	Koroğlu daşı	1
10.	Qız qalası	2
11.	Tağlı körpü	1
12.	Qüllələr	2
13.	Yaşayış yeri	3
14.	Nekropol	1
15.	Qalalar	4
16.	Daşüstü park	1
Cəmi		56

Zəngilan rayonu üzrə dövlət qeydiyyatında olan tarix və mədəniyyət abidələrinə vurulan zərərin ümumi həcmi: 3 008 690 000 \$

Füzuli

Rayonun Əhmədbəyli və Böyük Bəhmənli kəndlərinin arasında yerləşən Kültəpə, Böyük Bəhmənli kəndində yerləşən Üçtəpə kurqanları və bu kurqanların ətrafında qədim yaşayış məntəqələrinin, o cümlədən Alban şəhəri və Bəhmən şəhərinin qalıqları aşkarlanıb. Tarixçilərin sözlərinə görə, ərazidə qədim dövrlərdən etibarən türklərin məskunlaşmasına dair faktlar var. Bu faktlar həm toponimlər, həm də bu xalqlara məxsus spesifik abidələrlə sübuta yetirilib. Maraqlıdır ki, bu ərazilərdə xristianlığa qədərki dövrü əhatə edən qəbir-kurqanlar daha çoxdur. Məhz bu kurqanlar erməni alimlərinin ciddi cəhdlə ərazidə tarix boyu ermənilərin yaşaması barədə olan iddialarını alt-üst edir.

Qüdrət İsmayılov “Quruçay və Köndələnçay vadisində qədim mədəniyyət izləri” kitabında qeyd edir ki, 1972-ci ilin tədqiqat mövsümündə Qarabulaq nekropolunda axtarış aparılarkən qismən dağıdılmış bir qəbir də tapılmışdır. Tədqiqat zamanı müəyyənləşdirilmişdir ki, bu, Tunc dövrünün sonu, Dəmir dövrünün əvvəllərinə aid torpaq qəbirdir. Böyük Bəhmənli kəndi ərazisində yerləşən Üçtəpə abidəsinin tarixi bizim eradan əvvəl birinci minilliyə dayanır. Qədim türkdilli xalqlardan birinə aid edilən bu kurqanların ətrafında aparılmış qazıntılar za-



Qarğabazar karvansarayının planı və kəsiyi

manı qara gildən düzəldilmiş məişət qabları, həmçinin dəvəgözü daşından müxtəlif əşyalar aşkarlanıb. Ətrafında vaxtı ilə yaşayış məntəqəsi və Alban şəhərinin olduğu iddia edilən bu kurqanların sayının daha çox olduğu söyleneir.



Füzuli rayonunda memarlıq abidələrindən Əhmədilər türbəsi, Babi türbəsi, Mirəli türbəsi, Füzuli şəhərində Hacı Ələkbər məscidi (XIX əsr), Qarğabazar kəndində Hacı Qiyasəddin məscidi (1682), Karvansara (1684), türbə (XVIII əsr), Qoçəhmədli kəndində məscid, Qarğabazar kəndində XVII əsr karvansarayı, Qarğabazar kəndində XVII əsr məscid binası, Qarğabazar kəndində XVIII əsr Cəlil türbəsi, Aşağı Veysəlli kən-

S/S	Abidələrin adları	Sayı
1.	Tarixi inzibati bina	2
2.	Kurqan çölü	1
3.	Yaşayış yeri	9
4.	Kəhriz	9
5.	Türbə	6
6.	Karvansaray	1
7.	Müəllimlər evi	1
8.	Hamam	1
9.	Bulaq	5
10.	Məscid	19
11.	Dəyirman	1
12.	Körpü	10
13.	İmamzadə	1
14.	Ev	1
15.	Heykəl	1
16.	Abidə	2
17.	Büst	1
Cəmi		71

Zəngilan rayonu üzrə dövlət qeydiyyatında olan tarix və mədəniyyət abidələrinə vurulan zərərin ümumi həcmi: 3 825 160 000 \$

dində XIII əsr Mirəli türbəsi, Qoçəhmədli kəndində XVIII əsr məscid binası, Qoçəhmədli kəndində XVIII əsr yaşayış binası, Horadiz kəndində XIX əsr məscid binası, Horadiz kəndində XIX əsr İmamzadə türbəsi, Füzuli şəhərində XIX əsr məscid binası, Aşağı Aybasandı kəndində XVIII əsr İbrahim türbəsi, Qacar kəndində XIX əsr məscid binası, Böyük Pirəhmədli kəndində XIX əsr məscid binası, Mərdinli kəndində XIX əsr məscid binası, Saracıq və Gorazılı kəndlərindəki XIX əsr körpüləri (Alı körpüsü, Kərəm körpüsü), Aşağı Veysəlli kəndində XII əsr qəbiristanlığı, işğaldan azad edilmiş ərazidə mövcud olan mədəniyyət və dini abidələr, Babi kəndində XIII əsr Şeyx Babi Yaqub türbəsi, Əhmədilər kəndində XIII əsr Arqalı türbəsi, Böyük Bəhmənli kəndində XIX əsr məscid binası və s. göstərilə bilər.

Ağdam



Ağdam rayonu Xındırstan kəndi ərazisindəki körpünün planı

Ağdam rayonu Azərbaycanın qədim, füsunkar təbiətli torpağı olan Qarabağın mərkəzində - Qarabağ dağ silsiləsinin şimal-şərq ətəklərində, Kür-Araz ovalığının qərbində yerləşir. "Ağdam" sözü qədim türk dilində "kiçik qala" deməkdir. Uzaq keçmişdə bu ərazidə yaşamış türkdilli qəbilələr özlərini müdafiə etmək üçün əsasən kiçik qalalar tikirdilər.

Ağdam rayonunda çoxlu sayda memarlıq abidələri var: Ağdam şəhərinin şimal-qərbində Xındırstan kəndində yerləşən Üzərliktəpə abidəsi, Xaçındərbənd kəndindəki Qutlu Musa oğlu günbəzi (1314-cü il), Salahlı-Kəngərli kəndindəki türbə və daş abidələri (XIV əsr), Papravənd kəndindəki Xan oğlu türbəsi (XVII əsr), türbələr və məscid (XVIII əsr), Qarabağ xanı Pənahəli və onun nəslinin Ağdam şəhərindəki imarəti (XVI-II əsr), Şahbulaq qalası və s.

Tanınmış arxeoloq İdeal Nərimanovun Üçöglantəpə deyilən yerdə apardığı arxeoloji tədqiqatlar zamanı aydın oldu ki, ilk qədim insanlar rayon ərazisində altı-səkkiz min il bundan əvvəl, yəni, Eneolit dövründə (e.ə. IV-VI minilliyi əhatə edir, "misdaş" dövrü adlanır) yaşamış, qədim

əkinçilik və maldarlıq mədəniyyətinə bələd olmuşlar. Alim rayonun digər ərazilərində qədim yaşayış məskəni olmuş Leylatəpə və Üzərliktəpə deyilən yerlərdə apardığı arxeoloji tədqiqatlar zamanı Eneolit və orta Tunc dövrünə aid (e.ə. II minilliyin birinci yarısı) dulusçuluq, metalərilmə, zərgərlik və digər sahələrə aid maddi-mənəvi abidələr aşkar edib. Buradan tapılan taxıl və üzüm dənələri bir daha sübut etmişdir ki, yerli əhali oturaq həyat keçirmiş və yüksək əkinçilik mədəniyyətinə malik olmuşdur.

S/S	Abidələrin adları	Sayı
1.	Yaşayış yeri	59
2.	Nekropol	4
3.	Kurqan	24
4.	Yaşayış yeri və nekropol	2
5.	Yaşayış yeri və kurqan	12
6.	Pənah xanın imarəti	1
7.	Türbə	10
8.	Sərdabə	1
9.	Körpü	1
10.	Qalalar	1
11.	Məscid	4
12.	İqamətqah	1
13.	Karvansaray	1
14.	Bürc	1
15.	Məbəd	4
16.	Şəhərgah	1
17.	Qəbiristanlıq	2
18.	Kurqan gölü	1
19.	Qəbirüstü abidə	6
20.	Xatirə muzeyi	2
21.	Böyük Vətən Müharibəsində həlak olanların xatirəsinə abidə	1
22.	Çörək muzeyi	1
Cəmi		140

Ağdam rayonu üzrə dövlət qeydiyyatında olan tarix və mədəniyyət abidələrinə vurulan zərərin ümumi həcmi: 19 603 920 000 \$



Ağdam Monumental heykəl işğaldan əvvəl





Ağdam Monumental heykəl işğaldan sonra.

Arxeoloqlar Üzərliktəpədə apardıqları tədqiqatlar nəticəsində tapılan maddi-mədəniyyət qalıqlarına əsaslanaraq qeyd edirlər ki, bura Qafqazda ilk şəhər tipli yaşayış məskəni və Zaqafqaziyada ən zəngin abidələri olan yerlərdən biri olmuşdur. 80-ci illərin ortalarında rayonun Sarıçoban kəndi yaxınlığında son Tunc və Dəmir dövrlərinə aid (e.ə. XIX-XIII əsrləri əhatə edir) möhtəşəm kurqan tarixi cəhətdən çox qiymətli bir abidədir. Kurqanda aşkar edilən e.ə. XII-XIII əsrlərə aid maddi tapıntılar bu abidənin varlı bir insanın qəbri olduğundan xəbər verir. Bu isə həmin dövrdə Azərbaycanda ibtidai icma quruluşunun dağılıraq sosial və əmək bərabərsizliyinin yaranmasına ən yaxşı əyani sübutdur.

Qədim mənbələrin verdiyi məlumata görə, qədim Albaniya ərazisində 26 tayfa var idi ki, onlardan biri yüksək mədəniyyətə malik olan Qarqarlar Ağdam ərazisindəki Qarqar çayı boyunca məskunlaşmışlar. Bu isə Ağdamın Azərbaycan ərazisində formalaşan dövlət quruculuğunda mühüm rol oynadığını bir daha əyani sübut edir.

Xocavənd



Xocavənd rayonu, Hadrud qəsəbəsi ərazisində körpü



Xocavənd rayonu ərazisində Salakətin kəndinin yaxınlığında (Quruçay vadisində) 1,5 milyon il yaşı olan Azıx mağarası, həmçinin qədim tarixə malik Tağlar mağarası, Tuğ kəndi ərazisində yerləşən V-VIII əsrlərə aid “Ritiş” qalası, Ərgünəş dağının yamacında sıldırım qayalar üzərində yerləşən “Ərgünəş” qalası, Düdükçü kəndi ətrafında XIII əsrə aid “Rzaqulu Bəy” türbəsi, Xocavənd kəndi yaxınlığında “Aşıqlı Qoşa” günbəzi, Böyük Tağlar kəndində “Alban” məbədi (1241-ci il), Tuğ kəndindəki “Qırmızı” məbəd, X əsrə aid tarixi memarlıq və incəsənət abidələri və s. var.

Erməni təcavüzü nəticəsində rayonun dağıntıya məruz qalmış mədəni və dini abidələrinə nümunə olaraq Tuğ kəndinin 5 kilometrliyindəki V əsrə aid Alban məbədi, I-V əsrlərə aid Alban qəbiristanlıqları, Salakətin kəndi ərazisindəki Dəmirov və Dağdağan ocaqları, Xocavənd kəndi ərazisində yerləşən Cicim ocağı, Qaradağlı kəndinin ərazisində qeydə alınan və III-VI əsrlərə aid olan Alban qəbiristanlıqları, Əmirallar kəndi yaxınlığındakı (keçmiş Bəhrəmli kəndi ərazisində) Bəhrəmli piri, Muğanlı kəndində yerləşən Seyid Rza günbəzi, Qaradağlı kəndi ərazisindəki Yel piri və neçə-neçə qiymətli maddi-memarlıq abidələrini göstərmək olar. Xocavənd torpağı ölkəmizə çoxlu sayda tanınmış siyasətçilər, mədəniyyət xadimləri, rəssamlar, şairlər, yazıçılar, jurnalistlər, müğənnilər, idmançılar, sərkərdələr, igidlər bəxş etmişdir.


Xocavənd toponimi 2 hissədən - “Xoca” sözü türk dilində “müəllim, öyrətmən” və “vənd” komponenti isə İran dillərində “uşaq, nəsl, törəməsi” mənasını daşıyır.

S/S	Abidələrin adları	Sayı
1.	Alban məbədi	18
2.	Albanberd məbədi	2
3.	Amaras məbədi	1
4.	Məbəd	37
5.	Günbəz	4
6.	Məscid	3
7.	Pir və ocaqlar	9
8.	Türbələr	4
9.	Qalalar	5
10.	Mağara	2

11.	Yaşayış yeri	1
12.	Nekropol	1
13.	Dini kompleks	1
14.	Sərdabə	1
15.	Azıx mağarası	1
16.	Qala	3
Cəmi		93

Xocavənd rayonu üzrə dövlət qeydiyyatında olan tarix və mədəniyyət abidələrinə vurulan zərərin ümumi həcmi: 4 711 600 000 \$

Şuşa



*Şuşa şəhərindəki balkonlu yaşayış evlərinin baş planı.
XVIII - XIX əsrlər*



Şuşada 350 hektarlıq qoruq zonasında 300 tarixi abidə, 550 qədim yaşayış binası, 870 m uzunluğunda bərpa olunmuş qala divarları vardı. Tarixi abidələrdən 23-ü respublika və dünya əhəmiyyətli abidələrə aid idi. Şuşada milli abidələrin çoxluğu, onların rəngarənglik baxımından fərqlənməsi haqlı olaraq şəhərin “mədəniyyətimizin ən zəngin beşiyi” adlandırılmasına səbəb olmuşdur. Bu abidələrin çoxu XVIII-XIX əsrlərə aiddir. Şuşada hər bir ev, küçə, möhtəşəm qala divarları, məscidlər, qədd-qamətli minarələr, əzəmətli qosrlərin qalıqları keçmişimizdən xəbər verir.


Şuşada 17 məhəllə vardı: Qurdar, Seyidli, Culfalar, Quyuluq, Çuxur, Dördlər Qurdu, Hacı Yusifli, Dörd Çinar, Çöl Qala, Mərdinli, Saatlı, Köçərli, Mamayı, Xoca Mərcanlı, Dəmirçi, Hamam Qabağı və Təzə məhəllə. Hər məhəllədə hamam, məscid, bulaq vardı.

Şuşada Dövlət Dram Teatrı, Dövlət Qarabağ Tarixi və Şuşa Şəhərinin Tarixi muzeyləri, Üzeyir Hacıbəyovun, Bülbülün, Mir Möhsün Nəvvabın xatirə muzeyləri, Azərbaycan Xalçası Dövlət Muzeyinin filialı, Dövlət Rəsm Qalereyası, 4 texnikum, 2 institut filialı, orta və orta ixtisas musiqi məktəbləri, kitabxanalar fəaliyyət göstərirdi. 2 sanatoriya, görkəmli sənət adamlarının ev muzeyləri, 70 yerlik turist bazası, 1200 yerlik internat məktəbi və s. var idi.

S/S	Abidələrin adları	Sayı
1.	Kurqan	1
2.	Daş qutu qəbirləri	1
3.	Mağara düşərgəsi	1
4.	Nekropol	2
5.	Qala	1
6.	Saray	2
7.	Bürc	1
8.	Türbə	3
9.	Malikanə	2
10.	Tarixi şəxsiyyətlərin evi	74
11.	Məscid	12
12.	Məscid-mədrəsə	1
13.	Mədrəsə	1
14.	Məscid-karvansaray	2


15.	Karvansaray	4
16.	Bulaq	24
17.	Gəncə qapısı	1
18.	Məbəd	2
19.	Hamam	2
20.	“Realnı məktəb”in binası	1
21.	Xəstəxana binası	1
22.	Yaşayış binası	1
23.	Qız məktəbi	1
24.	Yaşayış evi	67
25.	Su anbarı	1
26.	Qız monastırı	1
27.	İnzibati bina	1
28.	Dəyirman	1
29.	Kilsə	3
Cəmi		217

Şuşa rayonu üzrə dövlət qeydiyyatında olan tarix və mədəniyyət abidələrinə vurulan zərərin ümumi həcmi: 11 279 640 000 \$



Şuşa qalası. 1748-1753-cü il. Ermənilər tərəfindən forma dəyişikliyi edilmişdir

Xocalı



Şuşukənd ərazisində körpünün baş planı



Xocalı Azərbaycanın ən qədim yaşayış məskənlərindəndir. Azərbaycan xalqı zəngin və özünəməxsus mədəniyyət, o cümlədən dövlətçilik ənənələri yaratmışdır. Yerli və xarici alimlər, etnoqraflar tədqiqatlarında bildirmişlər ki, Azərbaycan tarixinin öyrənilməsində Xocalı mədəniyyətinin tədqiqi mühüm əhəmiyyətə malikdir. Xocalı başdan-başa tarixi-memarlıq abidələri diyəndir. Buna misal olaraq miladdan əvvəl XIII-VII əsrlərə aid Xocalı-Gədəbəy mədəniyyət abidələrini, son Tunc və ilk Dəmir dövrlərinə aid Nekropolu, Kurqan çölünü, eramızın IV-VII əsrlərinə aid kilsələri, XIV əs-

rə aid Hacı Əli günbəzini, 1356-cı ildə inşa olunmuş dairəvi türbəni, XVIII əsrdə tikilmiş Əsgəran qalasını və onlarca başqalarını göstərmək olar.

Azərbaycanda Kiçik Qafqaz dağ və dağotəyi rayonlarında, Kür-Araz çayları arasında son Tunc və ilk Dəmir dövrlərinə aid arxeoloji mədəniyyət Xocalı-Gədəbəy mədəniyyəti abidələri adlandırılır. Xocalı-Gədəbəy mədəniyyəti abidələri emalatxanalar, qəbirlər və ibadətqahlardan ibarətdir. Mədəniyyətin yayıldığı ərazidə misəritmə küreləri, mis və tunc məmulatları hazırlayan emalatxanaların qalıqları, çaxmaq daşından alət və silahların istehsal tullantıları aşkar edilmişdir. Buradan Neolit dövründə yaşayan insanlara aid əmək alətləri də tapılmışdır. Torpaq, daş qutu qəbirlər və kurqanlarda ölümlər bükülü, uzadılmış, oturdulmuş vəziyyətdə dəfn olunmuşdur. Qəbirlərin keramikası demək olar ki, eynidir. Qəbirlərdən tunc, qılnc, təbərzin, toppuz, ox, yaba, xəncər, nizə ucluğu, bardak, qazan, cilov, bilərzik, üzük, sümükdən hazırlanmış bəzək əşyaları, gildən və daşdan hazırlanmış müxtəlif məmulatlar aşkar edilmişdir.

Bu faktlar sübut edir ki, Xocalı Azərbaycanın ən qədim yaşayış məskənlərindən biridir. Keçmiş SSRİ-nin tanınmış etnoqraf alimləri və yerli etnoqraflar qədim dövrə aid abidələri daha çox Xocalı və Xankəndi yaxınlığında apardıqları tədqiqatlar zamanı tapmışlar. Onlar arxeoloji qazıntılar zamanı kurqanlara, qəbir daşlarına və müxtəlif yaşayış məskənlərinə rast gəlirlər. Qədim Xocalı qəbiristanlığındakı 11 saylı kurqandan tapılan muncuqlar, üzərində eramızdan əvvəl 1307-1275-ci illərdə Assuriya çarı Adadnirariyə aid mixi yazılar, eləcə də müxtəlif çeşidli bəzək əşyaları, saxsı qablar, şüşə muncuqlar yerli sakinlərin Şərq ölkələri ilə geniş iqtisadi-mədəni əlaqələrindən xəbər verir. Alimlər sübut ediblər ki, Xocalı-Gədəbəy mədəniyyəti son Tunc və erkən Dəmir dövrlərinin xarakterik xüsusiyyətlərini özündə cəmləşdirir. Qəbirlərdən tunc, qılnc, nizə ucluğu, silahlar, ox, yaba, təbərzin, toppuz, bilərzik, sümükdən hazırlanmış bəzək əşyaları, gildən və daşdan hazırlanmış müxtəlif əşyalar aşkar edilmişdir. Aparılan toponimik araşdırmalar göstərir ki, xalqımızın uzaq keçmişindən tutmuş bu gününədək olan məşğuliyyəti Xocalı toponimiyasında da öz əksini tapmışdır.

İ.M.Dyakonov, M.Kalankatlı və M.Xorenli öz əsərlərində Qafqaz Albaniyasının Xocalı rayonu ərazisinə aid Qarqar düzünü Qafqaz tayfalarından olan qarqarların adı ilə bağlayırlar. Onlar alban əlifbasının qarqarların dili əsasında tərtib olunduğu ehtimalını da irəli sürüblər. Hazırda Qarqar Xocalıda yerləşən dağ silsiləsidir. Qafqaz Albaniyası dövrünü tədqiq edən

alimlərdən K.V.Trever III əsrdə Albaniyada Qarqar düzü adlı yerin olduğunu söyləyib. Adı Qafqaz Albaniyasının qarqar tayfasından götürülmüş Qarqar çayı Şuşa, Xocalı, Ağdam, Ağcabədi rayonları ərazisində, Kür çayının hövzəsindədir. Ətraf rayonlar bu çaydan suvarmada geniş istifadə edirdi. Qarqar düzü və Qarqar dağ silsiləsi adlanan ərazi də Xocalı rayonunun ərazisində yerləşən dağ silsiləsidir və Qafqaz tayfalarından olan qarqarların adı ilə bağlıdır. Qarqarlar utilor, albanlar və digər türkdilli xalqlarla birgə Qarabağın qədim sakinləri hesab olunurlar. Yunan coğrafiyaşünas alimi Strabon qarqarların Şimali Qafqazda yaşadıklarını göstərmişdir. Heç bir alim və tədqiqatçı, hətta tarixin atası hesab olunan Herodot, coğrafiyaşünas Strabon, M.Kalankatlı belə Qarabağ ərazisində erməni toponimini, mədəniyyətini, yaşayış tərzini xatırladan mənbə göstərməyiblər. Hətta şərqşünas V.V.Bartold XVIII-XIX əsrə aid mənbələrdə Orta Qazaxıstanda və Tyan-Şanda Qarqar adlı toponimlərin olduğunu deyib. Tarix boyu Azərbaycan xalqının yaratdığı Manna, Midiya, Albaniya və Atropatena dövlətlərinin formalaşmasında və inkişafında qarqar boylarının böyük rolu olmuşdur.

Xocalı rayonu ərazisindəki Əsgəran qalası XVIII əsrdə Qarqar çayının sağ və sol sahillərində Qarabağ xanı Pənahəli xan tərəfindən tikilib. İki istehkamdan ibarət qala çay daşından inşa olunmuşdur. Yeri gəlmişkən, 1810-cu ildə Rusiya ilə İran arasında sülh danışıqları Əsgəran qalasında aparılmışdır. “Əsgəran” sözünün mənası “Qədim Aran” deməkdir. Tarixi faktlar sübut edir ki, Xocalı rayonu ərazisi Azərbaycanın ən qədim, qocaman diyarlarından biridir.

S/S	Abidələrin adları	Sayı
1.	Nekropol	8
2.	Kurqanlar	4
3.	Köhnə qəbiristanlıq	1
4.	Məbəd	3
5.	Türbə	1
6.	Alban məbədi	6
7.	Qala	5
Cəmi		28

Xocalı rayonu üzrə dövlət qeydiyyatında olan tarix və mədəniyyət abidələrinə vurulan zərərin ümumi həcmi: 4 887 500 000 \$

Qazax



S/S	Abidələrin adları	Sayı
1.	Məbəd	1
Cəmi		1

Qazax rayonu üzrə dövlət qeydiyyatında olan tarix və mədəniyyət abidələrinə vurulan zərərin ümumi həcmi: 67 200 000 \$

Naxçıvan MR

S/S	Abidələrin adları	Sayı
1.	Məbəd	1
Cəmi		1

Naxçıvan MR, Sədərək rayonu üzrə dövlət qeydiyyatında olan tarix və mədəniyyət abidələrinə vurulan zərərin ümumi həcmi: 252 000 000 \$



**Azərbaycanın işğal olunmuş ərazilərindəki
dövlət qeydiyyatında olan tarix
və mədəniyyət abidələrinə ermənilər
tərəfindən vurulan zərər barədə**

MƏLUMAT

Abidələrin yerləşdiyi inzibati ərazi vahidləri	Dövlət qeydiyyatında olan abidələ- rin sayı	Abidələrin kateqoriyaları			Abidələrə dəymis ziyan (AZN-lə)
		Yerli əhəmiy- yyətli	Ölkə əhəmiy- yyətli	Beynəlxalq əhəmiyyəti	
Laçın rayonu	73	62	11	-	10752000000
Kəlbəcər rayonu	70	50	18	2	14382960000
Qubadlı rayonu	67	51	16	-	7980000000
Zəngilan rayonu	47	39	8	-	3008690000
Füzuli rayonu	71	57	14	-	3825160000
Ağdam rayonu	140	41	95	4	19603920000
Cəbrayıl rayonu	93	74	16	3	7575700000
Xocalı rayonu	28	8	19	1	4887500000
Xocavənd rayonu	93	61	30	2	4711600000
Şuşa şəhəri	217	167	49	1	11 279 640 000
Naxçıvan MR	3	3	-	-	252000000
Qazax rayonu	1	1	-	-	67200000
Cəmi:	903	609	285	13	84883726000

İşğal olunmuş ərazilərdəki dövlət qeydiyyatında olan
daşınmaz tarix və mədəniyyət abidələrinə dəyən zərərin
ümumi həcmi: 84 883 726 000 manat

**Azərbaycanın işğal olunmuş ərazilərindəki
dövlət qeydiyyatında olmayan tarix və
mədəniyyət abidələrinə dəyən zərərin
qiymətləndirilməsi haqqında**

MƏLUMAT


Abidələrin yerləşdiyi inzibati ərazi vahidləri	Dövlət qeydiyyatında olmayan abidələr		Abidələrə dəyən zərərin ümumi miqdarı	
	Abidələrin sayı	Bədii daş nümunələri, at-qoç fiqurları	Memarlıq və arxoloji abidələr	Abidələrə dəyən zərərin miqdarı (AZN)
Laçın rayonu	202	162	40	1680420 000
Kəlbəcər rayonu	145	125	20	840210000
Qubadlı rayonu	100	70	30	2 525 233 000
Zəngilan rayonu	100	80	20	840210000
Füzuli rayonu	100	80	20	840210000
Ağdam rayonu	100	50	50	6534640000
Cəbrayıl rayonu	100	50	50	3787850000
Xocalı rayonu	100	70	30	4887 500 000
Xocavənd rayonu	100	70	30	1570533000
Şuşa şəhəri	600	100	500	22 559 280 000
Cəmi	1647	857	790	46 066 086 000

İşğal olunmuş ərazilərdəki dövlət qeydiyyatında olmayan tarix və
mədəniyyət abidələrinə dəyən zərərin ümumi həcmi: 46 066 086 000
manat

İşğal olunmuş ərazilərdəki dövlət qeydiyyatında olan daşınan tarix
və mədəniyyət abidələrinə dəyən zərərin ümumi həcmi: 46 050 188 000
manat

İşğal olunmuş ərazilərdəki tarix və mədəniyyət abidələrinə dəyən
zərərin ümumi həcmi: 177 000 000 000 manat

Erməni xaçdaşları: mifologiya, yoxsa tarixi reallıq?!



Kəlbəcər rayonu Dədəvəng monastırının baş planı

Xaç hal-hazırda xristian dünyasının qəbul etdiyi xristian dininin rəmzlərindən biri, yəni dini simvolu kimi başa düşülür. Xaç rəmzlərinin meydana gəlməsi ibtidai icma dövrünə təsadüf edir. İnsanlar yeri, kainatı qızdırır, torpağa, suya hərarət və can verən günəşə böyük möcüzə kimi baxırdılar. Onlar günəşin obrazını daş, qaya üzərində həkk edərək ona sitayiş edirdilər. O zaman hələ dinlərin mövcud olmadığı bir zamanda, insanlar özlərinin hiss və həyəcanlarını bu cür ifadə edirdilər. Odur ki, xaçların yaranması qədim əsətlərdə göstərilirdi kimi, insanların günəşə, daha sonralar oda etiqadından, sitayişindən, inamından irəli gəlirdi. İbtidai insanlar odu da günəşin yerdəki simvolu kimi qəbul edərək ona sitayiş edirdilər.

Araşdırmalar göstərir ki, xaçların yaranmasında hələ xristianlıqdan çox-çox erkən dövrlərdə qədim türk tayfalarının böyük rolu olmuşdur. Özüyə bol-bərəkət, istilik gətirən günəşin obrazını o zamankı insanların təfəkküründəki yerdə torpaq üzərində daşdan yaradaraq, ağac üzərinə bağlayıb hündürlüyə (göylərə) qaldıraraq, yenidən kainata qovuşdurmaq (yəni günəşi yerdə doğurub kainata qovuşdurmaq) istəyi xaçların indiki formasının meydana gəlməsinə səbəb olmuşdur. Oda, günəşə etiqad və məhəbbət o qədər müqəddəs və güclü olmuşdur ki, od və günəş insanların and yeri olmuşdur. Bu inam və etiqad insanlar arasında əsrlər boyu yaşayaraq, dövrümüzə qədər gəlib çatmışdır. İndinin özündə belə Azərbaycanca "o günəş haqqı", "o ocaq haqqı", "o günəşin şölələri haqqı" kimi ifadələr insanlar tərəfindən and kimi işlədilir.

Qədim dövrlərin nəinki təkcə xaç rəsmləri üzərində, ümumiyyətlə Cənubi Qafqazda Alban dövrü bütün memarlıq abidələrinin daş və divar rəsmlərində və eləcə də süjet xarakterli oymalarda daha çox türkdilli xalqlara məxsus elementlərdən istifadə edilməsi onu göstərir ki, o dövrdə yerli xalqlar içərisində türkdilli tayfalar çoxluq təşkil etmişdir. Təsədüfi deyil ki, əsrlərlə qarşılıqlı hörmət və məhəbbətlə dinc yanaşı yaşayan bu xalqların öz bədii yaradıcıqlarında da bir-birinin mədəni irsinə müraciət etmələri bu xalqların birinin digərinə böyük etiramından irəli gəlirdi. Odur ki, haqlı olaraq elmi ədəbiyyatlarda Qafqaz Albaniyası dövrü memarlıq abidələri alban-türk memarlıq abidələri kimi də qeyd olunur. Bu baxımdan, Alban dövrü xaçlarının tədqiqi daha çox maraq doğurur: Alban dövrü xaçları daha çox klassik ənənələrə uyğunlaşdırılmışdır. Çünki, Alban xaçları xristianlığa qədərki elementlər və dini ayinlərlə bağlıdır və ağacın xaçın təsvirinə daha yaxındır. Xaç obrazı Alban xaçdaşlarında sanki müxtəlif, bir-birinə aidiyyəti olmayan dekorativ tərtibatları qovuşdurur. Alban xaçı bəlkə də dünyada yeganə xaçdır ki, xristianlığa qədərki inamların, etiqadların və kainatı dərk etmənin əlamətlərini özündə cəmləşdirən işarələrə malikdir. Bu xaçların bütün kompozisiyaları göylə yerin əlaqəsi, günəş, işıq, nur və məhsuldarlıq simvolu kimi əks olunmuşdur.

Tədqiqatlar sübut edir ki, Qafqaz Albaniyasının erkən xristianlıq incəsənətinin meydana çıxması və inkişafı tamamilə orijinal, yəni özünəməxsus yolla getmişdir. Burada söhbət eyni zamanda xristianlığa qədər mövcud olmuş dini ayinlərin simvolikası əks olunan qəbirlərin müsəlman qəbirləri ilə müqayisəsindən və Qafqaz Albaniyasının yazılı daşlarından

gedir. Bütün Alban yazılı daşlarının üzərindəki xristianlığa qədərki inamların və kainat qüvvələrinin qanunauyğun şəkildə yerləşdirilməsi ilə dini-bədii qanunlara tabe edilmiş özünəməxsus təsvirlər başqa xalqların xaç təsvirlərində yoxdur. Alban dövrünün sonlarında yaranan alban xaç daşlarının üzərindəki obrazların çoxlu yüzilliklər keçdiyinə görə, əvvəlcə iki, sonralar üç din hakimiyyəti altında toplanmış, harmonik olaraq yüzrlə mümkün yazılı daşların üzərində əks olunmuş ayin simvolikasıdır. Odur ki, Alban daş yazı nümunələrinin (xaçdaşlarının, başdaşlarının və nişandaşlarının) bax bu cür özünəməxsusluğu onu digər xalqların daş yazı nümunələrindən köklü surətdə fərqləndirir.

XIX əsrin əvvəllərindən Cənubi Qafqazda kütləvi şəkildə kök salan ermənilər Alban mədəniyyətinin bu nümunələrindən dərhal yararlanmağa başladılar. Onlar özlərinin "böyük fəlsəfi təfəkkürə malik" olan bir xalq obrazını yaratmaq, bununla da ermənilərin digər xalq və millətlərdən daha üstün olduqlarını nümayiş etdirmək üçün öz mədəniyyətlərinin, dini rəmzlərinin və xaçlarının təkmilləşdirilməsi ilə məşğul olmağa başladılar. Bununla da erməni "xaçkarları" meydana gəlməyə başladı. Əslində, "xaçkar" - sözünün kökü fars mənşəli söz olub, fars dilindən erməni dilinə keçmişdir. Bu "kar" sözü fars dilində "iş, zəhmət" mənasını verir, bunu erməni dilinə çevirəndə "kar", daş mənasında başa düşülür. Odur ki, "xaçkar" sözünün erməni dilində anlamı "xaçdaş"ı mənasını verir.

Ermənilər süni surətdə məskunlaşdırıldıqları ərazilərin erməniləşdirilməsində xaç daşlarının yayılmasını daha məqsədomüvafiq hesab edirlər. Onlar heç bir xalqın həyatında təsadüf edilməyən fəaliyyətlə məşğul olaraq, hər dağda və dərədə, hər kol dibində xaç obrazlı daşlar düzəldərək kütləvi surətdə ərazidə yaymaqla məşğul olurlar. Ermənilər tarixi öz xeyirlərinə dəyişdirmək üçün xaç daşları yonaraq işğal etdikləri Azərbaycan torpaqlarında basdırmağa və bütünlüklə xaç daşlarını bu ərazilərin hər qarışına yaymağa özlərinin əsas məqsədləri və vəzifələri kimi baxırlar.

Onlar son illər xaç daşlarının istehsalını o qədər genişləndiriblər ki, hətta belə demək mümkün olarsa, Cənubi Qafqazın bütün ərazilərinə bəz edəcək qədər xaç daşları istehsal ediblər. Ermənilərin işğal etdikləri Azərbaycan ərazilərində xaçdaşlarının istehsalı ilə məşğul olmaları, ilk baxışdan xristianlığın təbliği kimi görünsə də, əslində bu prosesin gedişi Azərbaycan torpaqlarının erməniləşdirilməsinə xidmət edir. Bu yolla ermənilər çoxlu sayda Alban xaçdaşlarının dekorativ tərtibatı ilə eyni olan

(yalnız bu daşların ornament və bəzəklərində dəyişiklik edərək) oyma və qabartma üsulu ilə xaç daşları, başdaşları və nişan daşları yonaraq Azərbaycanın işğal olunmuş ərazilərinin müxtəlif yerlərində, bir zamanlar regionun istirahət mərkəzləri olmuş ərazilərində, yol kənarlarında, bulaqların ətraflarında, ictimai yaşayış mərkəzlərinin baxımlı yerlərində, bağlarda, parklarda, memarlıq abidələrinin üzərlərində, qəbiristanlıqlarda və eləcə də müxtəlif yaşayış ərazilərində kütləvi şəkildə yerləşdirirlər.

Ermənilərin nəzarətində olan Qərbi Azərbaycan torpaqlarında və eləcə də işğal olunmuş digər ərazilərdə (ermənilər tərəfindən başdaş formasında basdırılmış) yanyana düzülmüş elə kütləvi xaçdaşları sahələrinə təsadüf edilir ki, bu, sanki böyük bir adsız qəbiristanlıqları xatırladır. Bu cür kütləvi süni məzarlıqlarda daşların bədii formada həllinə elə də fikir verilmir. Bəzən isə Alban xaç daşlarını da mövcud olduqları yerlərdən söküb gətirib, bu səpkili xaçdaşı "qəbiristanlıqlarında" basdıraraq erməni xaçkarları kimi təqdim edirlər. Bu isə nəinki təkcə Alban daş sənəti nümunələrinin mənimlənməsinə, həmçinin bir daha qeyd etmək lazımdır ki, Azərbaycan torpaqlarının erməniləşdirilməsinə gətirib çıxarır.

Burada qeyd etmək yerinə düşərdi ki, klassik erməni xaç daşları, erməni dini simvolları və rəmzləri, xüsusən də xaç təsvirlərinin özləri sadə formada olduqlarından, özünün bədii üslubuna və xarakterinə görə heç bir mənə və əhəmiyyət kəsb etmir. Çünki erməni - qriqoryan xaçları hazırlanarkən onların təsvirlərində dekorativ sənət nümunələrindən, müxtəlif ornamentlərdən və digər bəzək nümunələrindən istifadə edilməmişdir. Ona görə də erməni-qriqoryan xaçlarının dövrümüzə qədər olan bütün nümunələri sadə formada olub, öz xüsusiyyətlərinə görə bədii sənət əsərləri sayılmırlar, bu xaçlar sadəcə olaraq kilsələrdə dini ayinlərin icrasında istifadə olunan adi bir dini vasitələrdən başqa bir şey deyildir.

İşğal olunmuş Azərbaycan ərazilərinin erməniləşdirilməsi məsələsi erməni din xadimlərinin və Ermənistan hökumətinin dövlət siyasətinin bir hissəsini təşkil edir. Burada erməniləşmə, əsasən, klassik erməni şüurunda dəbdə olan müxtəlif ölçülü daşlar üzərində yonulan bədii xaç daşı və erməni dilində bədii daş nümunələridir.

Xaç daşları adətən yer səthindən hündürlüyü 300 mm-dən 3000-4000 mm-dək hündürlükdə yonularaq quraşdırılır. Əvvəllər erməni xaçdaşları heç bir bədii həlli olmayan sadə üslubda yonulurdusa, hal-hazırda

isə erməni xaçdaşları yüksək bədii həlli olan, alban dövrü bədii daş nümunələrinin müxtəlif ornamentlərindən istifadə edilməklə yonulur.

Müxtəlif yaylalarda və bəzən də dağ yamaclarında 100-200 xaçdaşı ardıcılıqla yerə elə basdırılır ki, burada qəbiristanlığı xatırladır. Hal-hazırda işğal olunmuş ərazilərimizdə bir neçə belə xaç qəbiristanlığının olduğu bizə məlum olmuşdur. Belə qəbiristanlıqları yaratmaqda ermənilərin məqsədi Qarabağa ayaq basan hansısa bir öcnəbidə bu torpaqların bir xristian torpaqları olduğu təəssüratını yaratmaqdır.

Erməni mətbuatının verdiyi məlumata görə, işğal olunmuş Azərbaycan ərazilərindəki təkcə erməni xaçdaşlarının sayı təqribən 2000 ədəddən çoxdur. Təqribən bunun yarısı miqdarında isə erməni dilində yazılar olan bədii daş nümunələri saxta yolla bu ərazilərdə yerləşdirilib. Erməni yazıçısı Arsen Melik-Şahnazarov 2011-ci ildə Minsk şəhərində rus dilində çap etdirdiyi “Dağlıq Qarabağ: nifrətin xronikası” adlı kitabında yazır: “Hal-hazırda Dağlıq Qarabağ ərazilərində 1000-dən çox qədim erməni dilində yazılmış bədii daş nümunələrinə və qəbir daşlarına rast gəlmək olar”.

Həmişə məlumdur ki, 1992-ci il erməni işğalına qədər nəinki Laçın, Kəlbəcər, Qubadlı, Cəbrayıl, Zəngilan, Ağdam və Dağlıq Qarabağın digər rayonlarının ərazilərində, heç indiki Ermənistanın Zəngəzur, Dərələyəz bölgələrində və Göyçə gölü hövzəsi ərazilərində belə, istər yerli, istərsə də xarici tədqiqatçılara bir dənə də olsun qədim erməni dilində olan bədii daş yazı nümunəsi və ya erməni xaç daşı rast gəlməyib. XVIII-XIX və XX əsrin əvvəllərinə qədər Cənubi Qafqaza səfər edən xarici tədqiqatçılar burada qədim erməni dilində olan bədii daş yazı nümunəsinə və ya erməni xaç daşına rast gəldiklərini təsdiqləmişlər.

Buradan belə bir qənaətə gəlmək olar ki, bu ərazilərdə hal-hazırda nümayiş etdirilən yüzlərlə erməni bədii daş nümunələri ermənilər tərəfindən ərazilərimiz işğal edildikdən sonra yerləşdirilib.

Ermənilər işğal etdikləri ərazilərimizdə xaç daşları, xatirə ansamblı və digər erməni bədii daş nümunələrini yerləşdirməklə bərabər, kilsə tikintilərini də xüsusi bir inkişaf tempi ilə aparırlar. Bu ərazilərdə kilsələr ermənilər ibadət etmək məqsədilə deyil, yalnız görüntü üçün inşa edilir. Belə ki, yeni tikilən erməni kilsələrinin əksəriyyəti məskunlaşdırılan ermənilərin yaşayış massivlərindən xeyli uzaq ərazilərdə tikilir. Bu tikintilərin içərisində özünəməxsus üslubu və yüksək bədii həlli olan xatirə ansambların tikintisində xüsusi diqqət yetirilir. Maraqlıdır ki, Azərbaycan

torpaqlarında tikilən bu xatirə ansambları Azərbaycanda və dünyanın digər yerlərində qanlı qırğınlar törətmiş məşhur terrorçuların xatirəsinə ucaldılır. Bunlar dünyada analoqu olmayan tikintilərdir. Çünki dünyanın heç bir ölkəsində əli dinc insanların qanına batmış terrorçuların xatirəsinə abidələr tikilmir.

Tarixi baxımdan nə Dağlıq Qarabağda, nə də işğal olunmuş digər ərazilərimizdə heç vaxt erməni kilsəsi və ya kilsələri mövcud olmamışdır. Dünyanın heç bir arxivindən bunu sübut edə bilən heç bir sənədə rast gəlmək mümkün deyildir. Dağlıq Qarabağda ilk dəfə “erməni kilsəsi” ifadəsinə XX əsrin 70-80-ci illərində rast gəlinir. Bunun isə öz tarixi kökləri var. Belə ki, 1805-ci ildə Qarabağ xanlığını devirən çar hökuməti öz mənzil-qərarگاهını Şuşa şəhərində yaratdı. Rus əsgərlərinin ibadəti üçün ordu rəhbərliyi xanlığın divanxanasının qülləsindən zəng asdıraraq burada rusların ibadəti üçün şərait yaratdı. Divanxana rus ordusu komandanlığı tərəfindən ayrı-ayrı zaman kəsiyində bir neçə dəfə təmir edilərək kilsə stilinə uyğunlaşdırıldı. Sonralar Qarabağ xanlığının divanxanası xalq arasında “rus kilsəsi” adlandırılmağa başladı. Bunu hətta o dövrün erməni tədqiqatçıları da öz əsərlərində təsdiq edirlər. Şuşa şəhərindəki yeganə kilsənin erməni kilsəsi deyil, rus kilsəsi olduğunu erməni tarixçisi Zare Melik-Şahnazarov özünün (Записки карабахского солдата. Москва, 1995) kitabında qeyd edir.

1918-ci ildə Azərbaycanda Xalq Cümhuriyyəti hökuməti qurulduqdan sonra rus hərbiçiləri Şuşanı tərk etdilər. Bundan sonra rus kilsəsi 1970-ci ilə qədər baxımsız və istifadəsiz qaldı. Lakin 1970-1980-ci illərdə DQMV-nin erməni rəhbərliyi Şuşa şəhərindəki rus kilsəsini təmir etdirərək kilsəni Şuşada yaşayan ermənilərin istifadəsinə verdi. Bundan sonra Qarabağda ermənilərin yeganə ibadət yeri olan bu kilsə tamamilə erməniləşdirildi. Təbii ki, bu hadisədən sonra bu kilsə “erməni kilsəsi” adlandırıldı.


Sovetlər dövründə Azərbaycanın digər ərazilərində olduğu kimi, Dağlıq Qarabağ və ona bitişik ətraf ərazilərin bütün şəhər və qəsəbələrində də Böyük Vətən Müharibəsində həlak olan bu şəhər və qəsəbələrin müharibə iştirakçılarının xatirələrinə abidələr ucaldılmışdı. O dövrdə bu tipli abidələr həqiqətən öz möhtəşəmliyi və əzəməti ilə diqqət çəkirdi. İşğal dövrü ermənilər bu abidələrə də əl gəzdirərək erməniləşdiriblər. Belə ki, onlar bu abidələrin üzərindən ornamental lövhələri söküb dəyişdirmiş, divarlarındakı yazıları silərək orada erməni döyüşçülərinin adlarını yazsalar da, bu abidələrin formalarını dəyişdirmə bilməyiblər.

Bu ərazilərdə ən acınacaqlı vəziyyət Ağdam rayonunun Şahbulaq ərazisində yaşanır. Burada ermənilər Pənahəli xanın qəsri ətrafında arxeoloji qazıntılar apararaq qəsrin içərisində ərazidən tapdıqları məişət əşyalarından ibarət muzey yaradıblar. Dünyanın bir çox ölkələrindən elm adamlarını bu qazıntılara cəlb edən ermənilər Pənahəli xanın qəsri erməni knyazı II Tıqranın iqamətgahı kimi təbliğ edirlər. Dünyanın bütün tarixi mənbələrində isə əsl həqiqət bundan ibarətdir: “E.ə. I əsrin əvvəlində Selevkilər dövlətinin süqutu ilə erməni çarı II Tıqran (e.ə.96-55) ərazilərini Yuxarı Mesopotamiya və Suriyaya doğru genişləndirmə siyasəti yürütdü və bugünkü Livanın cənubuna qədər olan ərazini işğal etdi. II Tıqran ölkənin paytaxtını Diyarbəkir şəhəri yaxınlığında saldırdığı Tıqrana-kert şəhərinə köçürdü. Lakin Roma imperiyası ərazidə güclü bir dövlətin yaradılmasına göz yuma bilməzdi. Qney Pompeyin komandanlığı altında Roma və Ermənistan qoşunları arasında olan döyüşdə II Tıqran məğlub edildi və işğal etdiyi ərazilərdən geri çəkilməyə məcbur oldu”.

Yüz illər sonra birdən-birə Qarabağda peyda olan II Tıqran bu ərazilərin erməniləşməsinə təmin edə biləcəkmidi?



Şuşa Dövlət Tarix - Mədəniyyət Qoruğu



Qarabağın balkonlu yaşayış evləri. XVIII - XIX əsrlər

Azərbaycanda daşınmaz tarix və mədəniyyət abidələrinin mühafizə edilib saxlanması üçün 10 aprel 1988-ci ildə Azərbaycanın Milli Məclisi tərəfindən qəbul edilmiş “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikasının Qanunu imkan verir ki, respublikanın bütün ərazilərində abidələrin qeydiyyatına alınması, öyrənilməsi, qorunması, bərpa edilməsi, yenidən qurulması və onlardan istifadə edilməsi dövlət orqanları tərəfindən mərkəzləşdirilmiş qaydada təşkil edilsin və həyata keçirilsin.

Abidələrin mühafizə edilməsinə nəzarət işləri daşınmaz tarix və mədəniyyət abidələrinin qorunması haqqında dövlət qanunvericiliyinin yaratdığı şərait çərçivəsində dövlət orqanlarının, hüquqi şəxslərin və vətəndaş cəmiyyəti üzvlərinin bir növ gündəlik vəzifələrinə çevrilmişdir. Mədəni irs nəinki daşınmaz tarix və mədəniyyət abidələrini, eyni zamanda, tarixə şahidlik edən bütün sənədləri və milli-mənəvi dəyərləri əhatə edən daşınmaz abidələri də əhatə edir.

1992-ci ildən Azərbaycanın Dağlıq Qarabağ və ona bitişik ərazilərdə yüzlərlə daşınmaz tarix və mədəniyyət abidələri ermənilər tərəfindən planlı şəkildə vandalizmə uğradılmışdır. Adı çəkilən ərazilərdə tarixi ha-

disələrlə bağlı yerlər, şəhərlərin milli-mədəni dəyərlərə malik binaları, tarixi şəhərsalma ansambları, şəhər qalıqları, tarixi memarlıq kompleksləri və ansambları, eləcə də tarixi, elmi, bədii və mədəni dəyərlərə malik dövlət qeydiyyatında olan digər yerlər ermənilər tərəfindən dağıdılır, məhv edilir və ya erməniləşdirilir.

İşğal altında olan ərazilərdəki daşınmaz tarix və mədəniyyət abidələri sırasında tarixi əhəmiyyətli fərdi binalar və onların əraziləri, qurğular, daşınan mədəni mülkiyyətə aid abidələr, arxeoloji-mədəni təbəqələr çoxluq təşkil edir. Burada dünya əhəmiyyətli tarix və mədəniyyət abidələrini və Şuşa dövlət mədəniyyət qoruğunu xüsusi olaraq qeyd etmək lazımdır.

Qarabağın Şuşa Dövlət Tarix-Memarlıq Qoruğu 1988-ci ildə Azərbaycan Hökumətinin qərarı ilə elan edilmişdir.

Şuşa şəhəri ərazisində yerləşən daşınmaz tarixi mədəni irs siyahısında tarixi-memarlıq, elmi, bədii dəyərə malik xatirə yerləri, memorial abidələr, Azərbaycanın tarixi və mədəniyyəti üçün xüsusi əhəmiyyət kəsb edən digər abidələr də çoxluq təşkil edir. Eyni zamanda, burada Şuşa şəhərinin tarixini və mədəniyyətini xarakterizə edən yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələri xüsusi mədəni dəyərlərə malikdir və Azərbaycan hökumətinin qərarı ilə qorunma altına alınmışdır.

Burada tariximizin bütün dövrlərinə şahidlik edən mədəni irsimiz elmi, tarixi, bədii və mədəni əhəmiyyətinə görə xüsusi olaraq diqqət çəkir. Şuşanın tarixi memarlıq abidələrinin bu gün araşdırmalara və tədqiqata daha çox ehtiyacı var. Hansı ki, bu abidələrin böyük əksəriyyəti Azərbaycanın dövlət qeydiyyatında və dövlət siyahısındadır.

Şuşanın qeydiyyata olan bir çox daşınmaz abidələrinin hələ sovetlər dönməndən yenidənqurmaya və ya bərpaya ehtiyacı vardı. Sovet imperiyası dövrü bu abidələrin bir çoxu dövlət qeydiyyatına alınsa da, onların böyük əksəriyyəti o dövrdə qeydiyyattan kənarda qalmış və hətta dövlət rəhbərləri tərəfindən onların abidə olduğunu iddia etmək belə azərbaycanlılara bir növ qadağan edilmişdi. Məhz bu siyasət nəticəsində Azərbaycanın bütün regionlarında olduğu kimi, Dağlıq Qarabağda və Şuşada da xeyli sayda daşınmaz tarix və mədəniyyət abidələri dövlət qeydiyyatından və tarixi-mədəni ekspertizalardan faktiki olaraq kənarda qalmışdır.

Şuşa tarixi bir şəhərdir, onun ərazisində mədəni irsimizə aid tarixi binalar, abidə ansambları, Azərbaycanda çox nadir quruluşa malik balkonlu evlər, tarixi hadisələrlə bağlı yerlər, arxeoloji-mədəni qatlara malik

torpaq sahələri, tarixi-estetik gözəlliyi özündə əks etdirən mənzərələr, xüsusi mədəni dəyərlərə malik tarixi, memarlıq, arxeoloji abidələr şəhərin gözəlliyinə və görkəminə daha bir mənzərə qatır.

Hal-hazırda ərazisi işğal altında olduğundan Şuşanın tarixi-mədəni əhəmiyyətə malik torpaq sahələri və ya əraziləri BMT-nin müvafiq qurumları tərəfindən xüsusi qorunan ərazilər hesab olunmalı və qorunmalıdır. Halbuki belə torpaq sahələri və aşağıda adları çəkilən digər ərazilər tarix və mədəniyyət abidələri hesab edilir. Məsələn: daşınmaz tarix və mədəniyyət abidələrinin əraziləri, torpaq sahələri tarixi şəhərsalma və funksional abidələrlə bağlı olduğundan mövcud şəhərin quruluşunda vəziyyəti nəzərə alsaq, belə ərazilər qorunan ərazilər siyahısına daxil edildiyindən, işğal nəticəsində nəzarətsizlikdən istifadə edərək bu abidələr üzərində möhtəkirlik edilməməlidir. Eyni zamanda, buradakı daşınmaz tarix və mədəniyyət abidələrinin əraziləri və onların təsdiq olunmuş sərhədləri xüsusi rejimlə dövlətin nəzarəti altında istifadə olunmalıdır. Daşınmaz tarix və mədəniyyət abidələrinin yerləşdikləri ərazilərin alt torpaq qatı və torpağın üstünün mövcud görünən sahələrinin və abidənin səmasının təhlükəsizliyinin qorunmasının zəruriliyi aşağıdakı şortlərlə öz əksini tapmalıdır:

1. Şəhərin tarix və mədəniyyət abidələrinin və onların ərazilərinin bir mərkəzdən idarə olunan informasiya sistemi yaradılmalıdır. Əgər bu informasiya sistemi yaradılsa, onda bu, Şuşa şəhərinin tarix və mədəniyyət abidələrinin ümumi məlumat mərkəzinə çevrilər, eləcə də fəaliyyətdə olan digər məlumat informasiya sistemləri üçün də məlumat bazası ola bilər.

2. İşğal altında olan mədəni irsimizin araşdırılması üçün dövlət ekspertizası yaradılmalıdır. Təşkil ediləcək bu fəaliyyət növü işğal altındakı mədəni dəyərlərimizin tarixi, elmi, bədii və ya digər növlərə aid olduqlarını, onların mövcud olduqları əraziləri, mühafizə zonalarını, qeydiyyatını, beynəlxalq qanunların tələb etdiyi qaydada onların faktiki mövcudluğunun yoxlanmasını həyata keçirməlidir. Bu ərazilərdəki milli-mədəni dəyərlərimizin qiymətləndirilməsi yalnız dövlət ekspertizası tərəfindən bu abidəyə və onun ərazisinə baxış keçirildikdən sonra mümkün ola bilər.

3. Şəhərdə mövcud olan mədəni irsin bərpasının baş planı hazırlanmalıdır. Bu plana şəhərin daşınmaz tarix və mədəniyyət abidələrinin bütün informasiya sistemləri, abidələrin əraziləri və mühafizə zonaları,

burada qədim şəhərsalma qaydaları, memarlıq üslubları, istifadə olunan əsas tikinti texnologiyaları, işğalçılar tərəfindən dağıdılmış qədim şəhər memarlığının və ya şəhər ansamblarının itirilmiş elementlərinin bərpası və kompleks şəkildə elmi-tədqiqat işlərinin təşkil edilməsi və s. daxil edilməlidir.

4. Azərbaycanın daşınmaz tarix və mədəniyyət abidələrinin qorunması və istifadəsi haqqında olan qanunvericiliyinin tələblərinin yol verdiyi qaydada Şuşa şəhərinin mədəni irsinin təhlükəsizlik standartları müəyyənləşdirilməlidir.

5. Beynəlxalq hüquq və Azərbaycan qanunvericiliyinin yol verdiyi çərçivədə Azərbaycan alimlərinə Şuşa şəhərində arxeoloji və digər elmi tədqiqatlar aparmağa icazə verilməlidir.

6. Şuşa şəhərinin daşınmaz tarix və mədəniyyət abidələrinə dəyər zərərin hesablanması qaydaları müəyyənləşdirilməlidir. Zərərin hesablanması qaydaları hazırlanarkən dağıdılmış tarixi konstruksiyalar, binaların zərər çəkmiş fəsadları, interyerləri, binaların dağıdılmış və məhv edilmiş elementləri, istehkamlar, dağıntılara məruz qalmış arxeoloji abidələr, müxtəlif hissələr və ya tamamilə dağıdılmış tarixi abidələr və mədəni irsə aid olan digər nümunələr nəzərə alınmalıdır.

Şuşa Dövlət Tarix və Mədəniyyət Qoruğunda ermənilər tərəfindən dağıntılara və erməniləşdirilməyə məruz qalmış şəhərin tarixi planlaşdırılmış strukturu və eləcə də şəhər strukturuna daxil olan daşınmaz tarix və mədəniyyət abidələrinin növləri:

- fərdi binalar, qurğular və istehkamlar, dini ibadət yerləri, saraylar, yaşayış evləri, ictimai binalar, inzibati binalar, ticarət obyektləri, sənaye və nəqliyyat müəssisələri, elm-təhsil ocaqları, onların əhatə etdikləri ərazilər, o cümlədən monumental rəssamlıq nümunələri, heykəltəraşlıq əsərləri, dekorativ - tətbiqi sənət nümunələri, bağlar və parklar;

- Şəhər ansambları: daşınmaz tarix və mədəniyyət abidələri və onlara məxsus digər incəsənət nümunələri, tarixi dəyərlərə malik küçə və meydanlar, məhəllələr, memarlıq kompleksləri və ansambları, onların əraziləri və təbii landşaftları, eləcə də monumental incəsənətlə bağlı sənətkarlıq nümunələri, bağ - park incəsənəti və landşaft memarlığı;

- Tarixi abidələr: məşhur tarixi şəxsiyyətlərin, eləcə də, elm, ədəbiyyat və incəsənət xadimlərinin həyatı ilə bağlı binalar, evlər, komplekslər və ansamblar;

- Ölkənin və şəhərin həyatında mühüm tarixi hadisələrlə bağlı binalar, abidə kompleksləri və ansambları;

- Şuşa şəhəri sakinlərinin elmi-texniki, mədəniyyət və məişətləri ilə bağlı binalar, quramalar, xatirə yerləri, komplekslər və ansamblar;

- Tarixi nekropollar: qəbir daşları, qədim qəbirlər, dövlət xadimlərinin, xalq qəhrəmanlarının, elm, mədəniyyət və incəsənət xadimlərinin, ölkənin müstəqilliyi uğrunda şəhid olanların qəbirüstü abidələri, qəbir kompleksləri və arxeoloji abidələr;

- Mənzillər: qədim yaşayış yerləri, o cümlədən şəhərin və şəhəratrafi kəndlərin və qəsəbələrin yaşayış evləri və mənzilləri;

- Qədim istehkamlar: bulvarlar, xəndəklər, ağacdan, daşdan və torpaqdan hazırlanmış istehkamlar, müdafiə tikintiləri və onların qalıqları.

- Dini təmayüllü tikintilər: qədim məbədlər, monastirlər, məscidlər, dini komplekslər, ibadət yerləri və onların qalıqları;

- Qədim dəfn yerləri: qədim məzarlıqlar, kurqanlar, fərdi qəbirlər;

- Təsərrüfat xarakterli binalar və digər tikintilər: kənd təsərrüfatı və ticarət müəssisələri, dağ-mədən və emal sənayesi qurğuları, suvarma sistemləri, kanallar (arxlar), şəhərin su sistemləri, hidravlik qurğular, nəqliyyat marşrutları obyektləri (yollar, körpülər, avtomobil parkları, dayanacaqlar), emal və istehsal müəssisələri, heyvandarlıq təsərrüfatı müəssisələri və s.

- İncəsənət abidələri: monumental şəhər abidələri, görkəmli adamların xatirə abidələri, monumental heykəltəraşlıq işləri və boyakarlıq nümunələri, dekorativ incəsənət nümunələri, mozaikalar, vitrajlar, tətbiqi sənət nümunələri, rəsm əsərləri.

Şuşa Dövlət Tarix və Mədəniyyət Qoruğundakı daşınmaz tarix və mədəniyyət abidələri və digər incəsənət nümunələri Azərbaycan xalqının dövlət mülkiyyətində olan əmlakıdır. Qanunla daşınmaz tarix və mədəniyyət abidələrinin ermənilər tərəfindən əmlak hüquqlarının əldə edilməsi və erməniləşdirilməsi yolverilməzdir.

Azərbaycanın işğal olunmuş ərazilərində, o cümlədən Şuşa şəhərində mədəni irsin bütün növündən olan nümunələri Azərbaycan Respublikasının qanunları ilə tənzimlənir. Daşınmaz tarix və mədəniyyət abidələrinin mühafizəsi və istifadəsi sahəsindəki fəaliyyət Azərbaycan qanunları ilə müəyyənləşdirilir. Bu qanunlarla verilən hüquqlar çərçivəsində Ermənistan hökuməti Şuşa şəhərində olan daşınmaz tarix və mədəniyyət abidələri

dələrinin ekspertizası, təhlükəsizliyi, istifadəsi, bərpası və mühafizəsi sahəsində gördüyü bütün işlərə görə məsuliyyət daşıyır və Cenevrə Konvensiyasının müvafiq müddəalarına əsasən, işğal etdiyi Azərbaycan ərazilərində bu fəaliyyətini tamamilə dayandırmalıdır.

Ermənistan hökuməti 1992-ci ildən etibarən işğal etdiyi Azərbaycan ərazilərində, eyni zamanda Şuşa şəhərində müntəzəm şəkildə daşınmaz tarix və mədəniyyət abidələrinin bərpası və istifadəsi sahəsində qeyri-qanuni hərəkətlərə yol verir. Ermənistan hökuməti:

- işğal etdiyi bütün Azərbaycan ərazilərində, xüsusilə də Şuşa şəhərində daşınmaz tarix və mədəniyyət abidələri üzərində beynəlxalq nəzarətin təmin edilməsinə şərait yaratmır;
- Şuşa şəhərindəki daşınmaz tarix və mədəniyyət abidələrinin təbliği, öyrənilməsi, bərpası, ekspertizası və mühafizəsi sahəsində Azərbaycan hökumətinin həyata keçirmək istədiyi bütün fəaliyyəti əngəlləyir;
- İşğal altındakı ərazilərdə toponimlərin dəyişdirilməsi, habelə yerli və dünya əhəmiyyətli mədəni irsin erməniləşdirilməsi barədə qərarlar qəbul edir;
- Müsəlman dini abidələri, müsəlmanlara məxsus qəbiristanlıqlar, qəbirüstü abidələr, inanc yerləri, pirlər, türbələr, məscidlər tamamilə dağıdılır, yandırılır, məhv edilir;
- Eyni zamanda, bu ərazilərdə çoxsaylı erməni kilsələri tikilir və məşhur terrorçuların xatirəsinə monumental abidələr ucaldılır.

Bu səbəbdən də Şuşa Dövlət Tarix və Mədəniyyət qoruğunun əhəmiyyəti nəzərə alınaraq oradakı daşınmaz tarix və mədəniyyət abidələrinin qorunması dövrün aktual problemlərindən birinə çevrilmişdir. Şuşanın, ümumiyyətlə Qarabağın bütünlükdə mədəni irsinin qorunması missiyasını BMT Təhlükəsizlik Şurası öz öhdəsinə götürməlidir. Şuşa Dövlət Tarix Mədəniyyət Qoruğunun mühafizə edilməsi dünya mədəniyyətinin bir hissəsinin təhlükədən xilas olmasının nümunəvi göstəricisi olacaqdır. Çünki Şuşa Azərbaycanın tarixi şəhərlərindən biridir.

Şuşa şəhərinin ölkə əhəmiyyətli tarixi şəhər statusu Azərbaycan Respublikasının "Tarix və mədəniyyət abidələrinin qorunması haqqında" qanununun müvafiq maddələri ilə tənzimlənir. Şuşanın "tarixi şəhər" adlandırılması onun tarixi əhəmiyyətli böyük bir ərazinin mərkəzində yerləşməsi, həmçinin bu ərazinin daşınmaz tarix və mədəniyyət abidələri və mədəni irsimizin digər növləri ilə zəngin olmasının nəticə-

sidir. Şuşa şəhəri tarixi şəhər kimi mühafizə edilməli, yəni çox ciddi şəkildə qorunmalıdır.

Şuşanın tarixi bir şəhər kimi qorunması işğaldan sonrakı dövrlərdə bu şəhərin inkişafının davamlılığını təmin edəcək, elmi-tədqiqat, şəhərin bərpası, ətraf mühitin qorunması, texniki kommunikasiya sistemlərinin qurulması və digər nəzərdə tutulan işlərin həyata keçirilməsi ilə nəticələnəcəkdir.

Tarixi şəhər hesab olunan Şuşanın ciddi mühafizəyə ehtiyacı olan tarixi şəhərsalmanın dəyərli elementləri: inkişafın planlaşdırılması, şəhərin təbii landşaftı, arxeoloji mədəni təbəqə, dağıdılmış tarixi mədəni irsin fragmentləri, bina və qurğuların görünən formaları, ölçüləri, stilləri, tikinti materialları, rəng çalarları və dekorativ elementləri, təbii ətraf mühitin insanlarla əlaqəsi, şəhərin tarixi yerləri, əraziləri və s. Eyni zamanda, Şuşa şəhərinin memarlığı, tarixi ərazilərində arxeoloji tədqiqatlar üçün arxeoloji qazıntıların aparılması işləri şəhərin səmərəli mühafizəsi üçün zərurət yaradır.

Azad olunduqdan sonra Şuşada şəhərsalma işlərinin tənzimlənməsi şəhərin tarixi, iqtisadi və digər fəaliyyət xüsusiyyətlərini daha da gücləndirəcəkdir. Məhz bu səbəbdən də beynəlxalq qanunların tələblərinə uyğun olaraq, Şuşa şəhərində mədəni irsin, digər tarixi dəyərlərin və daşınmaz obyektlərin mühafizəsi bərpa olunmalıdır. Bütövlükdə, daşınmaz tarixi mədəni-irsin qorunması, eləcə də şəhərin tarixi binaları və təbii mənzərələr Şuşaya gözəllik gətirir. Burada şəhərsalma tənzimlənməsi sahəsində xüsusi prosedurların həyata keçirilməsi, müvafiq dövlət mühafizə xidməti orqanlarının və ya beynəlxalq təşkilatların nəzarəti ilə keçirilən tədbirlər nəticəsində mədəni irs və qədim şəhər qalıqlarının qiymətli elementləri qorunub saxlana bilər. Bu tədbirlərin təşkilində abidələrin mühafizə zonalarının və tarixi təyinatlı mədəni torpaqların da rolu böyükdür.

Şuşanın tarixi təyinatlı mədəni torpaqları, əsasən daşınmaz tarix və mədəniyyət abidələrinin, arxeoloji abidələrin, şəhər-tikinti memarlığı, bağ, park incəsənəti nümunələrinin, ansambl komplekslərinin, tarixi qoruqların yerləşdikləri ərazilərin torpaqları hesab olunurlar. Adətən, dövlət tarix və mədəniyyət qoruqları dövlətin qanunvericiliyinə uyğun təşkil edilir və müxtəlif qərarlarla möhkəmləndirilir. Bu qoruqlar, əsasən qoruq ərazisinə daxil olan tarix, mədəniyyət kompleksləri və təbii resursları, ta-

rixi hadisələrlə bağlı olan yerlərdən, mədəniyyət müəssisələrindən elmi-tədqiqat və mədəni məqsədlərlə istifadə etmək üçün yaradılır. Qoruq ərazisi, ona mənsub olan tarixi-mədəni torpaqlar müvafiq qurumların daşınmaz tarix və mədəniyyət abidələrinin və onların ərazilərinin Dövlət reyestrində qeydiyyatda olur. Ona görə də Şuşa şəhərinin "tarixi şəhər" statusu adını daşması tamamilə Azərbaycan qanunvericiliyinə uyğun təşkil edilmişdir.

Qoruqlarda daşınmaz tarix və mədəniyyət abidələrinin ərazilərinin müəyyənləşdirilməsi abidələrin mühafizəsi üzrə dövlət orqanlarının, eləcə də tarixi-memarlıq abidələrinin tədqiqatı ilə məşğul olan mütəxəssislərin nəzarəti altında həyata keçirilir. Eyni zamanda, bu ərazilər qorugun tarixi inkişaf planı çərçivəsində tarix və mədəniyyət abidələrinin dövlət ekspertiza sənədləri ilə də öz təsdiqini tapır.


Şuşanın tarixi təyinatlı mədəni torpaqlarından istifadə yalnız Azərbaycan qanunvericiliyinin tələblərini pozmadan ona uyğun həyata keçirilməlidir. Bu torpaqların istifadəsi zamanı ərazidə olan daşınmaz tarix və mədəniyyət abidələri, tarixi tikintilər və qurğular, o cümlədən şəhərin təbii landşaftı toxunulmaz olaraq qalmalıdır. Bu ərazilərdə təsərrüfat xarakterli tikinti-quraşdırma işlərinin aparılması qadağandır.

Aşağıdakı hallarda hüquqi və fiziki şəxslərin, eləcə də mülki vətəndaşların və dövlət qurumlarının əməlləri daşınmaz tarix və mədəniyyət abidələrinin mühafizəsi qaydalarının pozuntusu kimi qeydə alınır:

- tarixi təyinatlı mədəni torpaqlardan istifadə zamanı tarixi təyinatlı mədəni torpaqlardan və tarix və mədəniyyət abidələrindən Azərbaycan qanunvericiliyinin yol verdiyi qaydada istifadə edilməməsi;
- elmi, tarixi və mədəni dəyərlərə malik daşınmaz tarix və mədəniyyət abidələrinin, eləcə də onların ərazilərinin məhv edilməsi;
- qəbirüstü abidələrin, qəbir daşlarının və qəbiristanlıqların sökülməsi, dağıdılması və ya formasının dəyişdirilməsi;
- yer adlarının, toponimlərin dəyişdirilməsi.

Yuxarıdakı hallar baş verdikdə, bu, daşınmaz tarix və mədəniyyət abidələrinə və ya tarixi təyinatlı torpaq sahələrinə dəymiş ziyan kimi qiymətləndirilir. Bu ziyana görə onu törədənlər Azərbaycan Respublikasının qanunvericiliyinə və eləcə də beynəlxalq hüquqi aktlara və konvensiyalara görə məsuliyyət daşıyırlar.







Ermənistanın işğalı altında olan Azərbaycan ərazilərində vandalizmə uğradılan islam dini abidələri

Münaqişə-zonalarında müxtəlif xalqlara məxsus mədəni dəyərlərin məqsədli şəkildə dağıdılması bəşər mədəniyyətinə və bəşər tarixinə qarşı edilmiş təcavüz kimi qiymətləndirilməlidir. Belə fəaliyyət beynəlxalq-hüquqi məsuliyyət doğurur, buna dünya birliyi laqeyd qalmamalıdır.

Vandalizm - bilərəkdən və kor-təbii şəkildə maddi və mədəni dəyərlərin, abidələrin məhv edilməsidir. Termin ilk dəfə Fransa inqilabı zamanı Respublika Ordusunun davranışını xarakterizə edən din xadimi, keşiş Anri Qrekar tərəfindən işlədilmişdir.

Roma İmperiyasında "damnatio memoriae", yəni "xatirələrin lənətlənməsi" deyilən bir adət vardı. Buna görə sevilməyən biri öldüyündə ona aid heykəllər qırılar, ya da başları qoparılar, adları bütün qeydlərdən çıxarılır və adları xatırlanmazdı. Məsələn, Neron təkbəşinə imperator olduğunda, özündən əvvəl gələn imperatora aid bütün heykəlləri yıxdırmışdı. Xristianlığın qəbulundan sonra Romadakı çoxlu heykəllər ya korlanmış, ya da heykəllərin alınlarına xaç vurulmuşdu. Qədim Misdə də rahiblər təkrar gücü əllərinə keçirdiklərində bənzər tətbiqlərlə özlərinin gücünü məhdudlaşdıran fironun məzarını korlamışdılar.

Müasir zamanda da davam edən rəsmi vandalizm Ermənistan tərəfindən həyata keçirilir. Ermənilər işğal altında saxlanan Dağlıq Qarabağ və ətraf rayonların ərazilərində Azərbaycan xalqına məxsus islam dini dəyərlərini (türbələr, məscidlər, pirlər, ziyarətgahlar, qəbirüstü abidələr, qəbiristanlıqlar və s.) dağıdır, tamamilə məhv edir, xristian dövrü abidələrinin isə formasını və ya divar yazılarını dəyişdirərək bu abidələrin özlərinə məxsus olduqlarını iddia edirlər. Ermənistan hökuməti öz işğal altında saxladığı Azərbaycan ərazilərini məcburi şəkildə erməniləşdirməklə, bu torpaqları mənimsəməyə çalışır. Ərazilərin erməniləşdirilməsi, əsasən, toponimlərin, tarixi abidələrin və divar yazılarının dəyişdirilməsi ilə

aparıdır. Burada daha çox zərər müsəlman dini abidələrinə, xüsusən də məscidlərə dəymişdir. Qarabağ məscidləri öz dizayn quruluşuna görə respublikanın digər regionlarından kəskin şəkildə fərqlənir.

Tarixi baxımdan bu məscidlərin tikilməsi XIX-XX əsrin əvvəllərinə təsadüf edir. Lakin Qarabağ bölgəsində elə məscidlər var ki, onların memarlıq tarixi XVIII, XVII, XVI və XIII əsrlərə aid edilir. Bu mənzərədən belə aydın olur ki, Qarabağ məscidlərinin tarixi Qarabağ xanlığının tarixindən daha qədimdir.

Qarabağ məscidləri deyəndə, ilk növbədə gözlərimizin önündə Şuşanın qoşa minarəli məscidləri canlanır. Şuşada aşağı və yuxarı Gövhəraya məscidləri sözün əsl mənasında müsəlman Şərqiinin özəmətli və nadir incilərindəndir. Əslində isə XIX əsrin sonunda Şuşada 17 məscid fəaliyyət göstərmişdir. Onlardan:

Culfalar məscidi	- XIX əsrdə Culfalar məhəlləsində tikdirilib. İki mərtəbəlidir.
Aşağı Gövhəraya məscidi	- 1874-75-ci illərdə tikilib.
Yuxarı Gövhəraya məscidi	- 1883-84-cü illərdə tikilib.
Hacı Yusifli məscidi	- (XIX əsr) Hacı Yusifli məhəlləsində yerləşir.
Köçərli məscidi	- XIX əsrdə Köçərli məhəlləsində tikilib.
Mamay məscidi	- XIX əsrdə Mamayı məhəlləsində tikilib.
Mərdinli məscidi	- XIX əsrdə Mərdinli məhəlləsində tikilib.
Quyuluq məscidi	- XVIII əsrdə Quyuluq məhəlləsində tikilib.
Seyidli məscidi	- XVIII əsrdə Mamayı məhəlləsində tikilib.
Təzə məhəllə məscidi	- XIX əsrdə Təzə məhəlləsində tikilib.
Xoca Mərcanlı məscidi	- XVIII əsrdə Xoca Mərcanlı məhəlləsində tikilib.
Çöl Qala məscidi	- XIX əsrdə Çöl Qala məhəlləsində tikilib.

Bu məscidlərin içərisində Şuşa şəhərində memar Kərbəlayı Səfi xan Qarabağlı tərəfindən inşa edilən iki məscid və iki mədrəsə daha çox diqqəti cəlb edir. Bu barədə məlumatı məscidin üzərindəki kitabədən də oxumaq olur. Şuşanın ən baxımlı məscidlərindən biri Yuxarı Gövhəraya



Aşağı Gövhərağa məscidi

məscididir. Şuşa şəhərinin məscidləri içərisində öz monumentallığı ilə seçilən Yuxarı Gövhərağa məscidini 1883-1884-cü illərdə, yəni Aşağı Gövhərağa məscidindən təxminən səkkiz il sonra İbrahim xanın qızı Gövhər ağanın vəsaiti hesabına memar Kərbəlayı Səfixan Qarabaği tikmişdir.

Aşağı Gövhərağa məscidi

Aşağı Gövhərağa məscidinin baş fasadı xüsusi bədii memarlıq həllinə malikdir. Məscid 1874-75-ci illərdə inşa edilmişdir. Məscidin giriş hissəsi üç tağbəndli geniş eyvanla seçilir. Bütün ciddiliyi ilə simmetriyaya tabe edilən bu üç tağbənd mərkəz nöqtəsindən bərabər məsafədə qoyulmuş bir cüt səkkizbucaqlı daş sütun və kənarlarda yerləşdirilmiş digər iki yarımşütun üzərində quraşdırılmışdır. Mərkəzdə quraşdırılmış oxvarı tağbənd yan tərəflərdəki yarımşütun şəkilli tağbəndlərdən nisbətən hündürdür. Hər iki yarımşütun tağbəndin üstündə isə memar yüngül relyefli xətlərlə haşiyələnmiş dördbucaqlı həndəsi fiqurlar işləmişdir. Eyvanın həmin hissəsi hər iki yandan üzəri üfqi xətlərlə bölünmüş şaquli

plyastrlarla məhdudlaşır. Eyvanın sağ və sol tərəflərindəki bir cüt alt-üst pəncərə və onların yan tərəflərindəki taxçalar ümumi şəkildə haşiyələnib. Bu haşiyələrin düzbucaqlı şəkildə olmasına baxmayaraq, pəncərə və taxçaların örtük konstruksiyaları yarımşütun şəklində inşa olunmuşdur. Məscidin damı Şuşanın digər yaşayış binaları kimi dördyamaqlı şəkildədir. Memar Aşağı Gövhərağa məscidinin minarələrini arxa fasadın yan tərəflərində ucaltmışdır.

Araşdırmalar göstərir ki, minarələr ucaldılan bu yerlər heç də təsadüfi seçilməmişdir. Baş fasad mədrəsə binası ilə məhdudlaşdığı halda, onun arxa tərəfi geniş bir ticarət meydanına baxır. Ona görə də memar binanın daha görümlü və cəlbediciliyini nəzərə alaraq minarələri arxa fasadda ucaltmağı qərara almışdır. Məscidin daxili ilə deyil, bayır tərəfi ilə bilavasitə əlaqəsi olan bu minarələrin kürsülüüyü binanın ümumi divar səviyyəindən azacıq hündürlüyə malik bir məsafəyə qədər təbii əhəngdəsi ilə hörülmüşdür. Sonra isə silindrik şəkilli minarə gövdələri öz çardağına qədər bismiş kərpiclə inşa olunmuşdur. Memar bu məscid minarələrinin gövdəsini bütövlükdə "Allah" sözünün təkrar yazısı ilə bəzəmişdir. Bu sözlər minarə gövdələrinə xüsusi kərpic düzüümü ilə çox məharətlə yazılmış və heyrtləndirici qarışıq ornament yaranmışdır.

Aşağı Gövhərağa məscidinin əsas giriş qapısı bilavasitə onunla üzbəüz tikilmiş ikimərtəbəli mədrəsənin həyətinə açılır. Mədrəsə həyət tərəfdən bütün fasadı boyu geniş eyvanlarla əhatə olunmuşdur. Birinci mərtəbənin eyvanına düzülmüş sütunlar təbii əhəng daşından səkkizbucaqlı şəkildə icra olunmuşdur. Həmin sütunların yuxarısını bir-birilə aypara şəkilli tağbəndlər tamamlayır. İkinci mərtəbənin eyvanına düzülmüş sütunlar isə təmiz yonulmuş ağac materialından hazırlanmışdır. Sütunlar arası məsafələr bütün fasad boyu taxtadan hazırlanmış məhəccərlə bağlanır. 1992-ci ildə Azərbaycan ərazilərinin bir hissəsi Ermənistan tərəfindən işğal olunduqdan sonra bu məscid ermənilər tərəfindən sökülərək yararsız hala salındı.

Yuxarı Gövhərağa məscidi

Yuxarı Gövhərağa məscidini 1883-84-cü illərdə, yəni Aşağı Gövhərağa məscidindən təxminən səkkiz il sonra Gövhər ağanın vəsaiti hesabına memar Kərbəlayı Səfixan Qarabaği tikib. Araşdırmalar göstərir ki, indiki məscidin yerində hələ Pənah xanın dövründə qarqu və qamış-



Yuxarı Gövhərağa məscidi.

dan bir məscid olub. Pənah xanın tikdirdiyi qarqu məscid 1768-ci ildə İbrahim xan tərəfindən daşla əvəz edilib. Həmin məscid də minarəsiz kasıb görünüşə malik olub. Görünür ki, elə məscidin bu görünüşü onun qızı Gövhər ağanı qane etmir və buna görə həmin məscidi (XIX yüzil) tamamilə sökdürüb, yerində qoşa minarəsi olan yeni bir məscid tikdirir. Planı təqribən kvadrat formada olan (21,30 x 26,20 m) bu məscid ümumən Ağdam Cümə və Aşağı Gövhərağa məscidlərinin konstruksiya ideyasını saxlayır. Zəlin yan divarları boyu quraşdırılmış ikinci mərtəbədəki qadınlar üçün eyvan və mehrablə üzbəüz tərəfdəki şüşəbənd də memarın əsas tikinti meyarlarındanır. Yuxarı Gövhərağa məscidinin minarə kürsülüüyü əvvəlki məscidlərdə olduğu kimi təbii əhəng daşı ilə olsa da, onun gövdəsində işlədilmiş həndəsi ornamentlər heç də Aşağı Gövhərağa məscidinin minarə bəzəklərinə uyğun deyil. Əsasən onlar Ağdam cümə məscidinin minarələrindəki həndəsi ornamentlərin bədii ideyasını davam etdirir. Minarələrin çardağ örtüyü ağac materiallarından quraşdırılıb. Onun son ucluğunu aypara şəkilli fiqur bəzəyir. Aşağı Gövhərağa məscidi 1992-ci il işğalından sonra ermənilər tərəfindən dağıdılmış, yalnız divarları salamatdır.



Saatlı məscidi

Saatlı məscidi

Saatlı məscidi 1883-cü ildə "Saatlı" məhəlləsində tikilib. Tikildiyi məhəllənin adı ilə məşhurlaşan "Saatlı" məscidi öz xarici görünüşü ilə əvvəlki məscidlərdən tamamilə fərqlənir. Lakin bununla yanaşı, "Saatlı" məscidinin bəzi konstruksiya elementləri əvvəlki məscidlərin memarlıq ənənələrini özündə saxlayırdı. Məscid minarələrinin ümumi quruluşu da Yuxarı Gövhərağa və Ağdam cümə məscidinin minarələrini yada salır. Şuşanın məhəllə məscidləri sırasında kompozisiya həllinə və xüsusilə minarəsinin olması ilə ön cərgədə duran "Saatlı" məscidi Kərbəlayi Səfixanın Qarabağda tikdiyi minarəli məscidlərin sonuncusu hesab olunur. Memarın bu bölgədə sonralar tikdiyi məscidlər minarəsiz olmuş və bəzilərinin yanında minarə çardağını xatırladan "Güldəstə"lər quraşdırılmışdır.

Ağdamın cümə məscidi


Bölgədə mühüm ticarət mərkəzinə çevrildiyi zaman Ağdam şəhərində Qarabağın özünəməxsus dini memarlığının monumental nüsxələrindən biri inşa edilmişdir. Ağdamın cümə məscidi olan bu abidəni 1868-



Ağdam cümə məscidi

1870-ci illərdə bu dövr Qarabağ memarlığının aparıcı sənətkarı memar Kərbəlayi Səfixan Qarabaği ucaltmışdır.

Ağdam cümə məscidinin ibadət salonunun planının əsasını ortasında dörd sütun olan ənənəvi kvadrat forma təşkil edir. Kvadratin şərq və qərb tərəflərinin hər birində qurulmuş üç dərin taxça sırası salonun sahəsini genişləndirib ona düzbucaqlı forma vermişdir. İbadət salonunun cənub divarının ortasında uca meşrab tağçası quraşdırılıb. Yan tağçaların üstü interyerə yönələn eyvan şəklində olub qadınların ibadəti üçün nəzərdə tutulmuşdur. İbadət salonu yan eyvanların ortalarında və meşrab tağçasının yanla-



Ağdam cümə məscidi işğaldan sonra

rında olan pəncərələrdən işıqlanır. İbadət salonunun interyer tərtibatı çox ciddi olub kamil tektonik quruluşun bədii effekti ilə diqqəti cəlb edir. Sadə bəzəkli meşrab tağçasının üzərindəki kitabədə dekor ustasının adı (mərhüm Kərbəlayi Nəqqaş Təbrizinin oğlu ustad Məhəmməd Nəqqaş Təbrizi) və təmir tarixi (hicri 1331, miladi 1913-cü il) yazılmışdır. Məscidin şimal tərəfindəki giriş qapısı dərin eyvan-bastağ içərisində verilmiş, açıq eyvanın yanlarında isə ikimərtəbəli otaqlar yerləşdirilmişdir. Şimal fəsadın küncələrində qurulan minarələr məscidin simmetrik plan quruluşunu tamamlamaqla, ona bütövlükdə kvadrat forma vermişdir. Məscidin klassik

sadəliyi, həndəsi forma təmizliyi ilə seçilən və funksional tələblərə mükəmməl cavab verən planı var. İç yerləşmələri günbəz, tağ və tağbəndlərlə örtülü olan məscidin daşdan tikilmiş kubik tutumu Qarabağ zonası üçün ənənəvi olan dördənli bütöv çardaqla örtülmüşdür. Çardağın şimal fasada çıxan uclarından körpici minarələr yüksəlir. Minarələrin incə silindrik tutumları üfüqi kəmərlərlə hissələrə bölünmüş və hər hissənin səthi körpici hörgüsündən yaranmış sadə naxışlarla üzlənmişdir.

Ağdam məscidi ermənilər tərəfindən işğal edildiyi dövrdə çox ciddi dağıntılara məruz qalmışdır. Ermənistan Respublikasının müvafiq dövlət qurumları tərəfindən Ağdam məscidinin rəsmi şəkildə təhqir olunmasına və dağıdılmasına qərar verildiyi barədə erməni mətbuatından məlumatlar əldə edilmişdir. Məscidin minarələri daxildən tamamilə sökülmüş, tavanı bir neçə yerdən uçurulmuş, daxili tərtibatı, dizayn və divar yazıları pozulmuş, hücrələri və yardımçı otaqları uçurulmuş, kommunal və kommunikasiya xətləri dağıdılaraq tamamilə yararsız hala salınmışdır. Məscidin bəzək əşyaları, texniki avadanlıqları, qurğuları, bərk və yumşaq inventarları qarət edilmiş, daxili və xarici divarları üzərində erməni və rus dillərində Azərbaycan xalqına və millətinə qarşı alçaldıcı və təhqiredici ifadələr və sözlər yazılmışdır. Ermənilər hal-hazırda məscidin ibadət zalından və yardımçı otaqlarından mal-qara və donuzların saxlanması, yəni tövlə kimi istifadə edirlər.

Şahbulaq məscidi

Qarabağ məscidlərinin ən orijinal nümunələrindən biri də Ağdamın Şahbulaq deyilən ərazisində Pənah xan tərəfindən 1751-1752-ci illərdə tikdirilən məsciddir. Bütövlükdə, yerli əhəng daşı ilə inşa edilmiş Şahbulaq məscidi üçtaqlı eyvandan və bir ibadət zalından ibarətdir. Eyvanın tağları mütənasib qamətli bir cüt daş sütunlara söykənir. Tavanı isə tağbənd şəklində tamamlanır. İbadət zalı kvadrat şəkilli olduğundan tavanı interyer tərəfdən günbəz şəklində tamamlanmış, bayır tərəfdən isə günbəz üzərinə yeni örtük materialları əlavə etməklə dam örtüyü ikiyamaclı formaya salınmışdır. Bu da təbii suların dərhal yanlara axmasına əlverişli şərait yaratmaq üçün idi. Ümumi divar hörgülərinin qalınlığı bir metrə çatan məscidin plan ölçüləri 9,38x7,18 metrdir.

Məscid maili yerdə inşa edildiyindən onun arxa tərəfdən dam örtüyünə qədər olan məsafəsi 4,37 m, baş fasad tərəfdən isə 5,40 metrə

qədərdir. Onu da xüsusi olaraq qeyd etmək olar ki, Şahbulaq məscidinin memarlıq baxımından belə sadə həlli sonralar Qarabağda çoxsaylı məscidlərin tikintisində bir nümunə olmuşdur. Təəssüf hissi ilə qeyd etmək lazımdır ki, ermənilər hal-hazırda bu məscidi tamamilə dağıdaraq yerində erməni kilsəsi inşa ediblər.

Paprəvənd məscidi

Ağdamın Paprəvənd kəndindəki məscid də plan etibarı ilə bir növ Şahbulaq məscidinin memarlıq quruluşunun davamı hesab olunur. Bütün tərəflərdən divarların qalınlığı 1,15 metr olan məscidin sütunsuz ibadət zalını oxvari şəkilli möhtəşəm günbəz tamamlayır. Ümumi ölçüləri 9,2 x 12,54 m.-dir. Paprəvənd məscidi XVII əsrin yadigarıdır. Məscid 1993-cü il iyul ayının 23-dən etibarən ermənilərin işğalı altındadır. İşğaldan sonra dağıdılaraq yerlə-yeksan edilib.

Dondarlı məscidi

Qubadlı rayonunun Dondarlı kəndindəki məscid yerli inşaat materialları ilə tikilmişdir və kənd klubunun qonşuluğunda yerləşir. Məscidin qapısı hündürlüyünə qədərki məsafədən bütün divarları boyu üfüqi səmtdə aparılmış relyefli qurşaqla onu uzaqdan ikimərtəbəli kimi göstərir. Əslində bu, aldadıcıdır. Bina birmərtəbəlidir. Təqribən bir metrlik kürsü üzərində inşa edilib. Eni 2 metrə çatan eyvandan ibadət zalına birbaşa açılır. Giriş qapısı yuxarıdan yarım dairəvi tağbəndlə tamamlanır. Həmin qapının sol yanında kiçik ölçülü nişan var. Nişanın sağ və sol tərəflərində isə dairəvi formada daşlar qoyulub, üzərinə kitabələr yazılmışdır. Məscidin ibadət zalında dörd ədəd daş sütunlar qoyulub. Sütunlara kömək məqsədilə yan divarlar üzərində playstrlar quraşdırılmışdır. Onlar zalın üstünü örtən günbəzlərin daha da möhkəm (möhtəşəm) dayanıqlı olmasına şərait yaradır. Onun dam tərəfdən örtüyü isə Şuşa, Ağdam, Füzuli və s. şəhərlərin məscidlərində olduğu kimi, yamaclı formada həll edilmişdir. XVIII-XIX əsrin yadigarı olan Dondarlı məscidi Qarabağın qədim islam memarlığının gözəl nümunəsidir.

Dəmirçilər məscidi

Qubadlı rayonunun Dəmirçilər kəndindəki məscid də xarici görünüşü ilə Dondarlı məscidini yada salır. Lakin fərqi ondadır ki, Dəmir-

çilər kəndindəki məscidin interyerində iki sütun qoyulub. Damında isə azan verən üçün “güldöstə” quraşdırılıb. Dondarlı məscidindən fərqli olaraq bu məscidin interyeri üç tərəfdən qoyulmuş bir cüt pəncərələrlə yaxşı işıqlandırılır. Bu məsciddə də tavan günbəzlə örtülüb, dam örtüyü yamaclı şəkildə tamamlandı. XVIII və XIX yüzilliyin yadigarı olan Dəmirçilər məscidi də dövrümüzə qədər yaxşı vəziyyətdə gəlib çatıb.

Füzuli rayonunun məscidləri və digər ibadət yerləri

Qarabağın zaman etibarlı ilə qədim məscidlərindən biri də Füzuli rayonunun Qarğabazar kəndində yerləşir. El arasında Şah Abbas məscidi kimi tanınan bu məscid elmi ədəbiyyatlarda Hacı Qiyasəddin məscidi kimi öz əksini tapıb. Çünki məscidin qapı çatı üzərindəki kitabədə aydınca yazılıb: “Bu məscidi Böyük Allahın mərhəmətli bəndəsi Hacı Qiyasəddin tikdirib h. t. 1095”. Bu da miladi tarixi ilə 1683-84-cü ilə uyğundur. Hacı Qiyasəddin məscidi eyvansızdır. Tamamilə yerli daş materialları ilə bir zaldan ibarət tikilib. Dam örtüyü tağtavan şəklindədir.



Qarğabazar məscidi

Giriş qapısı nəzərə alınmasa, burada ağac materialından istifadə olunmayıb. Məscid kəndin mərkəzindəki sal qayalı təpənin üstündə inşa edilib. Onunla eyni dövrdə (XVII əsrdə) tikilən karvansara isə həmin təpənin cənubunda yerləşir. Karvansara və məscid konstruksiyasının memarlıq təhlili hər iki abidənin eyni memar tərəfindən tikildiyini söyləməyə imkan verir. Füzuli şəhərində, eləcə də bu rayonun digər kəndlərində də qədim məscidlər çoxdur.

Şeyx Babı məscidi

Babı kəndindəki məscid tək Füzuli rayonu üçün deyil, bütün Qarabağ bölgəsi üçün hələ ki, yeganəlik təşkil edir. Belə ki, Babı məscidinin inşa olunma tarixi XII-XIII yüzilliklərə bağlanır. Məscid Babı kənd məzarlığında yerləşir. Daha doğrusu, bu məzarlıqdakı Şeyx Babı Yaqubi türbəsinin qonşuluğundadır. Dövrümüzə qədər məscidin bir metr hündürlüyə malik olan daş kürsülüüyü və bışmış kərpiclə inşa edilmiş yarıuçuq minarəsi gəlib çatıb. Məscidin bünövrəsinin mərkəzi hissəsində dörd ədəd sütun altlıqları indi də qalıb. Sütun altlıqlarının ölçülərindən (2 x 2 m) görünür ki, onlar üzərində oturdulmuş günbəz çox möhtəşəm olmuşdur. Məscid girişinin sol tərəfindəki minarə yuxarı tərəfdən dağıldığından onun çardağ örtüyü haqqında fikir söyləmək çətindir. Lakin həmin məscidin yüksək keyfiyyətlə cilalanmış daş kürsülüüyü və zərif gövdəli minarənin kompozisiya quruluşu burada dövrünün ustad memarı olan Qarabağlı Əli Məcdəddinin əl işlərini bir daha nümayiş etdirir. Bu baxımdan Şeyx Babı Yaqubinin qəbirüstü türbəsi, eləcə də onun cənub tərəfindəki hamamın yüksək bədii memarlıq həlli və inşaat texnikası da ustad memarın çox yüksək peşəkarlığa malik olmasını bir daha təsdiqləyir.

Füzulinin epiqrafik abidələri

Bu abidələr sırasına Füzuli rayonunun Babı kəndində yerləşən səkkiz guşəli Şeyx Babı Yaqubi (XIII əsr) türbəsinə aid etmək olar. Füzulinin Əhmədallar kəndində orta əsr qəbiristanlığının yerində sənduqə formalı qəbir daşı qalıb. Qarğabazar kəndində, “Şah Abbas” karvansarasından yuxarı, qayanın üstündə “Qiyasəddin” məscidi durur. Yerli əhali onu “Şah Abbas” məscidi adlandırırdı. Kənddə yerləşən bulağın üzərində üçşərtli ərəbdilli yazı var. Yazıda deyilir ki, bulağı 1305-ci ildə Gəncəli Əmir Qarğabazarlının oğlu tikdirib. Füzulinin işğal altında qalan ibadət ocaqları:

Qarğabazar kəndində məscid (XVII əsr);
 Qarğabazar kəndində Cəlil türbəsi (XVIII əsr);
 Aşağı Veysəlli kəndində Mirəli türbəsi (XIII əsr);
 Qoçəhmədli kəndində məscid (XVIII əsr);
 Horadiz kəndində məscid (XIX əsr);
 Horadiz kəndində İmamzadə türbəsi (XIX əsr);
 Füzuli şəhərində məscid (XIX əsr);
 Aşağı Aybasandı kəndində İbrahim türbəsi (XVIII əsr);
 Qacar kəndində məscid (XIX əsr);
 Böyük Pirəhmədli kəndində məscid (XIX əsr);
 Merdinli kəndində məscid (XIX əsr).

Cəbrayıl rayonunun məscidləri və digər ibadət yerləri

Cəbrayıl 15 məscid və 16 uyğunlaşdırılmış məscid mövcud olub. Cəbrayılın Çələbilər kəndi ərazisində tikintisi XVI əsrə aid olan əzəmətli bir məscid-mədrəsə də var. Məhəmməd İbn Hacı Qaraman Əhmədli tərəfindən hicri 1088, miladi 1678-ci ildə tikilib. Dini və dünyəvi elmlərin tədris edildiyi bu məscid-mədrəsədə ən böyük din xadimləri və alimlər dərs deyiblər. XVIII əsr məşhur Azərbaycan klassik şairi Molla Vəli Vidadi də bu mədrəsədə müəllimlik edib. Məscid kompleksi ərazisində xüsusi otaqlar, hücrələr olub ki, bu hücrələrdə şagirdlərə dərs verilib. Dağlıq Qarabağ hadisələri başlamamış bu məscid-mədrəsə kompleksi yüksək səviyyədə bərpa olunub, ilkin formasına gətirilib.

Laçın rayonunun məscidləri və digər ibadət yerləri

Qaragöl yaylaq məscidi

Laçının Qaragöl yaylağında minarəsiz məscid uzun illər xalqın xidmətində olmuş və bu gün də onların xatirələrində yaşamaqdadır. Bu məscid həm də yay aylarında Laçın yaylaqlarına gələn elatın ibadət yeri

idi. İşğaldan sonra məscid ermənilər tərəfindən tamamilə sökülüb məhv edilmişdir.

Laçın rayonunun digər inanc yerləri

Alı Xəlifə ocağı Laçın rayonunun Böyük Seyidlər kəndində yerləşir. Alı Xəlifə Qarabağın ən nüfuzlu ağsaqqallarından, ağır seydilərdən biri idi. Ağa Böyük Seyidlər kəndində rəhmətə gedib. Sərdabəsi kənd qəbiristanlığındadır. Onun müqəddəs məzarı Qarabağ camaatının ən ulu səcdəgahlarından biridir.

Seyid Hüseyn ağa ziyarətgahı

Bu ziyarətgah Laçın rayonunun Böyük Seyidlər kəndində yerləşirdi. Seyid Hüseyn ağa cəddinin müqəddəsliyini qoruyub saxlayaraq insanların rəğbətini qazanmış və onların ziyarətghına çevrilmişdi. Ağanın evinə və ocağına olan inamın müqabilində külli miqdarda nəzir gələr, o isə nəzirin bir hissəsini onların özünə qaytarar, digər hissəsini isə fəqir-füqaraya paylayardı.

Güllü qəbir piri

Bu pir Laçın rayonunun Böyük Seyidlər kəndində yerləşirdi. Hacı İbrahim ağa Qarabağın adlı-sanlı seydilərindən olan Xudavəndə Xəlifənin nəvəsi idi. Hacı Seyid İbrahim ağanın məzarı Seyidlər kəndinin qəbiristanlığındadır və ağır ziyarətghalardan sayılır. Ağanın ocağında qızıl gül bitmişdi. Elə ona görə də məzarına "Güllü qəbir" deyirlər.

Laçının digər ibadət ocaqları

"Hacı İbrahim ağa" ziyarətghı, Piçənis kəndi
 "Seyid Cabbar ağa" ziyarətghı, Molla Əhmədli kəndi
 "Seyid Fərman ağa" ziyarətghı, Minkənd kəndi
 "Seyid Sadıq ağa" ziyarətghı, (Qara Seyid) Qovuşuq kəndi
 "Sultan baba" türbəsi, Zeyvə kəndi
 "Məlik Əjdər" türbəsi, Ciciimli kəndi
 "Qarasaqqal" türbəsi, Ərikli kəndi
 "Xəlifə" türbəsi, Malxələf kəndi

Zəngilan rayonunun məscidləri və digər ibadət yerləri

Zəngilan şəhərində yerləşən XVII-XVIII əsrlərə aid edilən bu məscidin Səfəvilər dövründə tikilməsi güman olunur. Ölçüləri 12x20 m olan abidənin içərisində mehrab və taxça var idi. Tikintidə əsasən yerli əhəng daşından istifadə olunmuşdur. Divarlar üzlənməmişdir. Məscidin qapısı günçıxana açılırdı. Qapısı tağformalı idi. Onun üst tərəfində kitabə var idi. Məscid "İmam Hüseyn" adını daşıyıb.

Rayonun Bartaz, Sobu, Baharlı, Qıraq Müşlan, Malatkeşin, Şəfibəyli kəndlərində, Mincivan qəsəbəsində də məscidlər var idi. Məscidlər 1990-cı ildən etibarən yenidən bərpa edilib. Zəngilanda Malatkeşin və Qıraq Müşlan kəndlərində yerləşən, XVII- XVIII əsrə aid olan məscidlər olub.

Kəlbəcərin ibadət yerləri

Kəlbəcər şəhərində məscid var idi. Düzdür, indi həmin məscidin aqibəti barədə heç bir dəqiq məlumat olmasa da, ermənilərin orada donuz saxladığı barədə xəbərlər var. Bundan başqa, Kəlbəcərin Başlıbel, Otaqlı və bir çox kəndlərində məscidlər olub. Amma Kəlbəcər rayonu ziyarətgahları ilə də məşhurdur: Söyüdlü yaylağında Seyid Əsədullanın ziyarətgahı, Başlıbel yaylağında Seyid Əlabbas ağanın ziyarətgahı.



Kəlbəcərin ibadət yerləri

İşğal altındakı ərazilərdə monumental incəsənət nümunələrinin və islam dini abidələrinin ermənilər tərəfindən dağıdılmasının səbəbləri

“Əgər Rus dövləti və xalqı olmasaydı bu gün Ermənistan mövcud olmazdı”
Sergey Makarov, Rusiya Siyasi Araşdırmalar İnstitutunun direktoru
(15 yanvar 2015-ci il. *Vesti.az* saytı).

“İrəvanın sadəcə 500 yaşı var və o, 1918-ci ildə məhz Rusiyanın köməkliyi ilə Ermənistanın paytaxtı olub. Buna qədər isə həmin ərazi İrəvan xanlığının mərkəzi idi. Tarix isə hələ də heç bir erməni imperiyası tanımır və əgər 1918-ci ilə qədər Qafqazda erməni dövləti olubsa, o zaman onun hara itməsindən tarixçilər niyə indiyə qədər baş çıxara bilmir?”

Rusiyalı politoloq Modest Kolerovun telemüsahibəsindən
(16 yanvar 2016-cı il. *Ocaq TV*).

Daşınmaz tarix və mədəniyyət abidələrinin qorunması Azərbaycanın dövlət qanunvericiliyinin yaratdığı şərait çərçivəsində dövlət orqanlarının, hüquqi şəxslərin və vətəndaş cəmiyyəti üzvlərinin gündəlik vəzifələrinə çevrilməlidir. Azərbaycanın işğal altındakı ərazilərində erməni vandalizminin qarşısını almaq üçün beynəlxalq təşkilatların vasitəsilə abidələrin mühafizə edilməsinə nəzarət işləri həyata keçirilməlidir. Çünki Ermənistan “Hərbi münaqişələr zamanı mədəni sərvətlərin qorunması haqqında” Haaqa Konvensiyasının və “Mədəni sərvətlərin qeyri-qanuni dövriyyəsi haqqında” Paris Konvensiyasının müddəalarını kobudcasına pozaraq Azərbaycanın mədəni sərvətlərini talamaqla məşğuludur. Bundan ermənilərin əsas məqsədi işğal altında saxladıqları ərazilərdən Azərbaycan tarixini silməklə özlərini bu torpaqların qanuni sahibləri kimi təqdim etməkdir. Halbuki bu yolla onlar 1918-1923-cü illərdə Qərbi Azərbaycan ərazilərində Ermənistan adlı dövlət yaratdılar. 1988-1991-ci illərdə isə azərbaycanlılara qarşı etnik təmizləmə apararaq Ermənistanı təkmillətli respublikaya çevirdilər.

Azərbaycanın işğal altında olan ərazilərini özəlləşdirdiyini düşünən Ermənistanın siyasi dairələri artıq bu əraziləri tarixi və mədəni baxımdan da erməniləşdirmək üçün illərdir ki, ardıcıl və davamlı fəaliyyət planı həyata keçirir. Bu fəaliyyət planına:

- Toponimlərin, yerlərin-yurdların və inzibati yaşayış mərkəzlərinin adlarının dəyişdirilməsi;

- Tarixi şəxsiyyətlərin, o cümlədən, dövlət xadimlərinin, hərbi xadimlərin, Sovet İttifaqı Qəhrəmanlarının, Milli Qəhrəmanların, görkəmli elm və incəsənət xadimlərinin həyatı ilə bağlı qurmalar və mənzillər üzərindən azərbaycanlıların adlarının ləğv edilərək milliyyətə erməni vətəndaşların adları ilə əvəz edilməsi;

- Monumental abidələrin və xatirə nişanlarının, Azərbaycanın tarixi və mədəniyyəti ilə bağlı olan məşhurların həyatlarını əks etdirən lövhələrin, heykəltəraşlıq əsərlərinin sökülərək erməni mədəniyyətinin nümunələri və heykəlləri ilə əvəzlənməsi;

- İslam dini abidələrinin, o cümlədən qəbiristanlıqların, qəbirüstü abidələrin, qəbir daşlarının tamamilə dağıdılaraq yerlə-yeksan edilməsi;

- Memarlıq abidələri üzərindən türk simvollarının və digər bədii daş nümunələrinin məhv edilməsi və ya götürülərək ərazidən çıxarılması işləri və s. daxildir.

Ermənilərin bu cür vandallıq siyasəti nəticəsində işğal altındakı ərazilərdə Azərbaycanın çox böyük sayda monumental incəsənət abidələri, tarixi abidələri və islam dövrü abidələri məhv edilərək tamamilə sıradan çıxarılmışdır. Ərazidə baş alıb gedən bu cür özbaşınalıqları və vandallıq hərəkətlərini bir çox erməni ekspertləri, analitikləri və jurnalistləri də dolayısı ilə etiraf edir, hadisələrin baş verdiyi yerlərdən sökülmüş və dağıdılmış abidələrin görüntülərini yaymaqla ermənilərin bu ərazilərdə vandallıq etdiklərini təsdiq edir və bilərəkdənmi, ya bilməyərəkdənmi bizim iddialarımıza haqq qazandırirlar.

Nəzarətsiz qalmış ərazilərdə tarix və mədəniyyət abidələrinin korlanmasına və ya tamamilə məhv olub dağılmasına ermənilərin vandallıq hərəkətlərindən başqa, digər hallar da səbəb ola bilər. Məsələn, Azərbaycanın nəzarətindən kənarda qalan erməni işğalı altındakı ərazilərdə yaşayış massivlərindən uzaqlarda olan abidələrin korlanmasına təbiət hadisələri, o cümlədən torpaq sürüşmələri, zəlzələlər, aşınmalar, leysan yağışları səbəbindən uçquntular, ildırım vurmaları, eləcə də böyük yaşayış

massivlərində, yəni sənaye müəssisələri yerləşən ərazilərdə aparılan abadlıq-quruculuq işləri, tamah məqsədilə abidə ətrafında icazəsiz qazıntı aparılması işləri və digər hadisələr də səbəb ola bilər.

Problem ondadır ki, təbiət hadisələri nəticəsində uçulmuş abidələrin tikinti quruluşlarına, ornamental və bədii işləmələrinə, divar yazılarına o qədər də zərər dəymir. Belə ki, təbiət hadisələri nəticəsində uçulmuş abidələrin bərpası zamanı abidəyə aid ornamental nümunələr və kənardan hörgü daşlarının axtarılması tələb olunmur. İşğalçılıq faktından istifadə edilərək abidələrə qarşı məqsədli şəkildə tətbiq edilən vandalizm aktları nəticəsində isə abidənin forma cəhətdən görünüşü tamamilə dəyişərək onun mövcudluğu şübhə altına alınır. Buna misal olaraq Ağdam şəhərinin bağ və parklarında olan heykəltəraşlıq nümunələrini, xatirə abidələrini, Şuşa şəhərindəki böyük tarixi əhəmiyyətə malik bina və qurğuları, M.P.Vaqifin xatirə kompleksini, Laçın rayonunun Gülübird kəndindəki Azərbaycanın bayatı janrının ustası Sarı Aşığın və Laçın şəhərinin mərkəzində tikilmiş Böyük Vətən Müharibəsi iştirakçılarının xatirə abidələrini göstərmək olar. Bütün bunların əvəzində isə ermənilər Şuşa, Laçın, Kəlbəcər, Xankəndi, Hadrut, Martuni, Qubadlı ərazilərində birinci Qarabağ döyüşlərində fərqlənən erməni terrorçularının xatirələrini əbədləşdirmək üçün xatirə abidələri tikir, kriminal aləmdə tanınmış ermənilərin heykəllərini ucaldırlar.

İşğal altındakı inzibati yaşayış mərkəzlərdə azərbaycanlılara məxsus mövcud olmuş heykəllərin ermənilər tərəfindən dağıdılması onların özlərinə məxsus üsulla həyata keçirilir. Belə ki, heykəli əvvəlcə kiçik hissəciklərə bölür, sonra isə bir neçə yüz metr ərazidə ətrafa səpələyirlər. Ona görə ki, bu hissələrin nə vaxtsa bir yerə toplanması ilə yenidən abidənin bərpası mümkün olmasın. Monumental xatirə abidələrini isə əksər hallarda sökür, abidənin üzərindən lövhələri və bəlyefləri çıxararaq erməni dilində yazı lövhələri və bəlyeflərlə əvəz edirlər.

Dağlıq Qarabağ və yeddi ətraf rayonu etnik təmizləməyə məruz qoyan Ermənistan hökuməti bir daha bu ərazilərdə azərbaycanlıların yaşamayacaqlarına özlərini inandırmağa çalışırlar. Məhz bu səbəbdən də bir zamanlar etnik təmizləməyə məruz qoyduqları ərazilərdə azərbaycanlılar yaşamış kənd və şəhərlərin xarabalıqlarında və turizm üçün əlverişli yerlərdə erməni xaçları ilə bəzədilmiş monumental incəsənət abidələrinin tikintilərini ilbəl genişləndirirlər. Bundan məqsəd gələcək nəsillərə bu ərazilərin tarixi erməni torpaqları olması görüntüsünü yaratmaqdır. Dağı-

dılan Azərbaycan mədəniyyəti fonunda bu mənzərələrin yaradılması acınacaqlı və olduqca təhlükəlidir.

Təcavüz nəticəsində işğala məruz qalan ərazilərdə tarixən mövcud olmuş mədəni dəyərlərin qorunması və eləcə də memarlıq, incəsənət, tarixi abidələr, arxeoloji qazıntılar kimi daşınan və daşınmaz mədəni dəyərlərin müdafiə edilməsi və onlara dəymiş zərərlərin qiymətləndirilməsi bu gün Azərbaycan xalqının qarşısında təxirəsalınmaz bir vəzifə kimi durur. 2012-ci ildə Parisdə keçirilən YUNESKO-nun Silahlı münaqişələr zamanı mədəni mülkiyyətin qorunması üzrə Komitəsinin 8-ci sessiyası çərçivəsində işğal edilmiş ərazilərdə mədəni mülkiyyətin qorunması haqqında qəbul edilən sənəd imkan verir ki, Azərbaycan Ermənistanı qarşı törətdiyi cinayətlərə görə beynəlxalq təşkilatlar vasitəsi ilə sanksyaların tətbiq edilməsini tələb etsin.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verilən məlumata görə, işğal edilmiş ərazilərdə mədəni mülkiyyətin qorunması məsələsinin YUNESKO-nun Silahlı münaqişələr zamanı mədəni mülkiyyətin qorunması üzrə Komitəsi tərəfindən müzakirə edilməsinə 2012-ci ildə Azərbaycan tərəfindən təşəbbüs göstərilib və 2012-ci ilin qərarına əsasən, Katiblik tərəfindən işğal edilmiş ərazilərdə mədəni mülkiyyətin qorunmasına aid müvafiq sənədin hazırlanması tələb edilib. Katiblik tərəfindən hazırlanan sənəddə Silahlı münaqişələr zamanı mədəni mülkiyyətin qorunması haqqında 1954-cü il Haaqa Konvensiyası və onun iki protokolunda işğal edilmiş ərazilərə aid müddəaların hüquqi təhlili, həmin müddəaların həyata keçirilməsi mexanizmləri və digər aspektlər yer alıb.

Ermənistan xarici siyasətinin çox təhlükəli məqamlarından biri son zamanlar ermənilər tərəfindən Azərbaycanın milli-mədəni dəyərlərinin mənimsənilməsi prosesinin daha da gücləndirilməsidir. Artıq dünyanın əksər aparıcı dövlətlərinin sərgi pavilyonlarında Azərbaycan mətbəxinin bir çox nümunələri erməni məhsulları kimi nümayiş etdirilir. Bir çox ölkələrdə isə Azərbaycan xalqına məxsus rəsm əsərləri, bəzək əşyaları, bədii toxuculuq sənəti nümunələri, təsviri sənət nümunələri, mozaikalar, olyazmalar, vitrajlar (rəngli şüşələrdən düzəldilmiş şəkil və ya naxışlar) musiqi əsərləri, musiqi alətləri və s. ermənilərin milli-mədəni dəyərləri kimi təqdim edilir. Bütün bunların qarşısı vaxtında alınmasa, gətdikcə daha təhlükəli bir prosesə çevriləcəkdir.

Erməni vandalizminin geniş vüsət aldığı indiki şəraitdə işğal altındakı ərazilərdə tarixi mədəni irsin tədqiqi zəruridir. Müasir şəraitdə Qarabağ abidələrinin Azərbaycan mədəniyyətinin inkişafında böyük əhəmiyyətini nəzərə alaraq, işğal altındakı abidələrin xüsusiyyətlərinin öyrənilməsinin vacibliyi indi daha çox hiss olunur. Qarabağ abidələrinin, bütün Azərbaycan xalqının həyat fəlsəfəsində müsbət keyfiyyət müəyyən edən bədii-obrazların tədqiqinin zəruriliyi də xüsusi qeyd olunmalıdır. Erməni əsirliyində olan milli-mədəni dəyərlərimiz müasir dövrdə Azərbaycanın tarixi mədəni irs potensialının əsasını təşkil etdiyi gənc nəslin diqqətinə çatdırılmalıdır.

Memarlıq irsinin, onun xassələrinin və dəyər göstəricilərinin öyrənilməsi cari dövrün əsas məsələsi olmaqla nəzəri və praktik fəaliyyətin mövcud nəticələrinin ciddi təhlilini tələb edir. İşğal altında qalan tarix və mədəniyyət abidələrinə dəyən zərərlərin qiymətləndirilməsinin müasir problemləri xüsusən diqqəti cəlb edir. İşğal altındakı tarix və mədəniyyət abidələrinin qorunması və istifadəsi təcrübəsi demək olar ki, həmişə bir sıra həll edilməmiş problemlərlə üzləşir. Bu gün həm də sübut etməyə ehtiyac yoxdur ki, memarlıq irsindən istifadə onun saxlanılmasının ən yaxşı üsullarından biridir.

Memarlıq abidələri dedikdə, öz həcm-plan həllini kifayət qədər saxlayan qurumlar, müxtəlif təyinatlı memarlıq-inşaat binaları, yardımçı obyektlər, mühəndis kommunikasiyaları başa düşülür. Bu qrupa qalalar, sikloplı tipli memarlıq abidələri, körpülər, karvansaraylar, malikanələr, saraylar, məscidlər, türbələr, su dəyirmanları, kahalar, qara damlar və ev damları; sovmələr, bazilikalar, kilsələr və monastırlar; xüsusi quruluşa malik fərdi evlər, hərbi istehkamlar, mədəniyyət sarayları, ictimai binalar, ticarət mərkəzləri; elm, təhsil və nəqliyyat müəssisələrinin binaları, o cümlədən heykəllər, qəbirüstü abidələr, bədii incəsənət nümunələri və s. daxildir.

Memarlıq abidələri içərisində ermənilər tərəfindən ən çox dağıntılara və tələfata məruz qalan islam dini abidələri, yəni məscidlər, türbələr və digər inanc yerləri olmuşdur. Dağlıq Qarabağ və ətraf rayonların ərazilərində rəsmi fəaliyyət göstərmiş 67 müsəlman məscidinin (Şuşada 13, Ağdamda 5, Füzulidə 16, Zəngilanda 12, Cəbrayıl da 5, Qubadlıda 8, Laçında 8) 63-ü tamamilə, 4 məscid isə qismən dağıdılaraq yararsız hala salınmışdır. Beynəlxalq təşkilatların təzyiqləri nəticəsində Ağdam cümə məscidini, Şuşa şəhərindəki Aşağı Gövhəraya, Yuxarı Gövhəraya və Sa-


atlı məscidlərinin divarlarını salamat saxlamaq mümkün olmuşdur. Ermənilər daha bir əxlaqsızlıq nümayiş etdirərək, Ağdam cümə məscidinin içərisində ev heyvanları, o cümlədən donuz saxlamaqla azərbaycanlılara qarşı öz nifrətlərini nümayiş etdirirlər. Onlar qəbiristanlıqların mərmər daşlarını söküb formalarını dəyişərək Xankəndi, Hadrut, Əsgəran, Laçın və Martuni qəsəbələrində inşa etdikləri bağ və parklarda bəzək daşları kimi istifadə edirlər. Bunun da nəticəsində yüzlərlə qəbiristanlıq dağıdılmış və minlərlə qəbir tanınılmaz hala salınmışdır.

Məhz bu səbəblərdən erməni işğalı altında qalan bu abidələrə dəyən zərərlərin qiymətləndirilməsi xüsusi əhəmiyyət daşıyır və bu qiymətləndirmədən sonra xalqın mədəniyyətinə vurulan zərərlərin həcmi nə dərəcədə böyük olduğunu dərk etmək o qədər də çətin olmayacaqdır. Bunun üçün işğal altındakı tarix və mədəniyyət abidələrinə dəymiş zərərin qiymətləndirilməsi metodologiyası hazırlanarsa, bu, Azərbaycan praktikasında ilk dəfə həyata keçirilən hadisə olacaqdır.

Aydındır ki, Ermənistanın Azərbaycana vurduğu maddi və mənəvi zərərin tam həcmdə ödənilməsi zəruridir. Belə ki, beynəlxalq hüquqa görə, məsuliyyət daşıyan dövlət özünün hüquqazidd əməli ilə digər dövlətə vurmuş olduğu ziyanı tam həcmdə ödəməlidir.

Abidələrə dəymiş zərərin müəyyənləşdirilməsi qaydaları

İşğal altındakı tarix və mədəniyyət abidələrinin qiymətləndirilməsi metodologiyası Azərbaycan praktikasında ilk dəfədir ki həyata keçirilir. Abidələrin qiymətləndirilməsi Beynəlxalq Qiymət Standartlarına uyğun



*Xocavənd rayonundakı Amaras məbədinin
interyerindən fraqmentlər*

aparılar. Təbii ki, müharibə amili işğal altındakı ərazilərdə qiymətləndirmə zamanı oradakı abidələrə baxış keçirilməsinə mane olur. Lakin qiymətləndiricilər bu proses zamanı abidənin daxili və ya xarici interyerində bədii-obraz keyfiyyətinin mürəkkəbliyini müəyyənləşdirmək üçün abidənin memarlıq xüsusiyyətləri və tikinti üslubu üzərində təhlillər aparırlar, xarici ölkə arxivlərini və digər informasiya mənbələrini araşdırır, eləcə də kosmosdan müşahidələr aparmaqla öz məqsədlərinə nail olurlar.

Ümumiyyətlə, abidələrin zədələnməsinə, korlanmasına və ya tamamilə məhv olmasına müharibə amili nəticəsində abidələrə qarşı tətbiq edilən vandalizm hərəkətlərindən başqa, digər hallar da səbəb ola bilər, məsələn:


- Ölkələrdə sivilizasiyaların və tarixi proseslərin dəyişməsi, ölkənin işğal edilməsi;

- Müxtəlif təbiət hadisələri, o cümlədən ildırım vurmaları;

- Torpaq aşınmaları;

- Zəlzələlər və s.;

- Böyük yaşayış massivlərində, eləcə də sənaye şəhərlərində aparılan abadlıq-quruculuq işləri abidələrin dağılmasına, korlanmasına və ya tamamilə məhv olmasına səbəb ola bilər.



*Laçın rayonu, Hüsülü kəndi.
Həməzsoltan sarayının baş planı*

Hətta sülh dövründə abidələr nəzarətsiz qaldıqda, abidə ətrafında özbaşına aparılan abadlıq-quruculuq işləri, binaların və ya ticarət obyektlərinin tikilməsi, abidələrdən tamah məqsədilə istifadə edilməsi və ya tamah məqsədilə abidə ətrafında icazəsiz qazıntı işləri aparılması da yolverilməzdir. Bu hallar abidələrin korlanmasına və tez sıradan çıxmasına səbəb olur.

Bir qayda olaraq Azərbaycanın işğal altındakı tarix və mədəniyyət abidələrinin korlanmasına və ya tamamilə məhv olmasına, sıradan çıxmasına yuxarıda sadalanan halların ayrı-ayrılıqda hər biri səbəb ola bilər. Məsələn, işğal altındakı ərazilərdə azərbaycanlıların inanc yerlərinin, islam dini abidələrinin dağıdılıb məhv edilməsini planlı şəkildə ermənilər həyata keçirirlərsə, yaşayış massivlərindən uzaqlarda, dağ gödiklərində, ucqarlarda nəzarətdən kənarda qalan xristianlığaqədər və ya xristianlıq dövrü abidələrinin korlanmasını təbiət hadisələri sürətləndirir. İşğal altındakı inzibati yaşayış mərkəzlərində yerləşən xristianlıq dövrü abidələrinin korlanmasına və formalarının dəyişməsinə isə ermənilərin həyata keçirdikləri erməniləşdirilmə siyasəti və qeyri-qanuni bərpa və quruculuq işləri səbəb olur.

Sirr deyildir ki, işğal altındakı ərazilərdə mədəni irs potensialının əsasını arxeoloji abidələr təşkil edir. İşğal altındakı ərazilərdə arxeoloji abidələrin çoxluğu dəyərli obyektlərin xüsusi ümumiləşdirmə və sistemləşdirmə yolu ilə tədqiq edilməsi şəraitini tələb edir. Nəzərə almaq lazımdır ki, işğal altındakı ərazilərdə arxeoloji abidələr ermənilər tərəfindən xüsusi qəddarlıqla istismara məruz qaldığından, onların bir çoxu tamamilə məhv edilərək artıq coğrafi xəritədən silinmişdir. Buna misal olaraq Xocalı rayonundakı Xocalı, Əsgəran, Xankəndi kurqanlarını, Ağdam rayonunun Kültəpə kurqanlarını, Laçın, Kəlbəcər rayonları ərazilərindəki onlarca kurqanları ermənilər tamamilə dağıdaraq hətta coğrafi xəritədən belə siliblər. Qeyri-qanuni qazıntılar zamanı kurqanlardan tapılan bir çox məişət əşyaları, bəzəklər və ov alətləri Azərbaycan ərazilərindən çıxarılaraq Ermənistanı daşınıb aparılmışdır. Ermənilər tərəfindən Azərbaycandan çıxarılan daşınan tarix və mədəniyyət abidələrinin ümumilikdə dəyəri yüz milyardlarla manat vəsaitlə ölçülür. Dağıdılan arxeoloji abidələrin sayı isə hələlik dəqiq məlum deyil.

İnsanın fəaliyyəti ilə əlaqədar yer altında qalan maddi mədəniyyət nümunələrinin olduğu güman edilən ərazilər arxeoloji abidələr sahəsinə daxildir:

- Qədim yaşayış məskənləri, ibtidai insan düşərgələri, mağaralar, eləcə də kənd və şəhər qalıqları, qədim müdafiə sistemləri və istehkamlar, daş və torpaq sədlər, o cümlədən ağac və ya daşdan tikilmiş qədim mühafizə divarlarının qalıqları;

- Dini xarakterli ərazilər, yəni ziyarətgahlar, qədim məbəd və monastırların qalıqları, dini ibadət komplekslərinin qalıqları, dini mərasimlərin keçirildiyi güman edilən ərazilər;

- Qədim qəbiristanlar, dini xatirə abidələri, digər dəfn yerləri, o cümlədən kurqanlar və torpaq qəbirlər kompleksləri, küp qəbirlər;

- Qədim təsərrüfat yerlərinin qalıqları, o cümlədən hər cür qədim əşyalar, qaya və daş üzərində təsvirlər və yazılar, ovçuluqla bağlı yerlər, ərazilər və izlərin qalıqları, heyvandarlıq, ökinçilik və sənətkarlıqla bağlı ərazilər, qədim mədənlərin istismar izləri, əmək alətləri, istehsalat küreləri, tikinti qalıqları, hidrotexniki qurğuların qalıqları (nohurlar, arklar, ovdan və kəhrizlər, su kəmərləri, kürəbəndlər və s.), nəqliyyat xətləri, tikintilər və yaşayış məskənləri (qədim yollar, körpü qalıqları, və s.).

Bir qayda olaraq, arxeoloji abidələrin mahiyyəti, çoxplanlılığı, eləcə də digər aktual məsələləri müasir şəraitdə arxeoloji irs obyektlərinin informasiya və funksional xassələri ilə şərtlənən əhəmiyyətliliyini artırır. Qeyd olunanları təhlil edərək demək olar ki, arxeoloji abidələrin tədqiqinin və qiymətləndirilməsinin əsas istiqamətləri:

- Abidənin informasiya mənbəyi,

- Tamaşaçıya estetik təsirliliyi,

- İnsan fəaliyyətinin müasir mühitinin təşkili üçün baza obyekti olmaq qabiliyyətidir.

Gəldiyimiz ümumi qənaətə görə, beynəlxalq qiymətləndirmə standartlarına uyğun olaraq, arxeoloji abidələrin dəyərinin hesablanması üçün aşağıdakı düsturdan istifadə edilməsi məqsədəuyğun hesab olunur:

$$D = \text{Dan} (K0 + K1 + K2 + K3)$$

Burada **Dan** - analoq arxeoloji abidələrin dəyəri (yaxud bərpa dəyəri), **K0** - aşağıdakı kəmiyyətlərlə ölçülən mühafizə əmsəlidir:

- Obyekt qeydiyyata alınmamışdır;

- Obyekt müvəqqəti qeydiyyata alınmışdır;

- 5- Obyekt pasportlanmışdır;

- 100- obyekt muzeyləşdirilmişdir. Təsdiq olunmuş mühafizə zonası sərhədlərində şəhər mədəni təbəqəsi üçün də əmsal bu kəmiyyətə bərabər olur;

- 1000- abidə ümumdünya irs obyektidir;

- K1 - tarixilik əmsalıdır. Tarixilik abidənin yarandığı dövrün ideya və meyillərini özündə əks etdirir və onun hansı dövrə aid olmasını müəyyən edir. Bundan əlavə, abidənin hər hansı tarixi hadisə, yaxud tarixi şəxsiyyətlə bağlılığı da uçota alın bilər. Eyni zamanda, abidənin tarixi, monumental və təbii incəsənət, eləcə də, maddi-mədəniyyət nümunəsi olması aşkar edilə bilər;

- K2 - arxeoloji abidənin materialını uçota alan əmsaldır.

Abidənin materialı aşağıdakıları müəyyən edir:

- Obyektin yaradılmasında funksional məsələlərin həlli, tipoloji tərtibinin öz əksini tapması, konstruktiv və həcm həllinin səmərəliliyi;

- Obyektin bu və ya digər ustanın, memarın yaradıcılıq irsinə mənsubluğu;

- K3 - arxeoloji abidənin yerləşdiyi ərazini uçota alan əmsaldır. O, bəşəriyyətin yaranması və yaşaması yerini müəyyən edir.

Arxeoloji abidələrin tarixiliyi və dəyər göstəricilərini uçota alan əmsalları müəyyən etdikdən sonra istər-istəməz arxeoloji irsin qiymətləndirilməsinin əsasları aşkar olunacaqdır.

Bu mərhələdən sonra ekspertlər arasında abidənin dəyərinin (yaxud bərpa dəyərinin) müəyyənləşdirilməsi barədə sorğu aparıla bilər. Ekspert qismində əsasən arxeoloqlar, tarixçilər, memarlar, dizaynerlər, bərpəçilər, qiymətləndiricilər və s. dəvət oluna bilərlər.

Qeyd edilməlidir ki, bu tip sorğuların aparılması metodundan artıq bir sıra ölkələrdə istifadə edilmişdir. Bu cür sorğular əsasən, ekspertin arxeoloji abidəyə xas olan dəyər göstəricilərini 100 ballıq şkala ilə qiymətləndirməli olduğu anket əsasında aparılır. Belə sorğular və qiymətləndirmələr nəinki təkcə işğal altındakı abidələr, eyni zamanda respublika üzrə arxeoloji abidələrin qiymətləndirilməsi üçün də istifadə oluna bilər. Ekspert sorğusunun nəticələri üzrə arxeoloji abidələrin dəyər göstəriciləri sxemi təqribən aşağıdakı kimi sistemləşdirilir:

Meyarlar	Göstəricilər	Müxtəlif dövrlər üçün əmsalların kəmiyyətləri					
		Paleolit	Mezolit	Neolit	Eneolit	Dəmir dövrü	Tunc dövrü
1	Tarixilik (K ₁)	38,0	32,0	26,0	22,0	20,0	
	Təbii	3,0	3,0	4,0	6,0	7,0	7,0
	Ağac	5,0	5,5	6,0	8,0	9,0	9,0
	Metal	7,5	9,0	10,0	10,0	10,0	10,0
2	Abidənin materialı	9,0	10,0	11,0	11,0	11,0	11,0
	Pambıq parça, yaxud lif	10,0	12,0	13,0	13,0	13,0	13,0
	Dəri	12,0	13,0	14,0	14,0	14,0	15,0
	Bakı-Abşeron	2,5	2,5	2,5	2,5	2,5	2,5
	Dağlıq Qarabağ	1,5	1,5	1,5	1,5	1,5	1,5
	Naxçıvan MR	1,5	1,5	1,5	1,5	1,5	1,5
	Şirvan iqtisadi rayonu	1,0	1,0	1,0	1,0	1,0	1,0
	Ləçin rayonu	1,0	1,0	1,0	1,0	1,0	1,0
	Kəlbəcər rayonu	1,0	1,0	1,0	1,0	1,0	1,0
	Zəngilan rayonu	1,0	1,0	1,0	1,0	1,0	1,0
3	Abidənin tapıldığı, yaxud yerləşdiyi yer (K ₃)						
	Qubadlı rayonu	1,0	1,0	1,0	1,0	1,0	1,0
	Ağdam rayonu	1,0	1,0	1,0	1,0	1,0	1,0
	Cəbrayıl rayonu	1,0	1,0	1,0	1,0	1,0	1,0
	Füzuli rayonu	1,0	1,0	1,0	1,0	1,0	1,0
	Gəncə-Qazax iqtisadi rayonu	1,0	1,0	1,0	1,0	1,0	1,0
	Aran iqtisadi rayonu	1,0	1,0	1,0	1,0	1,0	1,0
	Arazboyu iqtisadi rayonu	1,0	1,0	1,0	1,0	1,0	1,0
4	Yekun	100	100	100	100	100	100

Beynəlxalq standartlara uyğun qiymətləndirməyə nümunə kimi belə bir misal göstərmək olar. Məsələn, ermənilərin Ağdam rayonunun Şahbulaq ərazisində apardıqları qeyri-qanuni qazıntılar nəticəsində eneolit dövrünə aid keramik qab aşkar olunmuşdur. Bu qabı qiymətləndirmək, yəni onun dəyərini müəyyənləşdirmək lazımdır.

Hesab etsək ki, keramik qabın bazar qiymətləri ilə bərpa dəyəri 3500 manatdır, onda cədvəl məlumatlarını göstərdiyimiz düsturda yerinə qoysaq,

$$D=3500(5+22+11+1,5)=138250 \text{ manat}$$

Bu hesablama əslində nəzəri və praktiki səylərin nəticələri müasir şəraitdə mütəxəssislər tərəfindən saxlanılma və istifadə predmetləri kimi müəyyən edilən xüsusiyyətlər barədə fikir yürütməyə əsas verir. Eyni zamanda, ermənilərin Azərbaycan ərazilərindən qarət edib apardıqları minlərlə eksponatın da qiymətləndirilməsinə şərait yaradır.

Azərbaycanda arxeoloji abidələrin qeydiyyatı alınması və mühafizəsi dövlət orqanlarının səlahiyyətindədir. Lakin, yüzlərlə abidə Ermənistanın işğalı altına düşdüyündən dövlət faktiki olaraq bu abidələr üzərində nəzarət mexanizmini itirmişdir. Müasir dövrdə beynəlxalq aləmdə arxeoloji abidələr üçün ümumi qəbul edilmiş terminologiya formalaşmışdır ki, onun da əsasını funksional və tarixi-xronoloji prinsiplər təşkil edir.

İşğal altındakı arxeoloji abidələrin morfoloji tiplərinin aşkar edilməsi, onların forma və strukturunun təhlili əslində bu mərhələyə qədər bir çox tədqiqatçıların işlərində nəzərdən keçirilmişdir. Əldə olunan qənaətə görə, işğal altındakı arxeoloji abidələrin beynəlxalq standartlara uyğun iqtisadi qiymətləndirilməsi obyektin təsnifat əlamətlərinin bazasında bu və ya digər tipə aid edilməsinin real əsaslandırılmasından asılıdır. İşlənmiş təsnifatdan istifadə, qiymətləndirmə prosesinin ilkin mərhələsi və nəticə etibarilə obyektin (onun forma və quruluşunun) yeni təyinatına uyğunlaşdırılması gələcəkdə torpaqlar işğaldan azad edildikdən sonra dövlətin bu sahəyə investisiya qoyuluşlarından səmərəli istifadənin əsasıdır.

İşğal altındakı abidələrin hər bir tipi böyüklüyündən və ya kiçikliyinə asılı olmayaraq müxtəlif xassəli informasiya daşıyıcısıdır. İnformasiyanın keyfiyyəti eyni zamanda saxlanılma, öyrənilmə dərəcəsi və əhəmiyyətlik kimi subyektiv amillərlə müəyyən edilir. Bu təsnifləşdirmənin köməyi ilə tarixi-mədəni irsin saxlanılması və istifadəsi üzrə mövcud beynəlxalq təcrübəni düzgün qiymətləndirmək, həmçinin təkmilləşdirmək istiqamətində müvafiq tövsiyələr vermək mümkündür.

Abidələrin Beynəlxalq Qiymət Standartlarına uyğun qiymətləndirilməsi mövcud nəzəri-təcrübə biliklər əsasında abidələrə dəyən zərərin real qiymətləndirilməsinə xidmət edir. Eyni zamanda, Yer səthinin vəziyyəti, su rejimi, külək eroziyası, hərbi münaqişələr zamanı atəş və partlayışlar, eləcə də fiziki şəxslərin müdaxiləsi nəticəsində artefaktların dəyişməsi zərərin qiymətləndirilməsinə xidmət edir.

Zərərin dəyəri əmsalların köməyi ilə qiymətləndirilir. Onun hesablanmasında maddi amil ilkin bazadır. O, arxeoloji və ya memarlıq abidə-


lərinin dağıdılmış hissələrinin elmi tədqiqinə çəkilən xərclər, abidənin dağıdılmasından sonra müayinə xərcləri, abidənin və landşaftın bərpası üzrə konservasiya işlərinin, eləcə də itirilmiş arxeoloji kolleksiyaların dəyəri əsasında hesablanır.

Arxeoloji abidəyə dəyən maddi zərəri (s) müasir səviyyədə arxeoloji abidənin tam tədqiqinə çəkilən xərclərin (s1) və abidənin, həmçinin onun landşaftının bərpası üzrə konservasiya işlərinin dəyərinin (s2) cəmi kimi hesablamaq olar:

$$S = S1 + S2$$

Memarlıq abidələrinə dəyən zərərin bazar qiymətlərinə uyğun müəyyən edilməsi qaydaları

Ümumilikdə, tarix və mədəniyyət abidələri dedikdə nə başa düşülür, tarix və mədəniyyət abidələri nədir? - suallarına cavab tapıldıqda işğal altında qalan bu abidələrə dəyən zərərin qiymətləndirilməsinin əhəmiyyətini və xalqın mədəniyyətinə vurulan zərərin həcmnin nə dərəcədə böyük olduğunu dərk etmək mümkün olacaqdır.



*Dədəvəng xatirə kompleksində
Arzuxatun məbədinin baş planı*

Tarixi abidələr: tarixi şəxsiyyətlərin o cümlədən, dövlət xadimlərinin və hərbi xadimlərin, Sovet İttifaqı Qəhrəmanlarının, Milli Qəhrəmanların, görkəmli elm və incəsənət xadimlərinin həyatı ilə bağlı qurma-

lar, mənzillər, xatirə yerləri, sənədlər və əşyalar, eləcə də mədəniyyət, incəsənət və elm xadimlərinin həyatı ilə bağlı xatirə yerləri, yaşayış evləri, kompleksləri və ansambları başa düşülür.


Memarlıq abidələri: öz həcm-plan həllini kifayət qədər saxlayan qurmalar, müxtəlif təyinatlı memarlıq-inşaat binaları, yardımçı obyektlər, mühəndis kommunikasiyaları başa düşülür.

Memarlıq abidələri sahəsinə qalalar, siklop tipli memarlıq abidələri, körpülər, karvansaraylar, malikanələr, saraylar, məscidlər, türbələr, su dəyirmanları, kahalar, qara damlar və ev damları; sovmələr, bazilikalar, kilsələr və monastırlar; xüsusi quruluşa malik fərdi evlər, hərbi istehkamlar, mədəniyyət sarayları, ictimai binalar, ticarət mərkəzləri; elm, təhsil və nəqliyyat müəssisələrinin binaları, o cümlədən heykəllər, qəbirüstü abidələr, bədii incəsənət nümunələri və s. daxildir.

İncəsənət abidələri: tarixi və estetik dəyəri olan bədii, təsviri, dekorativ-tətbiqi sənət nümunələri hesab edilir.

- İncəsənət abidələri sahəsinə monumental abidələr və xatirə nişanları, Azərbaycanın tarixi və mədəniyyəti ilə bağlı olan məşhurların həyatlarını əks etdirən lövhələr və digər əl işləri, heykəltəraşlıq əsərləri, rəsm əsərləri, bəzək əşyaları, bədii toxuculuq sənəti nümunələri, təsviri sənət nümunələri, mozaikalar, əlyazmalar, vitrajlar (rəngli şüşələrdən düzəldilmiş şəkil və ya naxışlar) musiqi əsərləri, musiqi alətləri və s. daxildir.

Tarixi nöqteyi-nəzərdən tarixi-mədəni irsin tədqiqinin müasir şəraitdə mədəniyyətin inkişafında əhəmiyyəti nəzərə alınmaqla abidələrin xüsusiyyətlərinin yuxarıdakı bölgülərə əsasən öyrənilməsi, o cümlədən insanın həyat fəaliyyəti mühitinin keyfiyyətini müəyyən edən bədii obrazların tədqiqinin zəruriliyi xüsusi qeyd olunmalıdır. Bu məsələlər müasir dövrdə tarixi-mədəni irs potensialını təşkil edir.



Dünya təcrübəsində mədəni irs obyektlərinin qiymətləndirilməsi üçün əsasən xərc yanaşmasını tətbiq edirlər. Bir qayda olaraq, memarlıq abidəsinin bazar dəyərinin müəyyən edilməsi üçün aşağıdakı düsturdan istifadə təklif olunur.

$$D = D_b (1 + \sum K_i) - A$$


Burada:

D_b - tarixi mədəni irs obyektinin bərpa dəyəri,

K_i - tarixi mədəni irs obyektinin qiymətliliyini müəyyən edən əmsal;

A - obyektin aşınmasıdır.

Qiymətləndirmə meyarları tarix və memarlıq abidələrinin qiymətlilik göstəriciləri şkalası üzrə müəyyən edilir.



Hadrut qəsəbəsindəki Alban məbədinin şərq fasadının görünüşü

N	Obyektin qiymətləndirilməsi meyarları	Meyarın kəmiyyəti	
		Maksimum	Minimum
1.	Obyektin tipi	5,0	3,0
2.	Obyektin tikilmə tarixi	20,0	4,0
3.	Obyektin mürəkkəblik kateqoriyası	10,0	2,0
4.	Obyektin nadirliyi	20,0	5,0
5.	İtkiyə məruz qalanadək saxlanılma halında abidənin, onun hissələrinin həqiqiliyi	30,0	7,0
6.	İtkinin bərpaolunamlığı	10,0	1,5
7.	Şəhərsalma əhəmiyyətliyi	5,0	1,0
	Cəmi	100	-

Nümunə:

Zəngilan rayonunda (Zəngilan qəsəbəsi) yerləşən XVII-XVIII əsrlərdə inşa olunmuş məscidin bazar dəyərinin qiymətləndirilməsi tələb olunur.

Aparılmış müşahidə, vizual baxış və texniki müayinə nəticəsində müəyyən edilmişdir ki, məscidin 500 kv.m-ə bərabər hissəsi bərpa olunmalıdır. Müvafiq materiallardan istifadə və memarlıq işlərinin tətbiqi ilə 1 kv.m-in bərpa dəyəri 2500 manat məbləğində müəyyən edilmişdir.

Beləliklə, məscidin bərpa dəyəri:

$$D_b = 500 \times 2500 \text{ manat} = 1\,250\,000 \text{ manat}$$

təşkil edir.

Əvvəldə verilən cədvəl məlumatlarına əsasən, obyektin qiymətliliyinin yekun meyarını müəyyən etsək,

$$K_i = 3 + 4 + 6 + 5 + 7 + 3 + 5 = 33$$

Hesablamaların nəticələri aşağıdakı cədvəldə ümumiləşdirilmişdir:

İşlərin adı	Ölçü vahidi	2013-cü ilin qiymətləri ilə iş vahidinin dəyəri
Özülün qurulması	M ³	-----
Divarların hörülməsi	M ³	-----
Çardağın qurulması	M ³	-----
Qapı və pəncərələrin quraşdırılması	M ²	-----
Ağac işləmələri	Kv.dm	-----
Kolonların hazırlanması və quraşdırılması	poqon metr	-----
Cəmi (D ₀)	məbləğ	1 250 000 manat

Məlumdur ki, fiziki aşınma əmsalı aşağıdakı düstur əsasında müəyyən edilir:

$$A_f = \frac{\text{konstruktiv elementin xüsusi çəkisi} \times \text{elementin aşınma faizi}}{100}$$

Mənəvi aşınma (**Am**) vizual baxış əsasında, xarici aşınma dağıdılma, uçurulma və zədələnmələr isə iqtisadi göstəricilər əsasında hesablanır.

Tarixi memarlıq abidəsi işğal ərazisində yerləşdiyindən ona vizual baxış keçirmək və onun iqtisadi göstəricilərini əldə etmək mümkün deyil. Bu da abidənin məcmu aşınmasını obyektiv qiymətləndirmək imkanlarını məhdudlaşdırır. İşğal zonasında olan tarixi abidələrin 20 ildən artıq bir müddətdə baxımsız qalmasını və onlardan bəzilərinin qeyri-sivil qaydada istifadə olunmasını və bəzilərinin dağıdılmasını nəzərə alsaq, onların məcmu aşınmasının 40%-dən aşağı olmadığını yəqin etmək olar:

$$D_x = 1250000 \times (1 + 33) - 1250000 \times 0.4 = 42000000$$

Nəzəri biliklərin və praktiki vərdişlərin nəticələri əyani şəkildə memarlıq abidələrinin mürəkkəbliyini və çoxaspektli olmasını sübut edir. İndi bu düsturla rayonlar üzrə qiymətləndirmə apara bilərik. Əvvəlcə rayon ərazilərində yalnız dövlət qeydiyyatında olan və zərər çəkmiş tarix və mədəniyyət abidələrinin saylarını kateqoriyalar üzrə müəyyənləşdiririk.

İşğal altında qalan Azərbaycanın dövlət qeydiyyatında olan tarix və mədəniyyət abidələrinin adlı siyahısı

Laçın rayonu üzrə

İNV N4725	İkitağlı körpü, XVII əsr, Abdallar kəndi
İNV N4753	Birtağlı körpü, XVIII əsr, Zabux kəndi
İNV N310	Ağoğlan qəsr, IX əsr, Kosalar kəndi
İNV N4728	Soltan Əhməd sarayı, Sultanlar kəndi
İNV N4727	Həmzə Soltan sarayı, 1761-ci il, Sultanlar kəndi
İNV N4729	Soltanbaba türbəsi, XVIII əsr, Zeyvə kəndi
İNV N4730	Şeyx Əhməd türbəsi, XVIII əsr, Zeyvə kəndi
İNV N4731	Türbə, XVII əsr, Zeyvə kəndi
İNV N4732	Kafir-qala, Zeyvə kəndi
İNV N4733	Məscid, XVII-XVIII əsr, Qarıqışlaq kəndi
İNV N4734	Qala, Qarıqışlaq kəndi
İNV N4735	Dəmiövlü piri, sovməə, Qarıqışlaq kəndi
İNV N4764	Sovməə, XVI əsr, Sadınlar kəndi
İNV N4718	Bulaq (Böyükbulaq), 1858-ci il, Quşçu kəndi
İNV N4719	Bulaq (Korcabulaq), 1890-cı il, Quşçu kəndi
İNV N4751	Qala (Qalacıq), antik dövr, Quşçu kəndi
İNV N4752	Qala (Sadınlar qalacığı), antik dövr, Quşçu kəndi
İNV N4757	Qala, Mirik kəndi
İNV N4758	Sovməə, XV əsr, Mirik kəndi
İNV N4720	Bulaq (Behbudalı bulağı), XV əsr, Mirik kəndi
İNV N4742	Sovməə, XVI əsr, Əhmədli kəndi
İNV N4743	Abadxeyir türbəsi, Əhmədli kəndi
İNV N4744	Körpü (Seyid Əmir körpüsü), XIX əsr, Əhmədli kəndi
İNV N4748	Birtağlı körpü, Minkənd kəndi
İNV N4747	İkitağlı körpü, Minkənd kəndi

İNV N4745 Məbəəd, XV əsr, Minkənd kəndi
 İNV N4746 Sovmə, XV əsr, Minkənd kəndi
 İNV N4763 Birtağlı körpü, Şeylanlı kəndi
 İNV N4724 Məbəəd, XVII əsr, Hoçaz kəndi
 İNV N1465 Mağara-məbəəd, V əsr, Hoçaz kəndi
 İNV N4750 Sınıq körpü, Ağcakənd kəndi
 İNV N4736 Məscid, Piçənis kəndi
 İNV N4737 Məbəəd, XVII əsr, Piçənis kəndi
 İNV N311 Məlik Əjdər türbəsi, XIV əsr, Ciciimli kəndi
 İNV N312 Türbə, XVII-XVIII əsrlər, Ciciimli kəndi
 İNV N4726 Türbə, Güləbird kəndi
 İNV N4749 Mağara-məbəəd, Güləbird kəndi
 İNV N4756 Sınıqkörpü, Malxələf kəndi
 İNV N4740 Sovməə, X əsr, Aşağı Fərəcan kəndi
 İNV N4722 Bulaq, XVII əsr, Sus kəndi
 İNV N4761 Birtağlı körpü, Seyidlər kəndi
 İNV N4723 Bulaq, XVII əsr, Seyidlər kəndi
 İNV N4759 Körpü, Pircahan kəndi
 İNV N4760 Körpü, Pircahan kəndi
 İNV N4721 Bulaq, XVII əsr, Pircahan kəndi
 İNV N4741 Sovməə, XV əsr, Şəlvə kəndi
 İNV N4738 Məscid, Qorçu kəndi
 İNV N4739 Sovməə, XVII əsr, Qorçu kəndi
 İNV N4762 Məbəəd, Sonasar kəndi
 İNV N5924 Qədim qəbiristanlıq, Dəmir dövrü, Abdallar kəndi
 İNV N1460 Kurqan, Dəmir dövrü, Ciciimli kəndi
 İNV N1459 Qız qəbri (kurqan), Dəmir dövrü, Ciciimli kəndi
 İNV N1461 Kurqan, Tunc dövrü, Ziyirik kəndi
 İNV N1458 Kurqan, Dəmir dövrü, Ciciimli kəndi
 İNV N5925 Çoban daş, qədim qəbiristanlıq, Ciciimli kəndi
 İNV N1462 Kurqan, Dəmir dövrü, Hoçaz kəndi
 İNV N463 Kurqan, Dəmir dövrü, Güləbird kəndi
 İNV N5923 Qəbiristanlıq, orta əsrlər, Məzməzək kəndi
 İNV N1457 Daş qutu, Dəmir dövrü, Abdallar kəndi

İNV N6179 Daş at fiquru, orta əsrlər, Xallanlı kəndi
 İNV N6178 Daş qoç fiquru, orta əsrlər, Xallanlı kəndi
 İNV N6171 Daş at fiquru, XVI əsr, Malibəy kəndi
 İNV N6172 Daş qoç fiquru, XVI əsr, Malibəy kəndi
 İNV N6173 Daş at fiquru, XVI əsr, Malibəy kəndi
 İNV N6177 Daş qoç fiquru, orta əsrlər, Soltanlar kəndi
 İNV N6174 Daş at fiquru, XVII əsr, Güləbird kəndi
 İNV N6175 Daş at fiquru, XVII əsr, Güləbird kəndi
 İNV N6176 Daş at fiquru, XVII əsr, Güləbird kəndi
 İNV N6177 Daş qoç fiquru, XVII əsr, Güləbird kəndi
 İNV N5671 İkinci dünya müharibəsində həlak olmuş həmvətənlərimizin xatirə abidəsi, 1970-ci il, Laçın şəhəri
 İNV N5669 Sovet İttifaqı qəhrəmanı Əvəz Verdiyevin heykəli, 1970-ci il, Laçın şəhəri
 İNV N5670 Sarı Aşığın xatirə muzeyi, 500 eksponat, Güləbird kəndi

Laçın Tarix-Diyarşünaslıq muzeyi, 5000 eksponat, Laçın şəhəri Şəkil qalareyası, 500 eksponat, Laçın şəhəri.

Kəlbəcər rayonu üzrə

İNV N200 Alban məbədi (500-cü il) - Həsənriz kəndi
 İNV N Alban məbədi (V-IX əsrlər) - Vəng kəndi
 İNV N Alban kilsəsi (V-VII əsrlər) - Çərəkdar kəndi
 İNV N270 Alban məbədi (614-cü il) - Kolataq kəndi
 İNV N269 Müqəddəs Yaqub kilsəsi (635-ci il) - Kolataq kəndi
 İNV N278 Alban məbədi (672-ci il) - Qocaqot kəndi
 İNV N277 Alban məbədi (698-ci il) - Qocaqot kəndi
 İNV N4498 Alban məbədi (713-cü il) - Dəstəgir kəndi
 İNV N4485 Alban məbədi (718-ci il) - Qasapet kəndi
 İNV N Alban kilsəsi (VIII-IX əsrlər), Törtər çayının Bulanıq çayının qovşağında
 İNV N274 Alban məbədi (X əsr) - Qarnakar kəndi

- İNV N275 Alban kilsəsi (XI əsr) - Qarnakar kəndi
 İNV N272 Alban məbədi (XII əsr) - Çıldıran kəndi
 İNV N Məscid (XIX əsr)
 İNV N Məscid (XVIII-XIX əsrlər) - Başlıbel kəndi
 İNV N Məscid (XIX əsr) - Otaqlı kəndi
 İNV N Qoç daşlar piri, Əsir kəndi yaxınlığında
 İNV N Seyid Əsədullahın ziyarətgahı (XIX əsr) - Söyüdlü yaylağı
 İNV N Seyid Bağır ağanın ocağı - Başlıbel kəndi
 İNV N Seyid Əliabbas ağa ziyarətgahı - Başlıbel kəndi
 İNV N Seyid Əhməd ağa ocağı
 İNV N6155 Daşdan yonulmuş qoyun və at təsvirli başdaşları (XIX əsr) - Zar kəndi
 İNV N6159 Daş at və qoç heykəlləri, orta əsrlər, Zeylik kəndi
 İNV N10 Gəncəsər məbədi, 1238-ci il, Vəngli kəndi
 İNV N Daş at və qoç heykəlləri, orta əsrlər, Keşdək kəndi
 İNV N267 Lök qalası (VII-VIII əsrlər) - Qanlıkənd kəndi
 İNV N4497 Uluxan qalası (VII-IX əsrlər) - Qaracanlı kəndi
 İNV N4495 Qalaboynu qalası (VIII-IX əsrlər) - Qalaboynu kəndi
 İNV N Comərd qalası (VIII-IX əsrlər) - Comərd kəndi
 İNV N Keşikçi qalası (VIII-IX əsrlər) - Qamışlı kəndi
 İNV N Urud abidələrinin xronoloji sayı (1478-1610) - Zar, Zeylik, Keşdək kəndləri
 İNV N Tağlı daş körpü (XIX əsr) - Soyuqbulaq kəndi
 İNV N Tarix-diyarşünaslıq muzeyi (1983-cü il) - Kəlbəcər şəhəri
 İNV N10 Gəncəsər monastırı, 1238-ci il - Vəngli kəndi
 İNV N11 Xudavəng monastırı, XIII-XVII əsrlər - Tərtərçayın sahili
 İNV N271 Qala, Saplar kəndi
 İNV N268 Xanaberd qalası, XII-XVII əsr - Vəngli kəndi
 İNV N273 Qırmızı məbədi, XIII əsr - Çıldıran kəndi
 İNV N276 Xatırvank məbədi, 1204-cü il - Qozlu kəndi
 İNV N279 Məbədi, 1283-il - Həsənriz kəndi
 İNV N1226 Qayaüstü təsvirlər, ilk və orta Tunc dövrü, Dəlidağ ərazisi
 İNV N1227 Yaşayış yeri, ilk və orta Tunc dövrü, İstisu ərazisi
 İNV N1228 Dovşanlı nekropolu, son Tunc-ilk Dəmir dövrü

- İNV N1229 Balıqaya nekropolu, son Tunc-ilk Dəmir dövrü
 İNV N1230 Zar mağara düşərgəsi, paleolit dövrü, Zar kəndinin qərb hissəsi
 İNV N4477 Qala, 1284-cü il, Vəngli kəndi
 İNV N4478 Məbədi, XVIII əsr, Vəngli kəndi
 İNV N4479 Məbədi, Saplar kəndi
 İNV N4480 Məbədi, Kiçan kəndi
 İNV N4481 Məbədi, Samakok kəndi
 İNV N4482 Məbədi, 1668-ci il Dovşanlı kəndi
 İNV N4483 Məbədi, XVII əsr, Poqosqomer kəndi
 İNV N4484 Qırmızı məbədi, XVII əsr, Qozlu kəndi
 İNV N4486 Məbədi, 1894-cü il Qasapert kəndi
 İNV N4487 Cerabert qalası, Qasapert kəndi
 İNV N4490 Məbədi, 1883-cü il, Maxrataq kəndi
 İNV N4488 Məbədi, 1898-ci il, Madagiz kəndi
 İNV N4489 Urek məbədi, 1279-cu il, Talış kəndi
 İNV N4491 Məbədi, 1881-ci il, Maxrataq kəndi
 İNV N4492 Məbədi, Maxrataq kəndi
 İNV N4493 Məbədi, Saplar kəndi
 İNV N4494 Comərd qalası, Pirilər kəndi
 İNV N4495 Qalaboyun qalası, Qalaboyun kəndi
 İNV N4496 Körpü, Zeylik kəndi
 İNV N4497 Uluxan qalası, XVII əsr, Qaraxançallı kəndi
 İNV N4498 Məbədi, 713-cü il Dastagir kəndi
 İNV N5844 Qəbiristanlıq, orta əsrlər, Qasapert kənd ərazisi
 İNV N5844 Qəbiristanlıq, orta əsrlər, Qasapert kəndi
 İNV N5844 Qəbiristanlıq, orta əsrlər, Qasapert kəndi
 İNV N5845 Şəhərgah, orta əsrlər, Mahavuz kəndi yaxınlığında

Qubadlı rayonu üzrə

- İNV N1146 Mağara məbədi (IV əsr) - Gavur dərəsi
 İNV N1455 Mağara məbədi (XIV əsr) - Əliquluşağı kəndi

İNV N4713 Məbəəd (XV-XVI əsrlər) - Məməər kəndi
 İNV N4714 Məscidin qalıqları (XV-XVI əsrlər) - Xələc kəndi
 İNV N4709 Məscid (XVIII əsr) - Yusifbəyli kəndi
 İNV N4711 Məscid (XVIII əsr) - Mollalı kəndi
 İNV N4712 Məscid (XVIII əsr) - Mirlər kəndi
 İNV N4713 Məscid (XVIII əsr) - Məməər kəndi
 İNV N4704 Məscid (XIX əsr) - Dondarlı kəndi
 İNV N4703 Məscid (XIX əsr) - Dəmirçilər kəndi
 İNV N4716 Məscid (XIX əsr) - Məhrizli kəndi
 İNV N1455 Mağara-ibadətqah - Əliquluşağı kəndi
 İNV N Alban məbədi - Yuxarı Cibikli kəndi
 İNV N308 Türbə (XIV əsr) - Dəmirçilər kəndi
 İNV N309 Türbə (XIV əsr) - Dəmirçilər kəndi
 İNV N4706 Cavanşir türbəsi (XIV əsr) - Yazı düzü
 İNV N Türbə (XVII əsr) - Dəmirçilər kəndi
 İNV N307 Türbə (XVII əsr) - Gürcülü kəndi
 İNV N4708 Türbə (XVIII əsr) - Xocamsaxlı kəndi
 İNV N4710 Türbə (XVIII əsr) - Boynakərə kəndi
 İNV N İmamzadə - Cıfır kəndi
 İNV N Mir Sədi ağa ocağı - Mirlər kəndi
 İNV N Ağ hasar piri - Mirlər kəndi
 İNV N Mirmehdi ağa piri - Dondarlı kəndi
 İNV N Armudlu piri - Armudlu kəndi
 İNV N Səfərə baba piri - Saray kəndi
 İNV N Qarakaha piri - rayon mərkəzindən 20 km şimalda
 İNV N Ağkaha piri - rayon mərkəzindən 20 km şimalda
 İNV N Ağ Kərim Yalı piri - rayon mərkəzindən 15 km aralı
 İNV N Salahlı piri - Mərdanlı kəndi
 İNV N İmamzadə - Novlu kəndi
 İNV N Umoy Kaha piri - Qaracallı kəndi
 İNV N1449 Sığınacaq (IV əsr) - Əliquluşağı kəndi
 İNV N1449 Sığınacaq (IV əsr) - Balahəsənli kəndi
 İNV N1449 Sığınacaq (IV əsr) - Zor kəndi
 İNV N305 Göy qala (V əsr) - Əliquluşağı kəndi

İNV N4699 Qalalı qalası (yeraltı keçidlə, V əsr) - Muradxanlı kəndi
 İNV N Qız qalası - Əliquluşağı kəndi
 İNV N Məşədi Allahverdi bulağı (1834-cü il) - Əliquluşağı kəndi
 İNV N306 Laləzar körpüsü (1867-ci il) - Əliquluşağı kəndi
 İNV N Məmmədyar bulağı (XIX əsr) - Əliquluşağı kəndi
 İNV N Paşa bulağı (1885-ci il) - Əliquluşağı kəndi
 İNV N4705 Hacı Bədəl körpüsü (XIX əsr) - Dəmirçilər kəndi
 İNV N Qədim Haramı qəbiristanlığı (XIX əsr) - Əliquluşağı kəndi
 İNV N Məbəəd bulağı (XIX əsr) - Mahmudlu kəndi
 İNV N4717 Körpü (XIX əsr) - Mahmudlu kəndi
 İNV N4698 Qalalı qalası - Əliquluşağı kəndi
 İNV N Oğlan-Qız abidəsi - Dəmirçilər kəndi
 İNV N Qalacıq qalası - Xocamsaxlı kəndi
 İNV N Qədim daş qoç və at heykəlləri - Qaracallı kəndi
 İNV N At və qoç heykəlləri - Abdalanlı kəndi
 İNV N At və qoç heykəlləri - Mahmudlu kəndi
 İNV N At və qoç heykəlləri - Novlu kəndi
 İNV N1447 Koroğlu qalası - Əliquluşağı kəndi
 İNV N1453 Qara-Qaya sığınacağı - Mahmudlu kəndi
 İNV N1448 Qalaça - Əliquluşağı kəndi
 İNV N6170 Daş sandıq - Məməər kəndi
 İNV N1446 Xırman yaşayış yeri - son Tunc və ilk Dəmir dövrü - Qubadlı qəsəbəsi
 İNV N1450 Mal təpəsi yaşayış yeri - son Tunc və ilk Dəmir dövrü - Muradxanlı kəndi
 İNV N1454 Qədim qəbiristanlıq - XIV əsr - Qayalı kəndi, Yazı düzü orası
 İNV N4696 Bulaq - XIX əsr - Əliquluşağı kəndi
 İNV N4697 Bulaq - XIX əsr - Əliquluşağı kəndi
 İNV N4700 Şirin bulaq - XIX əsr - Məməər kəndi
 İNV N4701 Bulaq - XIX əsr - Dəmirçilər kəndi
 İNV N4702 Mədət bulağı - XIX əsr - Mahmudlu kəndi
 İNV N6169 At və qoç heykəlləri - XV əsr - Mahmudlu kəndi
 İNV N6170 Daş sənduqə - Məməər kəndi

Cəbrayıl rayonu üzrə

INV N	Mazannənə məqbərəsi (b.e.ə.) - Xələfli kəndi
INV N	Mərmərnənə məqbərəsi (b.e.ə.) - Xələfli kəndi
INV N8781	Məscid təpəsi (b.e.ə. III-II minillik) - Qalacıq kəndi
INV N	Şıxbaba türbəsi (XIV) əsr - Şıxlar kəndi
INV N	Daş məqbərə (1307-1308-ci illər) - Şıxlar kəndi
INV N	Məscid kompleksi (XVI əsr) - Çələbilər kəndi
INV N4165	Səkkizguşəli türbə (XVI əsr) - Xubyarlı kəndi
INV N4170	Məscid kompleksi (XVI əsr) - Çələbilər kəndi
INV N4171	Məscid (XIX əsr) - Paplı kəndi
INV N4172	Məscid (XVI əsr) - Çələbilər kəndi
INV N4173	Məscid - Daşkəsən kəndi
INV N	Məscid (XIX əsr) - Mərzə kəndi
INV N	Məscid (XVIII əsr) - Süleymanlı kəndi
INV N4166	"Dairəvi türbə", XIV əsr - Şıxlar kəndi
INV N	Xanəgah - Xubyarlı kəndi
INV N	Xanəgah - Şıxlar kəndi
INV N4169	Türbə (XIII-XIV əsrlər) - Dağtumas kəndi
INV N	Xırda pir - Balyand kəndi
INV N	İspiri ocağı - Balyand kəndi
INV N	Zingir ocağı - Cəfərabad kəndi
INV N	Mazannənə, Mərmərnənə ziyarətgahları - Xələfli kəndi
INV N	Hacı Qaraman ocağı - Dağtumas kəndi
INV N	Çaxmaq piri - Tinli kəndi
INV N	Müqəddəs Düldül ziyarətgahı - Hacılı kəndi
INV N	Qarı ocağı - Horovlu kəndi
INV N	Pir Əhməd - Yarəhmədli kəndi
INV N	Lalə ocağı - Böyük Mərcanlı kəndi
INV N	Seyid ocağı - Əfəndilər kəndi
INV N	Çələbi ocağı - Horovlu kəndi
INV N	Hacı Qaraman ziyarətgahı - Çələbilər kəndi
INV N	Qara daş ziyarətgahı

INV N	Miri evi ziyarətgahı - Quycaq kəndi
INV N	Düldül ziyarətgahı - Balyand kəndi
INV N	Əfəndilər piri - Əfəndilər kəndi
INV N	Qərib Seyid ziyarətgahı - Tatar kəndi
INV N	Tumas ata ziyarətgahı - Dağtumas kəndi
INV N	Cəbrayıl ata ziyarətgahı
INV N869	Ağoglan ziyarətgahı
INV N	Xubyarlı piri - Xubyarlı kəndi
INV N	Qərər piri - Qərər kəndi
INV N	Sarı ocaq - Hovorlu kəndi
INV N	Qurbantəpə ziyarətgahı
INV N	İncirli piri ziyarətgahı - Şahvəlli kəndi
INV N	Qasım Baba piri - Minbaşlı kəndi
INV N	Düldül ziyarətgahı - Gödəklər kəndi
INV N	Yel ziyarətgahı - Çaxırlı kəndi
INV N	Yel ziyarətgahı - Əmirvarlı kəndi
INV N	Seyid ziyarətgahı - Cocuq Mərcanlı kəndi
INV N	Qara Molla ziyarətgahı - Daşkəsən kəndi
INV N	Qarnıyarıq ziyarətgahı - Cəfərabad kəndi
INV N	Dağdağan ocağı - Qumlaq kəndi
INV N	Çomaq ata ziyarətgahı - Dağtumas kəndi
INV N	Düldül ziyarətgahı - Hacılı kəndi
INV N884	"Divlər sarayı" - Dağtumas kəndi
INV N	Siklop tikililəri (b.e.ə. III minillik) - Tatar kəndi
INV N	Canqulu, Qumtəpə kurqanları (b.e.ə. III-II minillik) - Mah-mudlu kəndi
INV N871	"Şəhərşik qalıqları", "Qışlaq yerləri" (b.e.ə. II minillik) - Şıxalalı kəndi
INV N872	On bir aşırımlı Xudafərin körpüsü (b.e.ə. V əsr) - Qumlaq kəndi
INV N	On beş aşırımlı Xudafərin körpüsü (b.e.ə. VII əsr) - Qumlaq Nkəndi
INV N	K əhrizlər (b.e.ə. I əsr) - Mahmudlu kəndi
INV N	Sirik qalası (V-VII əsrlər) - Sirik kəndi

INV N4167	Qala bürcü (V-VI əsrlər) - Sirik kəndi
INV N	Başıkəsik günbəz (XIII-XIV əsrlər) - Xələfli kəndi
INV N	Qız Qalası (XVI-XVII əsrlər) - Xələfli kəndi
INV N	Ərəb yazıları ilə qoyun abidəsi (XV əsr) - Şıxalalı kəndi
INV N4168	Qız Qalası (XII əsr) - Diridağ ərazisi
INV N48	Niftalı kurqanları - Tunc dövrü - Xubyarlı kəndi
INV N870	Karxulu kurqanları - Tunc dövrü - Karxulu kəndi
INV N873	İmanqazan təpəsi - Tunc dövrü - Şıxlar kəndi
INV N874	Şıxlar mağarası - Daş dövrü - Şıxlar kəndi
INV N875	Şıxlı kurqanları - son Tunc dövrü - Şıxlı kəndi
INV N876	İmanqazantəpə kurqanları - Tunc dövrü - Şıxlar kəndi
INV N877	Qaladaş qalası - ilk orta əsrlər - Qalacıq kəndi
INV N	Qaladaş yaşayış yeri - Tunc dövrü - Qalacıq kəndi
INV N879	Niftalı kurqanları - son Tunc və ilk Dəmir dövrü - Niftalı kəndi
INV N880	Qışlaq kurqanları - Qışlaq kəndi
INV N	Qışlaq yaşayış yeri - Qışlaq kəndi
INV N881	Hovuzlu kurqanları - son Tunc və ilk Dəmir dövrü - Hovuzlu kəndi
INV N882	Cinlitəpə yaşayış yeri - Hovuzlu kəndi
INV N883	Torağaytəpə yaşayış yeri - ilk Tunc dövrü - Şükürbəyli kəndi
INV N4163	Sultan Allahverdi hamamı- XVIII əsr - Cəbrayıl şəhəri
INV N4164	Dairəvi türbə - XVII əsr - Xubyarlı kəndi
INV N5790	Qədim qəbiristanlıq - orta əsrlər - Cəbrayıl şəhəri
INV N5791	Qədim qəbiristanlıq - XVII-XVIII əsrlər - Karxulu kəndi
INV N5792	Qədim qəbiristanlıq - orta əsrlər - Sirik kəndi
INV N	Qədim yaşayış yeri - orta əsrlər - Sirik kəndi
INV N5793	Qədim qəbiristanlıq - orta əsrlər - Diridağ ərazisi
INV N	Qədim yaşayış yeri - orta əsrlər - Diridağ ərazisi
INV N5794	Mağara - orta əsrlər - Dağ Tumas kəndi
INV N5795	Qədim qəbiristanlıq - orta əsrlər - Şıxlar kəndi
INV N5796	Şəhərcik yaşayış yerinin xarabalıqları - orta əsrlər - Şıxlar kəndi
INV N5797	Dulusxana yaşayış yeri - orta əsrlər - Şıxlar kəndi
INV N5798	Hasanlı yaşayış yeri - orta əsrlər - Hasanlı düzü ərazisi

Zəngilan rayonu üzrə

INV N	Səkkizguşəli türbə (XIV əsr) - Məmmədbəyli kəndi
INV N	Alban kilsəsi - Yeməzli kəndi
INV N	Alban məbədi - Xanazor kəndi
INV N	Məscid (XVII-XVIII əsrlər) - Zəngilan qəsəbəsi
INV N394	Sərdabə (XIII əsr) - Şərikən kəndi
INV N393	Sərdabə (XIV əsr) - Yenikənd kəndi
INV N	Hacallı dairəvi bürcü (XIV əsr) - Hacallı kəndi
INV N	Ziya Baba ocağı - Ağkənd kəndi
INV N	Xanazor türbəsi - Bartaz kəndi
INV N	Xanazor piri - Bartaz yaxınlığında
INV N	Soltan Heydər piri - Bartaz dağında
INV N	Günqışlaq piri - Günqışlaq kəndi
INV N	İzzə piri - Hacı kəndi
INV N	Hacalı (Hacıallı) günbəzi - Hacı kəndi
INV N	Buqakar piri - Leyfəz kəndi
INV N	Məlikli Hacı Mir Məhəmməd ocağı - Məlikli kəndi
INV N391	Səkkizguşəli türbə (1305-1304) - Məmmədbəyli kəndi
INV N	Veysin piri - Pirveyis kəndi
INV N	Seyid Musa ocağı - Sobu kəndi
INV N	Qaradağlı piri - Şəfibəyli kəndi
INV N	Yal piri - Vəjnəli kəndi
INV N	Yel piri - Vəjnəli kəndi
INV N	Soltan ocağı - Yeməzli kəndi
INV N	Şəhid Məhəmməd yeri - Yeməzli kəndi
INV N	Dəvəcüneyt piri - Zəngilan şəhəri
INV N	Məmməd bəyin türbəsi - Məmmədbəyli kəndi
INV N	Küp qəbirlər (b.e.ə. IV-II əsrlər) - Yeməzli kəndi
INV N	Koroğlu daşı (VII-VIII əsrlər) - Ağ oyuc düzü
INV N	Şərifan abidələri (IX-XVI əsrlər) - Şərifan kəndi
INV N	Bartaz Qız Qalası (XIV əsr) - Bartaz kəndi
INV N	Şərifan sərdabəsi (XII əsr) - Şərifan kəndi

INV N	Tağlı körpüsü (XVI əsr) - Sobu kəndi
INV N	Yəhya ibn Məhəmməd əl-Hoca məqbərəsi
INV N390	Dairəvi qüllə - Hacı kəndi
INV N6060	Şəhri-şərifan, yaşayış yeri - orta əsrlər- Hacı kənd ərazisi
INV N6061	Ağca Aşıq yaşayış yeri - orta əsrlər- Qumlaq kəndi
INV N6062	Qız Qalası, yaşayış yeri- orta əsrlər - Qumlaq kəndi
INV N6063	Qəsr Qalası - orta əsrlər - Oxçuçayın Araza töküldüyü yerdə
INV N5287	Məscid - XIX əsr - Zəngilan kəndi
INV N5288	Məscid - XVIII əsr - Malatkeşin kəndi
INV N5289	Məscid - XVIII əsr - Qıraq Muşlam kəndi
INV N5290	Məscid - XVIII əsr - Muşlam kəndi
INV N1824	Şərifan türbəsi - XIV əsr - Şərifan kəndi
INV N1825	Hacı qülləsi - XIV əsr - Məmmədbəyli kəndi
INV N1826	Nekropol - e.ə. VI - IV əsrlər - Quydərə-Xəştəb kəndi
INV N392	Qız Qalası - XII əsr - Əmirxanlı kəndi
INV N5704	Vətən müharibəsi iştirakçılarının xatirəsinə abidə - Zəngilan şəhəri
INV N	Daşüstü park - Zəngilan şəhəri

Füzuli rayonu üzrə

INV N4200	İcra Hakimiyyətinin binası - XIX əsr - Füzuli şəhəri
INV N4198	İnzibati bina - Füzuli şəhəri
INV N964	Qarabulaq kurqan çölü - Tunc dövrü (Füzuli şəhərindən şimal-qərbdə)
INV N965	Günəştəpə yaşayış yeri - e.ə. II-I minilliklər (Köndələn çayının sağ sahilində)
INV N966	Qaraköpəktəpə yaşayış yeri - e.ə. IV əsr-e.ə I əsr (Köndələn çayının sağ sahilində)
INV N967	Zərgərtəpə yaşayış yeri - Tunc dövrü (Zərgər kəndi)
INV N968	Şəkəcik yaşayış yeri - Tunc dövrü (Şəkərcik kəndi)
INV N969	Kültəpə yaşayış yeri - ilk Tunc dövrü (Əhmədbəyli kəndinin qərbində)
INV N970	Balalartəpə yaşayış yeri - ilk Tunc dövrü (Qaraxanbəyli kən-

INV N971	dinin cənub- şərqiində) Uzuntəpə yaşayış yeri - ilk Tunc dövrü (Quruçayla Köndələnçay arasında)
INV N972	Meynətpə yaşayış yeri - ilk Tunc dövrü (Quruçayla Köndələnçay arasında)
INV N973	Xantəpə yaşayış yeri - ilk Tunc dövrü (Quruçayla Köndələnçay arasında)
INV N974	Dədəli kəhrizi - XIX əsr (Dədəli kəndi)
INV N975	Hacı Bayram kəhrizi - XIX əsr (Qoçəhmədli kəndi)
INV N976	Yalpirəhmədli kəhrizi - XIX əsr (Qoçəhmədli kəndi)
INV N977	Kəhriz - XIX əsr (Saraciq kəndi)
INV N978	Türbə - XIII əsr (Əhmədallar kəndi)
INV N212	Şeyx Babı türbəsi - XIII əsr (Babı kəndi)
INV N213	Karvansaray - XVII əsr (Qarğabazar kəndi)
INV N214	Mirəli türbəsi - XIV əsr (Aşağı Veysəlli kəndi)
INV N215	Müəllimlər evi - XIX əsr (Füzuli şəhəri)
INV N4199	Hamam - XIX əsr (Füzuli şəhəri)
INV N4201	Bulaq - XIX əsr (Horadiz şəhəri)
INV N4202	Bulaq - XIX əsr (Qarğabazar kəndi)
INV N4204	Məscid - XIX əsr (Qorqan kəndi)
INV N4205	Bulaq - XIX əsr (İşıqlı kəndi)
INV N4206	Bulaq - XIX əsr (Xələfşə kəndi)
INV N4207	Hacı Ələkbər məscidi - XVIII əsr (Füzuli şəhəri)
INV N4208	Dəyirman - XIX əsr (Füzuli şəhəri)
INV N4209	Körpü - XIX əsr (Füzuli şəhəri)
INV N4210	Məscid - XIX əsr (Böyük Bəhmənli kəndi)
INV N4211	Məscid - XVII əsr (Qarğabazar kəndi)
INV N4212	Türbə - XVIII əsr (Qarğabazar kəndi)
INV N4213	Məscid - XIX əsr (Dədəli kəndi)
INV N4214	Körpü - XVIII əsr (Gorəzilli kəndi)
INV N4215	Məscid - XIX əsr (Qacar kəndi)
INV N4216	Məscid - XIX əsr (Mərdanlı kəndi)
INV N4217	Körpü - XIX əsr (İşıqlı kəndi)
INV N4218	Körpü - XIX əsr (Sıxlı kəndi)
INV N4219	Məscid - 1889-cu il (Horadiz şəhəri)
INV N4220	Məscid - XIX əsr (Horadiz şəhəri)

INV N4221	İmamzadə - XIX əsr (Horadiz şəhəri)
INV N4222	Məscid - XIX əsr (Gecəközlü kəndi)
INV N4223	Körpü - XIX əsr (Yağlıvənd kəndi)
INV N4224	Məscid - XIX əsr (Yuxarı Veysəlli kəndi)
INV N4225	Türbə - XIX əsr (Seyidəhmədli kəndi)
INV N4226	Məscid - XIX əsr (Aşağı Dilağarda kəndi)
INV N4227	Məscid - XVIII əsr (Qoçəhmədli kəndi)
INV N4228	Körpü - XIX əsr (Qoçəhmədli kəndi)
INV N4229	Arış körpüsü - XIX əsr (Qoçəhmədli kəndi)
INV N4230	Sərdərli məscidi - XIX əsr (Qoçəhmədli kəndi)
INV N4231	Körpü - XVII əsr (Qoçəhmədli kəndi)
INV N4232	Məscid - XIX əsr (Qoçəhmədli kəndi)
INV N4233	Alı körpüsü - XIX əsr (Saracqın kəndi)
INV N4234	Körpü - XIX əsr (Saracqın kəndi)
INV N4235	Kərəm körpüsü - XIX əsr (Saracqın kəndi)
INV N4236	Məscid - XVIII əsr (Qaradağlı kəndi)
INV N4237	Türbə - XIX əsr (Yuxarı Divanlılar kəndi)
INV N4238	Məscid - XIX əsr (Böyük Pirəhmədli kəndi)
INV N4239	Məscid - XIX əsr (Qaraxanbəyli kəndi)
INV N4203	Bulaq - XIX əsr - Horadiz kəndi
INV N	Cuvarlı kəhrizi - XVII əsr - Cuvarlı kəndi
INV N	Köhnə kəhriz - XVII əsr - Böyük Pirəhmədli kəndi
INV N	Bala kəhriz - XVIII əsr - Böyük Pirəhmədli kəndi
INV N	Qarğabazar kəhrizi - XIX əsr - Qarğabazar kəndi
INV N	Kəhriz - Yal Pirəhmədli kəndi
INV N	Körpü - XVIII əsr - Görəzilli kəndi, Qozlu çayı üzərində
INV N	Şükürbəyin evi - XIX əsr - Qoçəhmədli kəndi
INV N	Sərdərli məscidi - XIX əsr - Sərdərli kəndi
INV N	M. Füzulinin heykəli - 1978-ci il - Füzuli şəhəri
INV N	Ana abidəsi - 1978-ci il
INV N	Böyük Vətən müharibəsində həlak olanların xatirəsinə abidə - 1979-cu il - Füzuli şəhəri
INV N	Ş. Həsənovanın büstü - 1960-cı il - Arayıklı kəndi
INV N	S.Vurğunun heykəli - 1962-ci il - Füzuli şəhəri

Ağdam rayonu üzrə

INV N606	Çıraqtəpə yaşayış yeri - Tunc dövrü (Ağdam şəhəri)
INV N607	Qarahacı yaşayış yeri - ilk Tunc dövrü (Ağdam-Xankəndi yolunun sağ tərəfində)
INV N608	Qarahacılı nekropolu - Tunc dövrü (Ağdam şəhəri)
INV N609	Vəlixantəpə yaşayış yeri - Eneolit dövrü (Ağdam-Ağcabədi şosesinin 1,5 km-də)
INV N610	Kurqan - Tunc dövrü (Üzümçülük sovxozu)
INV N611	İlanlıtəpə yaşayış yeri - Eneolit - Dəmir dövrü (Baş Qərvənd kəndi)
INV N612	Dəyirmantəpə kurqanı - Tunc və Dəmir dövrü (Orta Qərvənd və Mirəşəlli kəndlərinin arasında)
INV N613	Yaşayış yeri - qədim dövr (Qərvənd kəndi)
INV N614	Şomullutəpə yaşayış yeri - Eneolit dövrü (Mirəşəlli kəndindən 1 km şimal-şərqdə)
INV N615	Bənövşələr təpəsi yaşayış yeri - Eneolit dövrü (Mirəşəlli və Armudlu kəndlərinin arasında)
INV N616	Gültəpə yaşayış yeri - Eneolit dövrü (Mirəşəlli kəndindən 300 m. şimal-şərqdə)
INV N617	Yaşayış yeri- e.ə. II-I minilliklər (Armudlu kəndi)
INV N618	Rəsultəpə yaşayış yeri - orta Tunc dövrü, orta əsrlər (Armudlu kəndinin şimal-qərbində)
INV N619	Rəsultəpə kurqanları-Tunc dövrü (Armudlu kəndi, Rəsultəpə yaşayış yerinin 30-40 m. şimalında)
INV N620	İsmayılbəy təpəsi yaşayış yeri - Eneolit dövrü (Armudlu kəndi)
INV N621	Kəbləhüseyn yaşayış yeri - Eneolit dövrü (Kəbləhüseyn kəndi)
INV N622	Namazəli təpəsi yaşayış yeri - Eneolit dövrü (Kəbləhüseyn kəndindən 500 m. şərqdə)
INV N624	Boyəhmədli kəndi kurqanları (80-ə qədər)- ilk Tunc dövrü (Boyəhmədli, Qızıllı Gəngərli və Salahlı Gəngərli kəndlərinin arasında)
INV N625	Gavurqala yaşayış yeri - ilk orta əsrlər (Boyəhmədli kəndinin cənubunda)

- INV N626 Daş qutusu nekropolu - ilk orta əsrlər (Boyəhmədli kəndinin cənubunda)
- INV N627 Papravənd-Boyəhmədli kurqanları (Möhülü təpələri, Əli kişi təpəsi, Molla Mustafa oğlu təpəsi, Həmşəri təpəsi və s.) - Tunc-Dəmir dövrü- (Boyəhmədli kəndinin şimal-şərqində)
- INV N628 Qarapirim təpələri - Tunc və ilk Dəmir dövrü (Qarapirim kəndinin qərbində)
- INV N629 Güllütəpə - I yaşayış yeri - III-XIII əsrlər (Papravənd kəndi)
- INV N630 Güllütəpə - II yaşayış yeri - son Tunc dövrü, ilk orta əsrlər (Papravənd kəndinin cənub-şərqində)
- INV N631 Misir qışlağı yaşayış yeri - son Tunc, ilk Dəmir dövrü (Papravənd kəndindən 250 m. şərqdə)
- INV N632 Kurqanlar - son Tunc, ilk Dəmir dövrü (Papravənd kəndindən 1 km. şərqdə)
- INV N633 Qala qalıqları - orta əsrlər (Tarpaut kəndi)
- INV N634 Nekropol - orta əsrlər (Kəncərli kəndi)
- INV N635 Şomullutəpə yaşayış yeri - e.ə.V-II minilliklər (Quzanlı kəndi)
- INV N636 Gülməmməd təpəsi yaşayış yeri- Eneolit dövrü (Quzanlı kəndindən 2 km. cənub-şərqdə)
- INV N637 Çaqqalı təpə yaşayış yeri - Eneolit dövrü (Quzanlı kəndindən şimal-şərqdə)
- INV N638 Əjdahatəpə yaşayış yeri - Eneolit dövrü (Quzanlı kəndindən 2,5 km. şərqdə)
- INV N639 Yaşayış yeri - e.ə.V-II minilliklər (Zəngişalı kəndi)
- INV N640 Yaşayış yeri - e.ə.V-II minilliklər (Mərzili kəndi)
- INV N Nekropol - qədim dövr (Seyidli kəndi)
- INV N641 Yaşayış yeri - antik dövr (Əlimədətli kəndi)
- INV N642 Yaşayış yeri - antik dövr (Göytəpə kəndi)
- INV N643 Göytəpə yaşayış yeri - Tunc dövrü (Göytəpə kəndinin qərbində)
- INV N644 Göytəpə kurqanları - Tunc dövrü (Göytəpə kəndinin qərbində)
- INV N645 Şümürlütəpə kurqanı - Tunc dövrü (Əfətli kəndi)
- INV N646 Balatəpə kurqanı - Tunc dövrü (Əfətli kəndi)
- INV N647 Yaşayış yeri - qədim dövr (Sarıhacılı kəndi)

- INV N648 Çınartəpə yaşayış yeri - e.ə.V-II minilliklər (Sarıhacılı kəndindən 3 km. cənub-şərqdə)
- INV N649 Sarıhacılı yaşayış yeri və nekropol - Eneolit, Tunc dövrü (Sarıhacılı kəndindən 2 km. cənub-şərqdə)
- INV N650 Sarıhacılı tayı yaşayış yeri - Tunc dövrü (Sarıhacılı kəndindən 2,5-3 km. şərqdə)
- INV N651 Ağtəpə yaşayış yeri - Tunc dövrü (Çəmənli kəndindən 3 km. şərqdə)
- INV N652 Çəmənli təpə kurqanı - Eneolit, Tunc dövrü (Çəmənli kəndindən 3 km. şərqdə)
- INV N653 Seyid Mustafa yaşayış yeri - Eneolit (Bala Baharlı kəndindən 2 km. qərbdə)
- INV N654 Yaşayış yeri - e.ə.V-I minilliklər (Baharlı kəndi)
- INV N655 Yaşayış yeri - qədim dövr (Əhmədavar kəndi)
- INV N657 Qəhrəmanbəyli kurqanı - Tunc dövrü (Qəhrəmanbəyli kəndi)
- INV N659 I və II Qoşatəpə yaşayış yeri - Eneolit dövrü (Əhmədağlı kəndi)
- INV N660 Əhmədöglü yaşayış yeri - Eneolit (Əhmədağlı kəndi)
- INV N661 Məscidətəpə yaşayış yeri - Eneolit (Əhmədağlı kəndi)
- INV N662 Əzginlitəpə yaşayış yeri - Eneolit (Əhmədağlı kəndi)
- INV N663 Vəlibəy təpələri (4 ədəd) - Eneolit, Tunc dövrü və orta əsrlər (Əhmədağlı kəndindən 2 km şərqdə)
- INV N664 Yaşayış yeri - qədim dövr (Poladlı kəndi)
- INV N665 Qasımtəpə yaşayış yeri - ilk Tunc dövrü (Qiyaslı kəndi)
- INV N666 Çınartəpə yaşayış yeri - Tunc dövrü (Qarqarçayın sol sahilində)
- INV N667 Yaşayış yeri - e.ə. V-I minilliklər (Evəqlü kəndi)
- INV N668 Qaradağlı kurqanları - Tunc dövrü (Qaradağlı kəndinin qərbində)
- INV N669 Bəylikətəpə kurqanı - ilk Tunc dövrü (Qaradağlı kəndinin şimal-şərqində)
- INV N670 Xırmantəpə kurqanı - ilk Tunc dövrü (Çuxurməhlə kəndi)
- INV N671 Hüseynətəpə kurqanları - ilk Tunc dövrü (Çuxurməhlə kəndinin qərbində)
- INV N672 Çuxurməhlə kurqanı - ilk Tunc dövrü (Çuxurməhlə kəndi)

INV N673 Qaratəpə yaşayış yeri - son Tunc, ilk Dəmir dövrü (Şıxbabalı kəndinin cənubunda)

INV N674 Gülablı kurqanları - son Tunc, ilk Dəmir dövrü (Gülablı kəndinin şimal-şərqində)

INV N675 Maqsudlu kurqanları - Tunc dövrü (Maqsudlu kəndindən 3 km şərqdə)

INV N676 Töyrətəpə kurqanları - Tunc və Dəmir dövrü (Güllücə kəndinin şimalında)

INV N677 Karvansara təpə və Çaparyeri yaşayış yeri - ilk orta əsrlər (Güllücə kəndinin cənub-qərbində)

INV N678 Yüzbaşı təpəsi yaşayış yeri - Eneolit (Yuxarı Yüzbaşı kəndi)

INV N679 Ağabəy təpəsi yaşayış yeri - Eneolit (Yuxarı Yüzbaşı kəndinin şimalında)

INV N680 Abdüləzim təpəsi yaşayış yeri - Eneolit (Aşağı Yüzbaşı kəndindən 1,3 km şərqdə)

INV N681 Şükərbəyli təpəsi yaşayış yeri - Eneolit (Aşağı Yüzbaşı kəndindən 2,3 km şimal-şərqdə)

INV N682 Sançoban kurqanları - Tunc dövrü (Sançoban kəndinin qərbində)

INV N683 Bəşirtəpə yaşayış yeri - Eneolit (Üçoğlan kəndi)

INV N684 Böyüktəpə kurqanı və yaşayış yeri - Tunc dövrü (Üçoğlan kəndi)

INV N685 Kərimtəpə yaşayış yeri - Eneolit (Üçoğlan kəndinin şimal-şərqində)

INV N686 Qəbiristan təpəsi - Tunc dövrü (Üçoğlan kəndi)

INV N687 I və II Üçoğlan yaşayış yerləri və kurqanlar - Tunc dövrü (Sançoban kəndi)

INV N688 Qaçaytəpə yaşayış yeri və nekropol - Tunc dövrü (Üçoğlan kəndi)

INV N669 Güllütəpə yaşayış yeri - Eneolit (Alıbəyli kəndindən 1 km. cənub-şərqdə)

INV N690 Kazımtəpə yaşayış yeri - Eneolit (Alıbəyli kəndinin qərbində)

INV N691 Sayadtəpə kurqanı - Tunc dövrü (Səfərli kəndinin qərbində)

INV N692 Səfərli təpələri yaşayış yeri - Eneolit (Səfərli kəndi)

INV N693 Leyla təpəsi II yaşayış yeri - Eneolit (Eyvazlı kəndi)

INV N694 Nəsirbəy təpəsi yaşayış yeri - Eneolit (Eyvazlı kəndindən cənub-qərbdə)

INV N695 Kərimtəpə yaşayış yeri - Eneolit (Eyvazlı kəndinin şərqində)

INV N696 Əhəd təpəsi yaşayış yeri - Eneolit (Eyvazlı kəndinin şərqində)

INV N697 Düyü təpəsi yaşayış yeri - Eneolit (Eyvazlı kəndindən 500 m. cənub-şərqdə)

INV N698 Nazdixan təpəsi yaşayış yeri - Eneolit (Eyvazlı kəndindən 1,5 km. cənub-şərqdə)

INV N699 Çullutəpə kurqanı - Tunc dövrü (Çullu, İmamqulubəyli və Quzanlı kəndlərinin arasında)

INV N700 Həsəntəpə kurqanı - Tunc dövrü (Çullu kəndindən qərbdə)

INV N701 Sultanbud kurqanı - Tunc dövrü (İmamqulubəyli kəndinin şimal-qərbində)

INV N4026 Pənah xanın imarəti - XVIII əsr (Ağdam şəhəri)

INV N4027 Pənah xanın türbəsi - XVIII əsr (Ağdam şəhəri)

INV N4028 Xanoğlu türbəsi - XVIII əsr (Ağdam şəhəri)

INV N4029 Türbə - XIX əsr (Ağdam şəhəri)

INV N4030 Sərdabə - XV əsr (Ağdam şəhəri)

INV N4034 Körpü - XIV əsr (Madagiz kəndi)

INV N4033 Hətəm Məlik qalası - XII əsr (Ağdam şəhəri)

INV N Məscid - 1868-ci il (Ağdam şəhəri)

INV N Məbəd - VI-VIII əsrlər (Şahbulaq kəndi)

INV N Məbəd - VI əsr (Kəngərli kəndi)

INV N4038 Məbəd - XIII əsr (Tərtər çayının yuxarı axarında)

INV N4043 Türbə - XVIII əsr (Paprayənd kəndi)

INV N4045 Məscid - XVIII əsr (Paprayənd kəndi)

INV N4047 İqamətqah - XVIII əsr (Şahbulaq kəndi)

INV N4048 Karvansaray - XVIII əsr (Şahbulaq kəndi)

INV N4049 Bürc - XVIII əsr (Şahbulaq kəndi)

INV N4050 Məbəd - XV əsr (Maqsudlu kəndi)

INV N4051 Türbə - XVIII əsr (Maqsudlu kəndi)

INV N4052 Məscid - XVIII əsr (Qiyash kəndi)

INV N4053 Məbəd - XVI əsr (Salahlı Kəngərli kəndi)

INV N4054	Məscid - XIX əsr (Boyəhmədli kəndi)
INV N4055	Türbə - XIV əsr (Kəngərli kəndi)
INV N4056	Türbə - XIX əsr (Ağdam şəhəri)
INV N4058	Uğurlu bəyin türbəsi - XIX əsr (Ağdam şəhəri)
INV N4059	Türbə - XIX əsr - Ağdam şəhərinin 5 kilometrliyində, Qaraağac qəbiristanlığında)
INV N5749	Gavur Qala şəhərgahı - orta əsrlər (Ağdam şəhəri)
INV N5750	Qəbiristanlıq - orta əsrlər (Papravənd kəndi)
INV N5751	Qəbiristanlıq - orta əsrlər (Qızıllı Kəngərli kəndi)
INV N5752	Abıştəpə yaşayış yeri - orta əsrlər (Üçoğlan kəndi)
INV N	Qulu Musa oğlu türbəsi - 1314-cü il (Türbətli kəndi)
INV N	Üzərlikəpə yaşayış yeri - Tunc dövrü (Ağdam şəhəri)
INV N	Seyid Lazım Ağanın məqbərəsi - XX əsr (Çəmənli kəndi)
INV N623	Kurqan Gölü - e.ə. II - I minilliklər (Boyəhmədli kəndi)
INV N656	Yaşayış yeri - antik dövr - "Natəvan" sovxozunun ərazisində
INV N28	Çalağantəpə yaşayış yer - Eneolit dövrü (Əfətli kəndi)
INV N29	Leysantəpə yaşayış yeri - Eneolit dövrü - (Quzanlı kəndi)
INV N4031	Qalanın xarabalıqları - (Gülüstan kəndinin cənub-şərq tərəfində)
INV N4035	Yeqiş Arakel məbədi - XII əsr - (Mağavuz kəndi)
INV N4036	Ureq məbədi - XII əsr - (Talış kəndinin qərbində)
INV N4037	Körpü-Tərtər çayı üzərində
INV N5608	X.B.Natəvanın qəbirüstü abidəsi - (İmarət qəsəbəsi)
INV N5609	Q. Primovun xatirə muzeyi (Gülablı kəndi)
INV N5610	Böyük Vətən Müharibəsində həlak olanların xatirə abidəsi - Ağdam şəhəri

Xocavənd rayonu üzrə

INV N	Alban məbədi (IV-V əsr) - Haxullu kəndi
INV N240	Alban məbədi (IV əsr) - Sos kəndi
INV N243	Alban məbədi (V əsr) - Qatsi kəndi
INV N231	Alban məbədi (IV-VI əsrlər) - Süsənlik kəndi

INV N248	Alban məbədi (675-ci il) - Tağavərd kəndi
INV N241	İki Alban məbədi (701-ci il) - Qatsi kəndi
INV N242	Alban məbədi (VIII əsr) - Qatsi kəndi
INV N229	Alban məbədi (900-cü il) - Vəng kəndi
INV N239	Alban məbədi (995-ci il) - Qavaxan kəndi
INV N228	Alban məbədi (1094-cü il) - Traktik kəndi
INV N230	Alban məbədi (1131-ci il) - Sakuri kəndi
INV N225	Alban məbədi (1147-ci il) - Məmmədzar kəndi
INV N224	Alban məbədi (1170-ci il) - Hadrut qəsəbəsi
INV N226	Alban məbədi (1197-ci il) - Tuğ kəndi
INV N238	Alban məbədi (1236-cı il) - Güneyçartar kəndi
INV N	Seyid Rza günbəzi (XIV əsr) - Muğanlı kəndi
INV N	Rzaqulubəy günbəzi (XIV əsr) - Haxullu kəndi
INV N	Məscid - Muğanlı kəndi
INV N	Alban məbədi - Üçoğlan kəndi
INV N4353	Albanberd məbədi - Qarakənd kəndi
INV N	Seyid Musa günbəzi - Nərgiztəpə ərazisi
INV N	Alban məbədi - Qızılqaya ərazisi
INV N	Aşıqlı qəbiristanlığında qoşa günbəz - Xocavənd kəndi
INV N	Cəfət piri - Məstəqalar kəndi
INV N	Şaqax piri - Şaqax kəndi
INV N	Mir Mehdi Xəzanın türbəsi - Tuğ kəndi
INV N	Cicim ocağı - Xocavənd qəsəbəsi
INV N	Pir - Qaradağlı kəndi
INV N	Pir - Xocavənd kəndi
INV N	Pir - Salatəkin kəndi
INV N	Sitayış ocağı - Salatəkin kəndi
INV N	Bəhrəmli piri - Bəhrəmli ərazisi
INV N	Niyyət piri - Bəhrəmli ərazisi
INV N	Türbə (XVII əsr) - Xocavənd qəsəbəsi
INV N4354	Türbə - Xatek kəndi
INV N	Ərgüşən qalası - Haxullu kəndi
INV N	Azıx mağarası - qədim yaşayış məskəni - Salatəkin kəndi
INV N1116	Nərgiztəpə yaşayış yeri - ilk və orta Tunc dövrü - Xocavənd

	şəhəri
İNV N1117	Nekropol – son Tunc və ilk Dəmir dövrü - Dolanlı kəndi
İNV N1118	Daşlar mağarası - Daş dövrü - Qazılar kəndi
İNV N232	Alban məbədi - Süsənlik kəndi
İNV N233	Qala - Xsabert kəndi
İNV N234	Məbəd - 1635-ci il - Daşlar kəndi
İNV N235	Dini kompleks- XIII əsr - Sur kəndi
İNV N236	Qala - Sur kəndi
İNV N237	Məbəd - 1241-ci il - Mestajlar kəndi
İNV N244	Məbəd - 1270-ci il - Qatsi kəndi
İNV N245	Məbəd - XII əsr - Qatsi kəndi
İNV N246	Amaras məbədi - IV əsr - Maçqalaşen kəndi
İNV N247	Məbəd - XII əsr - Sitareşen kəndi
İNV N249	Qala - III əsr - Tasaverd kəndi
İNV N250	Bağırخان məbədi - XII əsr - Ningik kəndi
İNV N4315	Məbəd - XIV əsr - Dolanlar kəndi
İNV N4316	Məbəd - Ataqub kəndi
İNV N4317	Türbə - XVII - Xocavənd qəsəbəsi
İNV N4318	Məbəd - XVII əsr - Tağavard kəndi
İNV N4319	Məbəd - XVIII əsr - Hadrut qəsəbəsi
İNV N4320	Məbəd - XVIII əsr - Tuğ kəndi
İNV N4321	Məbəd - 1747-ci il - Tuğ kəndi
İNV N4322	Körpü - XVIII əsr - Tuğ kəndinin ərazisi
İNV N4323	Ağ kilə - XVII əsr - Vəng kəndi
İNV N4324	Məbəd - 1664-cü il - Gərgər kəndi
İNV N4325	Məbəd - XVII əsr - Sakuri kəndi
İNV N4326	Məbəd - XVII əsr - Sur kəndi
İNV N4327	Qala - Çanaxçı kəndi
İNV N4328	Məbəd - Xasaberd kəndi
İNV N4329	Məbəd - Tağaser kəndi
İNV N4330	Məbəd - Arakul kəndi
İNV N4331	Məbəd - XVII əsr - Domi kəndi
İNV N4332	Məbəd - Şaqah kəndi
İNV N4333	Məbəd - 1896-cı il - Noqaşen kəndi

İNV N4334	Məbəd - Banazur kəndi
İNV N4335	Məbəd - Kemaraçuk kəndi
İNV N4336	Məbəd - Qoçbəy kəndi
İNV N4337	Məbəd - Çıraquz kəndi
İNV N4338	Məbəd - Xramord kəndi
İNV N4339	Məbəd - Anaku kəndi
İNV N4340	Məbəd - 1698-ci il - Ağcakənd kəndi
İNV N4341	Məbəd - XVII əsr - Zamzur kəndi
İNV N4342	Məbəd - Məlikcanlı kəndi
İNV N4343	Məbəd - Bulutan kəndi
İNV N4344	Məbəd - Edili kəndi
İNV N4345	Məbəd - Düdükçü kəndi
İNV N4346	Məbəd - Ağbulaq kəndi
İNV N4347	Məbəd - Tək kəndi
İNV N4348	Məbəd - XVII əsr - Azıx kəndi
İNV N4349	Məbəd - Bünyadlı kəndi
İNV N4350	Məbəd - Daşbaşı kəndi
İNV N4351	Məbəd - XIII əsr - Dolanlar kəndi
İNV N4352	Türbənin sərdabə hissəsi - XII-XIV əsr - Dolanlar kəndi
İNV N4353	Albanberd məbədi - Qarakənd kəndi
İNV N4354	Türbə - Xatek kəndi

Şuşa şəhəri üzrə

İNV N1770	Kurqan - Tunc dövrü (Şuşa şəhərinin şimal-qərbində)
İNV N1771	Şuşa və Şuşakənd daş qutusu qəbirləri - son Tunc və ilk Dəmir dövrü (Şuşa şəhərinin yaxınlığında)
İNV N1772	Şuşa mağara düşərgəsi - Daş dövrü (Şuşa şəhərinin cənubunda, Daşaltı çayının sol sahilində)
İNV N1773	Şuşa daş qutusu nekropolu - Dəmir dövrü (Qarabulaq kəndi)
İNV N1774	Nekropol - son Tunc və ilk Dəmir dövrü (Dolanlar kəndi)
İNV N337	Şuşa qalası - 1754-cü il (Şuşa şəhəri)
İNV N338	Pənah xanın sarayı - XVIII əsr (Şuşa şəhəri)

İNV N339 Qara Böyük xanım bürcü - XVIII əsr (Şuşa şəhəri)
 İNV N340 Heydər türbəsi - (Şuşa şəhəri)
 İNV N341 Hacıqulların malikanəsi - XVIII əsr (Şuşa şəhəri)
 İNV N342 Natəvanın evi - XVIII əsr (Şuşa şəhəri)
 İNV N343 Əsəd bəyin evi - XVIII əsr (Şuşa şəhəri)
 İNV N344 Gövhər ağa məscidi - 1768-1769-cu illər
 İNV N345 Aşağı Gövhər ağa məscidi - XVIII əsr (Şuşa şəhəri)
 İNV N346 İkimərtəbəli karvansaray - XIX əsr (Şuşa şəhəri)
 İNV N347 Mehmandarovların malikanə kompleksi: məscid, yaşayış evi - XVIII əsr (Şuşa şəhəri)
 İNV N348 İbrahim xanın bürcü - XVIII əsr (Daşaltı kəndi)
 İNV N349 İsa bulağı - XIX əsr (Şuşa şəhərinin yaxınlığında)
 İNV N350 İbrahim xanın qəsri - XVIII əsr (Daşaltı kəndi)
 İNV N351 Üzeyir Hacıbəyovun ev-muzeyi - XIX əsr (Şuşa şəhəri)
 İNV N352 Xanlıq Muxtar karvansarayı - XVIII əsr (Şuşa şəhəri)
 İNV N353 Ağa Qəhrəman Mirsiyab oğlunun karvansarayı - XVIII əsr (Şuşa şəhəri)
 İNV N354 Zülfüqar Hacıbəyovun evi - XIX əsr (Şuşa şəhəri)
 İNV N355 Saatlı məscidi - XVIII əsr (Şuşa şəhəri)
 İNV N356 Gəncə qapısı - XVIII əsr (Şuşa şəhəri)
 İNV N357 Ə. Haqverdiyevin evi - XVIII əsr (Şuşa şəhəri)
 İNV N358 Qazançı kilsəsi - XIX əsr (Şuşa şəhəri)
 İNV N359 Y.V. Cəmənzəminlinin evi - XVIII əsr (Şuşa şəhəri)
 İNV N360 Yuxarı məscid mədrəsəsi - XVIII əsr (Şuşa şəhəri)
 İNV N361 Səfərov qardaşlarının karvansarayı - XVIII əsr (Şuşa şəhəri)
 İNV N362 Tarzən Sadıqcanın evi - XVIII əsr (Şuşa şəhəri)
 İNV N363 Uğurlu bəyin evi - XVIII əsr (Şuşa şəhəri)
 İNV N364 Xan sarayı - XVIII əsr (Şuşa şəhəri)
 İNV N366 Şirin su hamamı - XVIII əsr (Şuşa şəhəri)
 İNV N367 Xanəndə Seyid Şuşinskinin evi - XIX əsr (Şuşa şəhəri)
 İNV N368 Şair M.P.Vaqifin türbəsi - XX əsr (Şuşa şəhəri)
 İNV N369 Qasım Bəy Zakirin evi - XVIII əsr (Şuşa şəhəri)
 İNV N370 Mədrəsə - XVIII əsr (Şuşa şəhəri)
 İNV N371 Behbudovların evi - XVIII əsr (Şuşa şəhəri)

İNV N372 Firudin bəyin evi - XVIII əsr (Şuşa şəhəri)
 İNV N373 M.M.Nəvvabın evi - XVIII əsr (Şuşa şəhəri)
 İNV N374 Bülbülün evi - XIX əsr (Şuşa şəhəri)
 İNV N375 F.B.Köçərlinin evi - XIX əsr (Şuşa şəhəri)
 İNV N376 Hüseyn bəyin evi - XVIII əsr (Şuşa şəhəri)
 İNV N377 Keçəçi oğlu Məhəmmədin evi - XIX əsr (Şuşa şəhəri)
 İNV N378 Karvansaray - XVIII əsr (Şuşa şəhəri)
 İNV N379 Gəray Əsədovun evi - XVIII əsr (Şuşa şəhəri)
 İNV N380 S.S.Axundovun evi - XIX əsr (Şuşa şəhəri)
 İNV N5016 C.Qaryağdıoğlunun evi - XVIII əsr (Şuşa şəhəri)
 İNV N5017 Realni məktəbinin binası - XIX əsr (Şuşa şəhəri)
 İNV N5018 Xəstəxana binası - XIX əsr (Şuşa şəhəri)
 İNV N5019 Yaşayış binası - XIX əsr (Şuşa şəhəri)
 İNV N5020 Qız məktəbi - XIX əsr (Şuşa şəhəri)
 İNV N5027 Aslan Qaraşarovun evi - XIX əsr (Şuşa şəhəri)
 İNV N5027 Məşədi İbrahimin yaşayış evi - XIX əsr (Şuşa şəhəri)
 İNV N Yaşayış evi - XVIII əsr (Şuşa şəhəri)
 İNV N5028 Məşədi Novruzun evi - XIX əsr (Şuşa şəhəri)
 İNV N5031 Həsən ağanın evi - XIX əsr (Şuşa şəhəri)
 İNV N Yaşayış evi - XIX əsr (Şuşa şəhəri)
 İNV N Yaşayış evi - XVIII əsr (Şuşa şəhəri)
 İNV N5034 Şükür bəyin evi - XIX əsr (Şuşa şəhəri)
 İNV N5038 Cəfərqulu ağanın evi - XVIII əsr (Şuşa şəhəri)
 İNV N5041 Kilsə qalıqları - (Şuşa şəhəri)
 İNV N5042 Türbə - (Şuşa şəhəri)
 İNV N5045 Bulaq - XVIII əsr (Şuşa şəhəri)
 İNV N5051 "Laçın" su anbarı XIX əsr (Şuşa şəhəri)
 İNV N5047 Qız monastırı - XVIII əsr (Şuşa şəhəri)
 İNV N5052 Süleyman Vəzirovun evi - XIX əsr (Şuşa şəhəri)
 İNV N5054 Hamam - XIX əsr (Malıbəyli kəndi)
 İNV N5056 Məscid - XIX əsr (Malıbəyli kəndi)
 İNV N5055 Novlu bulaq - XIX əsr (Malıbəyli kəndi)
 İNV N5058 İnzibati bina - XIX əsr (Malıbəyli kəndi)
 İNV N5062 Mamay bəyin evi - XVIII əsr (Şuşa şəhəri)

İNV N5063 Məşədi Teymurun evi - XVIII əsr (Şuşa şəhəri)
 İNV N5064 Şor bulaq - XVIII əsr (Şuşa şəhəri)
 İNV N5065 Xəlil Məmmədovun evi - XIX əsr (Şuşa şəhəri)
 İNV N5066 Ələkbər bəyin evi - XIX əsr (Şuşa şəhəri)
 İNV N5068 Məscid (Çuxur məhəllə) - XIX əsr (Şuşa şəhəri)
 İNV N5070 Lətif İmanovun evi - XVIII əsr (Şuşa şəhəri)
 İNV N5073 Hacı Abbas məscidi və karvansaray - XVIII əsr (Şuşa şəhəri)
 İNV N5077 Mərdinli məscidi - XIX əsr (Şuşa şəhəri)
 İNV N5079 Cahangir bəyin evi - XVIII əsr (Şuşa şəhəri)
 İNV N5083 Hacı Məmmədin evi - XVIII əsr (Şuşa şəhəri)
 İNV N5089 Hacı Yusifli məscidi - XVIII əsr (Şuşa şəhəri)
 İNV N5091 Məşədi Salmanın evi - XVIII əsr (Şuşa şəhəri)
 İNV N5092 Culfalar məscidi - XIX əsr (Şuşa şəhəri)
 İNV N5096 Dəyirman - XX əsrin əvvəli (Şuşa şəhəri)
 İNV N5097 Hacı Əlibalanın evi - XVIII əsr (Şuşa şəhəri)
 İNV N5098 Kəblə Azadın evi - XIX əsr (Şuşa şəhəri)
 İNV N5100 Hacı Sadıqın evi - XIX əsr (Şuşa şəhəri)
 İNV N5101 "Çöl qala" bulağı - XVIII əsr (Şuşa şəhəri)
 İNV N5105 Məşədi Süleymanın evi - XVIII əsr (Şuşa şəhəri)
 İNV N5112 Musəvinin evi - XVIII əsr (Şuşa şəhəri)
 İNV N5114 Hacı Məmmədbağırın evi - XIX əsr (Şuşa şəhəri)
 İNV N5117 Hüsü Hacıyevin evi - XIX əsr (Şuşa şəhəri)
 İNV N5119 Məşədi Zeynal Hətəmovun evi - XVIII əsr (Şuşa şəhəri)
 İNV N5121 Məşədi Əlinin evi - XVIII əsr (Şuşa şəhəri)
 İNV N5122 Məşədi Şəhriyarın evi - XVIII əsr (Şuşa şəhəri)
 İNV N5125 Hacı Dadaşın evi - XVIII əsr (Şuşa şəhəri)
 İNV N5126 A.Əzimovun evi - XVIII əsr (Şuşa şəhəri)
 İNV N5128 Məşədi İbrahimin evi - XVIII əsr (Şuşa şəhəri)
 İNV N5129 Məşədi Cəlalın evi - XVIII əsr (Şuşa şəhəri)
 İNV N5130 Meydan bulağı - XVIII əsr (Şuşa şəhəri)
 İNV N5131 Hacı Bəşirin evi - XVIII əsr (Şuşa şəhəri)
 İNV N5132 Dərzi Bəhrəmin evi - XVIII əsr (Şuşa şəhəri)
 İNV N5133 Məşədi Hüsünün evi - XVIII əsr (Şuşa şəhəri)
 İNV N5135 Məhəmməd Həsən oğlunun evi - XVIII əsr (Şuşa şəhəri)

İNV N5136 Kəlbə Məhəmmədin evi - XIX əsr (Şuşa şəhəri)
 İNV N5137 Xoca Mərcanlı məscidi - XVIII əsr (Şuşa şəhəri)
 İNV N5138 Xoca Mərcanlı bulağı - XVIII əsr (Şuşa şəhəri)
 İNV N5141 Bəhmən Mirzənin evi - XIX əsr (Şuşa şəhəri)
 İNV N5142 Bəhmən Mirzənin ərzaq anbarı - XIX əsr (Şuşa şəhəri)
 İNV N5143 Qulamşahın yaşayış evi - XIX əsr (Şuşa şəhəri)
 İNV N5144 N.B.Vəzirovun evi - XIX əsr (Şuşa şəhəri)
 İNV N5145 Köçərli məscidi - XIX əsr (Şuşa şəhəri)
 İNV N5146 Quyuluq məscidi - XVIII əsr (Şuşa şəhəri)
 İNV N5147 Seyid məcidin evi - XVIII əsr (Şuşa şəhəri)
 İNV N5150 Bulaq (Seyidli məhəlləsi) - XVIII əsr (Şuşa şəhəri)
 İNV N5151 Seyidli Məscidi - XVIII əsr (Şuşa şəhəri)
 İNV N5152 Məşədi Qaranın evi - XVIII əsr (Şuşa şəhəri)
 İNV N5155 Kəblə Yusifin evi - XIX əsr (Şuşa şəhəri)
 İNV N5156 Zöhrəbəyovun evi - XIX əsr (Şuşa şəhəri)
 İNV N5159 Məşədi İbişin evi - XVIII əsr (Şuşa şəhəri)
 İNV N5160 Məşədi Zülfüqarın evi - XIX əsr (Şuşa şəhəri)
 İNV N5161 Hacı Aslanın evi - XVIII əsr (Şuşa şəhəri)
 İNV N5162 Hacı Məlik oğlunun evi - XVIII əsr (Şuşa şəhəri)
 İNV N5163 Mir Həsən Vəzirovun evi - XIX əsr (Şuşa şəhəri)
 İNV N5164 Mamay məscidi - XIX əsr (Şuşa şəhəri)
 İNV N Mamay bulağı - XIX əsr (Şuşa şəhəri)
 İNV N5169 Fərəməzovların evi - XVIII əsr (Şuşa şəhəri)
 İNV N Bulaq (Hacı Yusifli məhəlləsi) - XVIII əsr (Şuşa şəhəri)
 İNV N5050 Bulaq (Ağadədəli məhəlləsi) - XIX əsr (Şuşa şəhəri)
 İNV N5049 Bulaq (Köçərli məhəlləsi) - XVIII əsr (Şuşa şəhəri)
 İNV N Bulaq (Çuxur məhəlləsi) - XVIII əsr (Şuşa şəhəri)
 İNV N Saxsı bulaq - XVIII əsr (Zarislı kəndi)
 İNV N5018 Yaşayış evi - XIX əsr - 1 May küç., 2 A
 İNV N5021 Yaşayış evi - XIX əsr - Q.Əsgərov küç., 7
 İNV N5022 Yaşayış evi - XIX əsr - Q.Əsgərov küç., 13
 İNV N5023 Yaşayış evi - XIX əsr - Q.Əsgərov küç., 19
 İNV N5024 Yaşayış evi - XIX əsr - Q.Əsgərov küç., 21
 İNV N5025 Yaşayış evi - XVIII əsr - Qorki küç., 1

İNV N5026 Yaşayış evi - XIX əsr - Qorki küç., 2
 İNV N5029 Yaşayış evi - XVIII əsr - Q.B.Zakir küç., 1
 İNV N5030 Yaşayış evi - XVIII əsr - Q.B.Zakir küç., 6
 İNV N5032 Yaşayış evi - XIX əsr - Engels küç., 7
 İNV N5033 Yaşayış evi - XIX əsr - Engels küç., 14
 İNV N5035 Yaşayış evi - XVIII əsr - H. Hacıyev küç., 2 A
 İNV N5036 Yaşayış evi - XIX əsr - H. Hacıyev küç., 5
 İNV N5037 Yaşayış evi - XVIII əsr - Azərbaycan küç., 7
 İNV N5039 Yaşayış evi - XVIII əsr - Bülbül küç., 6
 İNV N5040 Yaşayış evi - XVIII əsr - Bülbül küç., 8
 İNV N5041 Kilsə qalıqları - Q.Piriyev küç.
 İNV N5043 Bulaq
 İNV N5044 Bulaq
 İNV N5045 Bulaq - XVIII əsr
 İNV N5046 Bulaq - XVIII əsr - 1 May küçəsi.
 İNV N5048 Bulaq - XVIII əsr - Köçərli məhəlləsi
 İNV N5049 Bulaq - XVIII əsr - Köçərli məhəlləsi
 İNV N5050 Bulaq - XIX əsr - Ağadədəli məhəlləsi
 İNV N5053 Bulaq
 İNV N5057 Kilsə - XIX əsr - Daşaltı kəndi
 İNV N5059 Kilsə - XIX əsr - Qeybalı kəndi
 İNV N5060 Yaşayış evi - XVIII əsr - M.F.Axundov küç., 1
 İNV N5061 Yaşayış evi - XVIII əsr - M.F.Axundov küç., 2
 İNV N5067 Bulaq - XVIII əsr - Əmiryan küç., Çuxur məhəlləsi
 İNV N5069 Yaşayış evi - XVIII əsr - Boqdatov küç., 2
 İNV N5071 Yaşayış evi - XVIII əsr - Boqdatov küç., 11
 İNV N5072 Yaşayış evi - XVIII əsr - Boqdatov küç., 17
 İNV N5074 Yaşayış evi - XVIII əsr - N.Vəzirov küç., 5
 İNV N5075 Yaşayış evi - XVIII əsr - N. Vəzirov küç., 9
 İNV N5076 Yaşayış evi - XVIII əsr - N. Vəzirov küç., 11
 İNV N5078 Yaşayış evi - XVIII əsr - A.Qaraşərov küç., 5
 İNV N5080 Yaşayış evi - XVIII əsr - A. Qaraşərov küç., 13
 İNV N5081 Yaşayış evi - XVIII əsr - A. Qaraşərov küç., 15
 İNV N5082 Yaşayış evi - XVIII əsr - A. Qaraşərov küç., 18

İNV N5084 Yaşayış evi - XVIII əsr - A. Qaraşərov küç., 24
 İNV N5085 Yaşayış evi - XVIII əsr - A. Qaraşərov küç., 35
 İNV N5086 Yaşayış evi - XVIII əsr - A. Qaraşərov küç., 38
 İNV N5087 Yaşayış evi - XVIII əsr - A. Qaraşərov küç., 48
 İNV N5088 Yaşayış evi - XVIII əsr - Quliyev küç., 21
 İNV N5090 Yaşayış evi - XVIII əsr - Q.İsmayılov, 7
 İNV N5093 Yaşayış evi - XVIII əsr - Krupskaya küç., 1
 İNV N5094 Yaşayış evi - XVIII əsr - Krupskaya küç., 2
 İNV N5095 Bulaq - XVIII əsr - Krupskaya küç., Hacı Yusifli məhəlləsi
 İNV N5099 Bulaq - XIX əsr - Kommunist küç.
 İNV N5102 Hacı İbadın evi - XVIII əsr - Kuybişev küç., 1
 İNV N5103 "Çöl Qala" məscidi - XVIII əsr - Kuybişev küç., 11
 İNV N5104 Yaşayış evi - XVIII əsr - Kalinin küç., 1
 İNV N5106 Yaşayış evi - XVIII əsr - Kalinin küç., 5
 İNV N5107 Yaşayış evi - XVIII əsr - Kalinin küç., 9
 İNV N5108 Yaşayış evi - XIX əsr - Kalinin küç., 10
 İNV N5109 Yaşayış evi - XIX əsr - Kalinin küç., 13
 İNV N5110 Yaşayış evi - XIX əsr - Kalinin küç., 14
 İNV N5111 Yaşayış evi - XIX əsr - Kalinin küç., 17
 İNV N5113 Yaşayış evi - XIX əsr - Kalinin küç., 19
 İNV N5115 Yaşayış evi - XVIII əsr - Komsomol küç., 11
 İNV N5116 Yaşayış evi - XVIII əsr - Komsomol küç., 22
 İNV N5118 Yaşayış evi - XIX əsr - Komsomol küç., 25
 İNV N5120 Yaşayış evi - XVIII əsr - Köçərli küç., 7
 İNV N5123 Yaşayış evi - XVIII əsr - Köçərli küç., 14
 İNV N5124 Yaşayış evi - XVIII əsr - Köçərli küç., 16
 İNV N5127 Yaşayış evi - XVIII əsr - Konstandyan küçəsi
 İNV N5134 Yaşayış evi - XVIII əsr - Nəvvab küçəsi
 İNV N5139 Yaşayış evi - XVIII əsr - Sabir küç., 5
 İNV N5140 Yaşayış evi - XIX əsr - Sovet küç., 1
 İNV N5148 Yaşayış evi - XVIII əsr - Şaumyan küç., 11
 İNV N5149 Yaşayış evi - XVIII əsr - Şaumyan küç., 12
 İNV N5150 Bulaq - XVIII əsr - Telman küç., Seyidli məhəlləsi
 İNV N5153 Yaşayış evi - XIX əsr - Kirov küç., 5

İNV N5154	Yaşayış evi - XIX əsr - Kirov küç., 19
İNV N5157	Yaşayış evi - XIX əsr - Ocaqqulu küç., 4
İNV N5158	Yaşayış evi - XVIII əsr - Ocaqqulu küç., 7
İNV N5162	Yaşayış evi - XVIII əsr - Çəmənəminli küç., 7
İNV N5165	Bulaq - XX əsr - Q.Əsgərov küçəsi
İNV N5167	Yaşayış evi - XVIII əsr - Füzuli küç., 13
İNV N5168	Yaşayış evi - XVIII əsr - Füzuli küç., 14
İNV N5170	Yaşayış evi - XX əsr - Frunze küç., 25

Xocalı rayonu üzrə

İNV N1119	Daş qutu nekropolu - Tunc dövrü (Xocalı şəhəri, Əsgəran dağı)
İNV N1120	Nekropol - ilk Tunc və orta Tunc dövrü (Xankəndidən cənubda)
İNV N	Xocalı kurqanları - ilk Tunc və Dəmir dövrü (Xocalı rayonu)
İNV N1121	Küp qəbirləri nekropolu - ilk orta əsrlər (Xankəndinin ərazisində)
İNV N1122	Kurqan - Dəmir dövrü (Xankəndi yaxınlığında)
İNV N1123	Xankəndi kurqanları - Tunc dövrü (Xankəndidən şimalda)
İNV N1124	Xaçınçay nekropolu - ilk Tunc və orta Tunc dövrü (Seyidşən kəndindən şimal-şərqdə)
İNV N1125	Küp qəbirləri nekropolu - Tunc dövrü (Armudlu kəndindən 2 km. İlis kəndinə tərəf)
İNV N1126	Kurqan - Tunc dövrü (Armudlu kəndindən 15 km aralı, İlis çayının sahilində)
İNV N1127	Daş qutu nekropolu - Dəmir dövrü (Armudlu kəndi, qəbiristanlığın yaxınlığında)
İNV N1128	Köhnə qəbiristanlıq - Tunc dövrü (Çanaqqı kəndi)
İNV N1129	Daş qutu nekropolu - Dəmir dövrü (Saruşen kəndi)
İNV N1130	Daş qutu nekropolu - Dəmir dövrü (Saruşen kəndi, dağın ətəyində)
İNV N251	Dairəvi məbəd - 1356-1357-ci il (Xocalı şəhəri)

İNV N252	Türbə - XIV əsr (Xocalı şəhəri)
İNV N253	Alban məbədi - 1100-cü il (Çanaxçı kəndi)
İNV N254	Alban məbədi - 1065-ci il (Çanaxçı kəndi)
İNV N255	Alban məbədi - 905-ci il (Şuşa kəndi)
İNV N256	Alban məbədi - 1122-ci il (Xansix kəndi)
İNV N257	Alban məbədi - 1100-cü il (Xaçmaz kəndi)
İNV N258	Alban məbədi - 1202-ci il (Armudlu kəndi)
İNV N259	Qala - X əsr (Maşxmaat kəndi)
İNV N260	Qırıqlar qalası - orta əsrlər (Badara kəndi)
İNV N261	Məbəd kompleksi - VII əsr (Badara kəndi)
İNV N262	Qala - IX əsr (Daşbaşı kəndi)
İNV N263	Əsgəran qalası - XVIII əsr (Əsgəran qəsəbəsi)
İNV N264	Aslan qalası - IX əsr (Anabert kəndi)
İNV N265	Məbəd - XIII əsr (Xanabad kəndi)

Զվղորեքմաթ – ղումղըսրվղ ղոմեքսրվղ 027
 ոսկոմոռն ‘Զվղորեքմաթ – ղումղըսրվղսմաթ տվկաղղ 691
 տղզմնս ‘սգոռղիզթ վնզղղըսրվղստվ ղոհոմվկոռղոմ
 ‘սգոռոմղղ ղոմեքսվղ վնզղղնսնս վկոռղմզ – ղումղվկիղ սոմեղ 891
 սգոռղիզթ վնզղղըսրվղստվ ղոհոմվկոռղոմ – ղումոսսմաթ, ժսիղ 791
 տգեռնսմսնսս
 սստիսն վնզղղըսրվղստվ ղոհոմվկոռղոմ – ղոմնեռիղ զղվթզի 691
 մզոռղոմ – ղոմղըսրվղսմաթ զղմոմե 591
 մզոռղոմ – ղոմղվսիսս ռնզղ 491
 մզոռղոմ – ղոմոռղվղ ռոմոռոթ 391
 մզոռղոմ – ղոմտգեռմոմոն ռեռնսմթ 291
 մզոռղոմ – ղոմղոմվզտղ իվղթոն 191
 մզոռղոմ – ղոմղըսրվղսմաթ մոռզ 091
 մզոռղոմ- ղոմիստղող իվղթոն 691
 Նսմեռմ ‘մզոռղոմ – ղոմոմեռոզկոռ ռոսիվղ 581
 Նսմեռմ – ղոմղվեռ, իոռզըսր 151
 ոսկոհոմսոմոռմ ‘Նսմեռմ – ղոմոմեռ, իվկսն 691
 ‘Զվղորեքմաթ ‘Նսմեռմ – սձգղ ոզոիսղ 151
 Նսմեռմ – ղոմղվկմոն-մզ ղոհոմճոռղ 154
 Նսմեռմ – ղոմնսիղն մոզսն 153
 տգեռոմ – ղոմիճըզղ զղվկոռ 152
 տգեռոմ – ղոմիճըզղ մթեռ 151
 ղոմոեքսիոռ – ղոմղոմվկ ռոռող 150
 ղոմոեքսիոռ – ղոմոռվճոռ ռոմոռղ 149
 տգեռնզ – ղոմիվթոռ ղսղղ 148
 ղոմոտոզիսո- ղոմոմոնզ ճոռղոմվղ 147
 ղոմոտոզիսո- ղոմղոմոռ, ռոմվկոռ 146
 տգեռմոհ ղոհոմնսմսնս չն- ղոմնղոռ ռոռղ 145
 Յվթսն վոռզիսո – ղոմոմոռ, սղոռ 144
 Յվթսիղ Նսմոռթզ – վնսիվկիղ իոմնզղ 143
 եսստոռոմն – ղոմտգեռոմոռ իվեռն 142
 սգոռղիզթ վնզղղըսրվղստվ-տգեռոռզիսո- ղոմղոմոռ, ռոմն 141
 սստիսն վնզղղըսրվղստվ- ղոմոտոզիսո- ղոմնվկոռ, ղիզեռոռ 041
 սստվեռիոռի- ղոմտգեռոմոն զգոռ 139
 մսրվկն – ղոմնսիղն ղոմոմոռ 138
 մստվեռիոռի- ղոմոմոռմոռ- ղոմիզտղ 137
 տճոռմզ – ղոմոռ- ղոմոմոռ 136
 ղոմոռզո-տգեռոռճոռմզ- ղոմոմոռվզղ ռոզըոռոռ 135
 ղոմոռզո-տգեռոռճոռմզ- ղոմոռմոռոռ զղվկոռ 134
 տգեռոռճոռմզ – ղոմոռնսմոռ վկն 133
 սգոռղիզթ 132
 վնզղղըսրվղստվ ‘ճոհոմոռղոմ-տգեռոռճոռմզ – ղոմիճըռոթ ղիզիոռ 131
 տգեռոռճոռմզ – ղոմոռնսմոռ տվմոմեռոռ 130
 տգեռոռճոռմզ – ղոմոռնսմոռ ղիզի 130
 մոռվթ – ղոմղըսրվղ իվկնսոռ 129
 մոռվթսղղվի- ղոմոռնսմոռ ղոմնզ 128
 մոռվթ – ղոմոռոռոթ ղոմնզ 127
 մոռվթ – ղոմղըսրվղսմաթ մոռն 126
 (Յվթսիղ) մոռվթ – ղոմոռնսմոռ ղիզի 125

[illegible]

[illegible][illegible]

[illegible]

1. «Ստեփաննոս» 261
 2. «Ստեփաննոս» 262
 3. «Ստեփաննոս» 263
 4. «Ստեփաննոս» 264
 5. «Ստեփաննոս» 265
 6. «Ստեփաննոս» 266
 7. «Ստեփաննոս» 267
 8. «Ստեփաննոս» 268
 9. «Ստեփաննոս» 269
 10. «Ստեփաննոս» 270
 11. «Ստեփաննոս» 271
 12. «Ստեփաննոս» 272
 13. «Ստեփաննոս» 273
 14. «Ստեփաննոս» 274
 15. «Ստեփաննոս» 275
 16. «Ստեփաննոս» 276
 17. «Ստեփաննոս» 277
 18. «Ստեփաննոս» 278
 19. «Ստեփաննոս» 279
 20. «Ստեփաննոս» 280
 21. «Ստեփաննոս» 281
 22. «Ստեփաննոս» 282
 23. «Ստեփաննոս» 283
 24. «Ստեփաննոս» 284
 25. «Ստեփաննոս» 285
 26. «Ստեփաննոս» 286
 27. «Ստեփաննոս» 287
 28. «Ստեփաննոս» 288
 29. «Ստեփաննոս» 289
 30. «Ստեփաննոս» 290
 31. «Ստեփաննոս» 291
 32. «Ստեփաննոս» 292
 33. «Ստեփաննոս» 293
 34. «Ստեփաննոս» 294
 35. «Ստեփաննոս» 295
 36. «Ստեփաննոս» 296
 37. «Ստեփաննոս» 297
 38. «Ստեփաննոս» 298
 39. «Ստեփաննոս» 299
 40. «Ստեփաննոս» 300
 41. «Ստեփաննոս» 301
 42. «Ստեփաննոս» 302
 43. «Ստեփաննոս» 303
 44. «Ստեփաննոս» 304
 45. «Ստեփաննոս» 305
 46. «Ստեփաննոս» 306
 47. «Ստեփաննոս» 307
 48. «Ստեփաննոս» 308
 49. «Ստեփաննոս» 309
 50. «Ստեփաննոս» 310
 51. «Ստեփաննոս» 311
 52. «Ստեփաննոս» 312
 53. «Ստեփաննոս» 313
 54. «Ստեփաննոս» 314
 55. «Ստեփաննոս» 315
 56. «Ստեփաննոս» 316
 57. «Ստեփաննոս» 317
 58. «Ստեփաննոս» 318
 59. «Ստեփաննոս» 319
 60. «Ստեփաննոս» 320
 61. «Ստեփաննոս» 321
 62. «Ստեփաննոս» 322
 63. «Ստեփաննոս» 323
 64. «Ստեփաննոս» 324
 65. «Ստեփաննոս» 325
 66. «Ստեփաննոս» 326
 67. «Ստեփաննոս» 327
 68. «Ստեփաննոս» 328
 69. «Ստեփաննոս» 329
 70. «Ստեփաննոս» 330
 71. «Ստեփաննոս» 331
 72. «Ստեփաննոս» 332
 73. «Ստեփաննոս» 333
 74. «Ստեփաննոս» 334
 75. «Ստեփաննոս» 335
 76. «Ստեփաննոս» 336
 77. «Ստեփաննոս» 337
 78. «Ստեփաննոս» 338
 79. «Ստեփաննոս» 339
 80. «Ստեփաննոս» 340
 81. «Ստեփաննոս» 341
 82. «Ստեփաննոս» 342
 83. «Ստեփաննոս» 343
 84. «Ստեփաննոս» 344
 85. «Ստեփաննոս» 345
 86. «Ստեփաննոս» 346
 87. «Ստեփաննոս» 347
 88. «Ստեփաննոս» 348
 89. «Ստեփաննոս» 349
 90. «Ստեփաննոս» 350
 91. «Ստեփաննոս» 351
 92. «Ստեփաննոս» 352
 93. «Ստեփաննոս» 353
 94. «Ստեփաննոս» 354
 95. «Ստեփաննոս» 355
 96. «Ստեփաննոս» 356
 97. «Ստեփաննոս» 357
 98. «Ստեփաննոս» 358
 99. «Ստեփաննոս» 359
 100. «Ստեփաննոս» 360



Daşınmaz tarix və mədəniyyət abidələrinə vurulmuş zərərə görə Azərbaycanın Ermənistandan təminat almaq hüququ təmin edilməlidir

Ermənistanın silahlı təcavüzü və işğalı nəticəsində Azərbaycana xeyli miqdarda maddi və mənəvi zərər dəymişdir. Bu zərərin miqdarının dəqiqləşdirilməsi və onun ödənilməsi probleminin həll edilməsi bütövlükdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinin mühüm aspektlərindən biridir. Bununla yanaşı, işğal nəticəsində Azərbaycana dəymiş maddi və mənəvi zərərin ödənilməsi ilə bağlı problemin bir neçə praktiki əhəmiyyəti vardır:

Birincisi, Ermənistanın təcavüzü nəticəsində Azərbaycana vurulmuş zərərin miqdarını müəyyən etməyə imkan verir. Müasir beynəlxalq hüquqa görə, Azərbaycan Respublikası ona dəyən ziyanın ödənilməsi barədə iddia qaldırmaq və müvafiq təminatlar almaq hüququna malikdir (bu hüququn həyata keçirilməsi mexanizmi artıq başqa bir problemdir).

İkincisi, Ermənistan tərəfindən Azərbaycana qarşı irəli sürülə bilən iddiaların müəyyən dərəcədə qarşısını alır. Belə ki, Azərbaycanı tərk etmiş ermənilər iddia edirlər ki, guya, Azərbaycanda onların qalmış əmlakının dəyəri 70 mlrd. ABŞ dolları təşkil edir. Bundan əlavə, bu rəqəmə onlar guya vurulmuş mənəvi zərərə görə daha 30 mlrd. ABŞ dolları əlavə edirlər. Ermənistanda fəaliyyət göstərən "Qaçqınlar və beynəlxalq hüquq" vətəndaş cəmiyyəti şəbəkəsinin 2011-ci ilin dekabrında təqdim etdiyi məruzədə isə Azərbaycanı tərk etmiş erməni qaçqınlarına dəymiş birbaşa maddi zərərin 56 mlrd. ABŞ dolları olduğu iddia edilir. Məruzədə Azərbaycandan olan erməni qaçqınların Azərbaycan əhalisinin 7-8%-ni təşkil etdiyi və onların torpaqların özəlləşmə prosesində iştirak etmədikləri vurğulanaraq, Azərbaycan torpaqlarının 8%-nin erməni qaçqınlara verilməsinə və ya onlara mövcud bazar qiymətinə uyğun olaraq, kompensasiyanın ödənilməsinə iddialı olduqları bildirilmişdir. Eyni zamanda, mə-

ruzədə Azərbaycanda özəlləşdirilməmiş təşkilatların, xüsusən də Dövlət Neft Şirkətinin gəlirlərindən də ermənilərə kompensasiya ödənilməsi kimi iddia irəli sürülür. Məruzədə Azərbaycanda neft-qaz istehsalı və ixracı sahəsində fəaliyyət göstərən xarici şirkətlər və qarışıq kapitalla malik olan şirkətlərin də erməni qaçqınlara kompensasiya ödəmələri iddiası öz əksi-ni tapıb. Məruzədə həmçinin erməni qaçqınlara xüsusi olaraq vurulmuş mənəvi zərərin miqdarının hesablanması zəruriliyi də göstərilir.

Üçüncüsü, işğal nəticəsində Azərbaycana dəymiş maddi və mənəvi zərərin ödənilməsi probleminin gündəmə gətirilməsi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında Azərbaycan tərəfinin sübutedici bazasının ədalətli olmasını bir daha təsdiq edir və gücləndirir. Bu isə Ermənistanla aparılan informasiya və diplomatiya müharibəsində vacib amillərdən biridir.

Ermənistan Azərbaycana qarşı silahlı təcavüz etdiyinə və Azərbaycan ərazilərini işğal etdiyinə görə beynəlxalq-hüquqi məsuliyyət daşıyır. Belə ki, BMT Baş Assambleyasının 14 dekabr 1974-cü ildə qəbul etdiyi "Təcavüzün tərifı" adlı 3314 (XXIX) saylı qətnaməsinin 5-ci maddəsində göstərilir ki, "təcavüzkar müharibə beynəlxalq sülhə qarşı cinayətdir və təcavüz aktı beynəlxalq məsuliyyət doğurur".

Təcavüz aktının törədilməsi soyqırım, irqi ayrı-seçkilik, etnik təmizləmə, aparteid, humanitar faciə və s. cinayət əməlləri kimi BMT Nizamnaməsi və digər vacib beynəlxalq sənədlərin pozulmasına yönəlib və dünya birliyi dövlətləri tərəfindən beynəlxalq cinayət kimi tövsif edilir. Məhz bu səbəbdən təcavüz cinayəti soyqırım cinayəti, müharibə cinayətləri və insanlığa qarşı cinayətlərlə bərabər, Roma Statutunun 5-ci maddəsinə əsasən, Beynəlxalq Cinayət Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.

Qeyd edilməlidir ki, bu beynəlxalq cinayət əməllərinin törədilməməsi öhdəlikləri bütövlükdə dünya birliyi dövlətləri üçün xüsusi kateqoriya öhdəliklər xarakteri daşıyır. Bu öhdəliklərin pozulması bütövlükdə dünya birliyi dövlətlərinin ümumi maraqlarının pozulması ilə müşayiət edilir. Odur ki, bu öhdəliklər bütün tərəflər qarşısında olan öhdəliklərdir və dünya dövlətləri bu öhdəlikləri pozmuş dövləti məsuliyyətə cəlb etmək hüququna malikdirlər.

Beləliklə, Ermənistanın Azərbaycana qarşı silahlı təcavüz etməsi, eyni zamanda Xocalı şəhərində soyqırım cinayətləri törətməsi, işğal edilmiş

ərazilərdə etnik təmizləmə siyasəti həyata keçirməsi bu dövlətin təkcə Azərbaycan qarşısında deyil, bütövlükdə dünya birliyi dövlətləri qarşısında beynəlxalq-hüquqi məsuliyyətini doğurmuşdur.

Eyni zamanda, təcavüz və işğal nəticəsində Azərbaycana konkret maddi və mənəvi zərər vurulmuşdur və bu zərərlərə görə işğalçı dövlət kimi Ermənistan Azərbaycan qarşısında məsuliyyət daşıyır. Qeyd edildiyi kimi, Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində Azərbaycan torpaqlarının 20%-i işğal edilmiş və bir milyona yaxın insan qaçqın və məcburi köçkün olmuş, Azərbaycan əhalisinə, ərazisinə, iqtisadiyyatına, mədəniyyətinə, ekologiyasına, bitki və heyvanat aləminə böyük miqdarda maddi və mənəvi zərər vurulmuşdur. Yuxarıda göstəriləndən kimi, ilkin hesablamalara görə, işğal nəticəsində Azərbaycana vurulmuş maddi zərərin ümumi miqdarı 431,536 milyard (dörd yüz otuz bir milyard beş yüz otuz altı milyon) ABŞ dolları təşkil edir.

Qeyd edilməlidir ki, müasir beynəlxalq hüquqda zərərin ödənilməsinin müəyyən formaları mövcuddur. Bu formalar bir tərəfdən zərərin tam ödənilməsi vəzifəsini, digər tərəfdən isə belə ödəmənin həyata keçirilməsi üsullarını əks etdirir. Bu məsələlər tam aydınlığı ilə BMT Baş Assambleyasının 12 dekabr 2001-ci ildə qəbul etdiyi 56/83 sayılı "Beynəlxalq hüquqazidd əməllərə görə dövlətlərin məsuliyyəti" adlı qətnaməsinə eyni adlı əlavədə göstərilmişdir. Sənədin 28-ci maddəsində göstərilir ki, beynəlxalq hüquqazidd əməllər dövlətin beynəlxalq məsuliyyətinə səbəb olur ki, bu da hüquqi nəticələr doğurur. "Beynəlxalq hüquqazidd əməllərə görə dövlətlərin məsuliyyəti"nin 31-ci maddəsinə əsasən, məsuliyyət daşıyan dövlət beynəlxalq hüquqazidd əməllər nəticəsində vurduğu zərəri ödəməlidir və bu zərər beynəlxalq hüquqazidd əməllər nəticəsində vurulmuş bütün ziyanlardan, o cümlədən maddi və ya mənəvi ziyanlardan ibarətdir. "Beynəlxalq hüquqazidd əməllərə görə dövlətlərin məsuliyyəti"nin 34-cü maddəsində beynəlxalq hüquqazidd əməllər nəticəsində vurulmuş zərərin ödəmə formaları müəyyən edilib. Bu maddədə göstərilir ki, "beynəlxalq hüquqazidd əmələ görə vurulmuş zərərin tam ödəmə formaları restitusiya, kompensasiya və satisfaksiya formalarında ola bilər. Bu formalar həm ayrı-ayrılıqda, həm də bir-biri ilə bağlı istifadə edilə bilər".

Bu müddəə, eyni zamanda, BMT Baş Assambleyası tərəfindən 16 dekabr 2005-ci ildə qəbul edilmiş 60/147 sayılı "Beynəlxalq humanitar hüququn ciddi pozuntuları və insan hüquqları sahəsində beynəlxalq normala-

rın ciddi pozuntularının qurbanları üçün zərərin ödənilməsi və hüquqi müdafiə hüququna aid əsas prinsiplər və rəhbəredici müddəalar" adlı qətnamə ilə bir daha təsdiq olunmuşdur. Bu qətnamənin "Vurulmuş zərərin ödənilməsi" adlı IX fəslinin 18-ci bəndində göstərilir ki, beynəlxalq hüquqa və ölkələrin milli qanunvericiliyinə görə və həm də konkret halları nəzərə alaraq, insan hüquqları sahəsində beynəlxalq normaların ciddi pozuntularının və beynəlxalq humanitar hüququn ciddi pozuntularının qurbanlarına və pozuntunun ciddiliyinə və hər bir hala müvafiq müəyyən olunmuş qaydada zərərin tam və effektiv ödənilməsi restitusiya, kompensasiya, reabilitasiya, satisfaksiya və baş vermiş hadisənin təkrarlanmaması zamanəti formalarında ola bilər.

BMT Baş Assambleyasının "Beynəlxalq hüquqazidd əməllərə görə dövlətlərin məsuliyyəti" qətnaməsinə əlavənin 35-ci maddəsində göstərilir ki, beynəlxalq hüquqazidd əməllərə görə məsuliyyət daşıyan dövlət restitusiyanı həyata keçirməlidir. Belə ki, restitusiya hüquqazidd əməlin törədilməsinə qədər mövcud olan vəziyyətin bərpa edilməsini özündə ehtiva edir. Bu isə restitusiya vasitəsilə əvvəlki maddi vəziyyətin və qeyri-maddi hüquqların bərpa edilməsi deməkdir.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Ermənistanın hüquqazidd əməli nəticəsində Azərbaycana vurulmuş zərərin restitusiya formasında ödənilməsi bütün işğal olunmuş Azərbaycan ərazilərinin qaytarılması, Ermənistan əsirliyində saxlanılan azərbaycanlıların azad edilməsi, onların insan hüquqlarından istifadə edə bilməsi, məcburi köçkünlərin əvvəlki yaşayış yerlərinə qayıda bilməsi, əmlakının qaytarılması və s. deməkdir. Bundan əlavə, restitusiya Ermənistan tərəfinin Dağlıq Qarabağın bu ölkəyə birləşdirilməsi ilə bağlı Ali Sovetin qəbul etdiyi qərarın, Ermənistanın dövlət müstəqilliyi aktunda Dağlıq Qarabağın bu dövlətin ərazisi elan edilməsi və digər qanunsuz qəbul edilmiş bütün normativ aktlarının ləğv edilməsini də özündə ehtiva edir. Eyni zamanda, işğal edilmiş Azərbaycan torpaqlarında işğalçı Ermənistan tərəfi ilə bağlanmış müqavilələr əsasında xarici şirkətlərin təsərrüfat fəaliyyəti ilə məşğul olmasına qadağan qoyulması tələbinin yerinə yetirilməsi də restitusiya çərçivəsində həyata keçirilən tədbirlərdən olmalıdır.

Kompensasiya beynəlxalq hüquqazidd əməl nəticəsində vurulmuş zərərin maliyyə şəkildə ödənilmə formasıdır. BMT Baş Assambleyasının "Beynəlxalq hüquqazidd əməllərə görə dövlətlərin məsuliyyəti" adlı qətnamə

naməsinə əlavənin 36-cı maddəsinə əsasən, beynəlxalq hüquqazidd əmələ görə məsuliyyət daşıyan dövlət özünün qanunazidd əməli nəticəsində vurduğu zərəri restitusiya ilə ödənilməyən hissədə kompensasiya yolu ilə ödəməyə borcludur. Kompensasiya əldən verilmiş gəlir də daxil olmaqla, belə zərərin ödənilməsinə yönəlib. Beləliklə, kompensasiya vurulmuş zərərin restitusiya ilə ödənilmədiyi halda tətbiq edilə bilər. Kompensasiya maliyyə baxımından qiymətləndirilə bilən hər bir zərəri, o cümlədən müəyyən edilə bilən əldən verilmiş mənfəət də daxil olmaqla ödəmə formasıdır. O, vurulmuş zərəre görə tam ödəməni təmin etməyə yönəlməlidir və beynəlxalq praktikada zərərin ən çox rast gəlinən ödənilmə formasıdır. Bu müddəa müəyyən edir ki, kompensasiyanın miqdarı əmlaka zərərin vurulduğu vaxtdakı dəyəri deyil, onun kompensasiya ödənilməsi vaxtında olan qiyməti miqdarında ödənilməlidir.

Göründüyü kimi, kompensasiya vurulmuş zərəre görə müstəqil ödəmə forması və ya restitusiyaya əlavə qismində çıxış edə bilər. Baxmayaraq ki, hüquq pozuntusu halında, ilk növbədə, restitusiya məsələsi meydana gəlir, restitusiyanın həyata keçirilməsi bir çox hallarda mümkün olmur və ya tam ödəməni təmin etmir. Əgər zərər çəkmiş dövlət kompensasiyaya üstünlük verirsə, bu halda restitusiya xaric oluna bilər. Kompensasiyanın vəzifəsi tam ödəmənin təmin edilməsindən ibarətdir. Ümumiyyətlə, vurulmuş zərər deyəndə, dövlətin özünə vurulmuş zərərlə yanaşı, onun vətəndaşlarına, təşkilatlarına və kommertiya strukturlarına vurulmuş zərər nəzərdə tutulur. Odur ki, zərər çəkmiş dövlət həm də onun vətəndaşlarının sağlamlığına vurulmuş zərəre görə müəyyən kompensasiyanın ödənilməsinə tələb etmək hüququna malikdir. Onu da qeyd etmək lazımdır ki, birbaşa vurulmuş fiziki və maddi itkilərlə yanaşı, həm də mədəni və psixoloji zərəre görə də, məsələn, doğma və yaxınların itirilməsinə, əzablara, təhqirlərə, mülki əhalinin qanunsuz həbsdə saxlanılmasına, işğəncələrə, şikəst etməyə və s. görə kompensasiya verilməlidir.

Qeyd edilməlidir ki, beynəlxalq hüquqazidd əməllərə görə kompensasiya, onun həcmi və miqdarına vaxtın təsirinə dair sual yarana bilər. Praktika göstərir ki, uzun sürən vaxt keçdikdə belə kompensasiya hüququ itirilmir. Digər tərəfdən, dəymiş itkilər kompensasiyanın miqdarını müəyyən etmək üçün əsas meyardır. Əsas əhəmiyyəti əmlakın dəyərinin, əldə edilməmiş mənfəətinin, əlavə xərclərin kompensasiya edilməsi daşıyır. Beynəlxalq hüquqazidd əməl nəticəsində özgəninkiləşdirilmiş və ya

ləğv edilmiş əmlakın dəyəri, bir qayda olaraq, onun ədalətli bazar qiyməti əsasında müəyyən edilir. Xüsusi xarakterli əmlaka aid, misal üçün, mədəni mülkiyyətə aid məsələ daha çətin həll edilir. Müəssisənin dəyərinin qiymətləndirilməsində onun təmiz balans qiymətinin, yəni, onun aktivləri və öhdəlikləri arasında fərqin müəyyən edilməsi üsulu istifadə olunur.

Məlumdur ki, ermənilər xristian amilindən istifadə edərək, bu ərazilərdəki xristian dövrü abidələrini erməniləşdirməklə bu tipli abidələrə sahib çıxmaq istəyirlər. Lakin tədqiqatlar göstərir ki, hətta xristianlıq dövrü abidələri belə, nə erməni dininə və təfəkkürünə, nə də erməni əxlaqına uyğun gəlir. Belə ki, Azərbaycan ərazilərindəki Alban xristian abidələrinin tarixi-arxeoloji və memarlıq baxımından tədqiqi xristianlığın bir çox xüsusiyyətlərini aydınlaşdırmağa imkan verir.

Ətraf mühitə vurulmuş zərəre görə kompensasiyanın verilməsinin öz xüsusiyyətləri var. Belə ki, zərər çəkmiş dövlət tərəfindən ekoloji zərərin nəticələrinin aradan qaldırılması və ya ləğv edilməsi gedişində aparılmış əqlabətən xərclərin və ya zədələnmiş əmlakın dəyərinin azaldılmasına görə kompensasiyanın ödənilməsi zəruri hesab olunur. Bundan əlavə, onu da nəzərə almaq lazımdır ki, dövlətlərin məsuliyyəti haqqında "Beynəlxalq hüquqazidd əməllərə görə dövlətlərin məsuliyyəti"nin 36-cı maddəsinə aid şərhin 15-ci bəndində qeyd olunur ki, hərdən "utilitar əhəmiyyət daşımayan dəyərlər" adlanan bioloji rəngarənglik, təbii landşaftın gözəlliyi və s. kimi ekoloji dəyərlərə vurulmuş faktiki zərər heç də əmlaka vurulmuş zərərdən az real və ödənilməli olmalı deyil, baxmayaraq ki, bəlkə də, miqdar cəhətdən onun hesablanması daha çətin ola bilər".

Beynəlxalq hüquqda bu sahəyə aid normaların formalaşması və inkişafı Küveytə qarşı təcavüz nəticəsində vurulmuş zərərin İraq tərəfindən ödənilməsinə dair məsələlərin həllində BMT Təhlükəsizlik Şurasının və BMT Kompensasiya Komissiyasının fəaliyyəti ilə bağlıdır. Belə ki, BMT Təhlükəsizlik Şurasının 687 sayılı 3 aprel 1991-ci il tarixli qətnaməsinin 16-cı bəndində qeyd edilir ki, Küveytə hüquqazidd təcavüz və onun işğalı nəticəsində meydana gəlmiş bütün itkilərə, o cümlədən ətraf mühitə vurulmuş zərəre və təbii resursların azalmasına görə beynəlxalq hüquq üzrə İraq məsuliyyət daşıyır. Bu qətnaməyə əsasən, BMT-nin Kompensasiya Komissiyası konkret olaraq "ətraf mühitə vurulmuş zərər və təbii resursların azalması" anlayışlarını əhatə edən zərərin müxtəlif növlərini göstərdi. Qeyd edilənlər ətraf mühitə vurulmuş zərəre görə məsuliyyətin

artırılması tendensiyasını əks etdirir və bu hal ətraf mühitə vurulmuş zərərin azaldılmasında dövlətlərin ümumi marağını müəyyən edir.

“Beynəlxalq hüquqazidd əməllərə görə dövlətlərin məsuliyyəti”nin 37-ci maddəsinə əsasən, beynəlxalq hüquqazidd əməllərə görə məsuliyyət daşıyan dövlət bu əməllər nəticəsində vurulmuş zərərin restitusiya və ya kompensasiya ilə ödənilə bilməyən hissəsi qədər satisfaksiya təqdim etməlidir. Satisfaksiya pozuntuların etiraf edilməsindən, təəssüf edilməsindən, rəsmi üzr istənilməsindən və ya digər müvafiq formadan ibarət ola bilər. Qeyd edilməlidir ki, satisfaksiya halında pul şəklində ödəmələr də mümkündür və bu halda belə ödəmələr mənəvi zərərin ödənilməsi forması şəklində olur.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair satisfaksiya Ermənistan tərəfinin Azərbaycana qarşı təcavüz faktını etiraf etməsi, Azərbaycan torpaqlarının işğalı faktını etiraf etməsi, Xocalıda törədilmiş soyqırımı etiraf etməsi, Azərbaycan xalqı qarşısında rəsmi üzr istəməsi formalarında ola bilər. Öz hərəkətləri ilə beynəlxalq hüquqazidd əmələ gətirib çıxarmış şəxslərin cəzalandırılması da satisfaksiyanın bir forması ola bilər.

Xüsusilə vurğulamaq lazımdır ki, beynəlxalq hüquqazidd əməllərə görə ödəmələrin müəyyənləşdirilməsi zamanı ən çətin məsələlər ödənilən zərərin miqdarının və belə zərərin qiymətləndirilməsi qaydalarının müəyyən edilməsində yaranır. Bu qaydalar pozulmuş öhdəliklərin xarakterindən, tərəflərin davranışının qiymətləndirilməsindən və bir sıra digər amillərdən asılı olaraq əhəmiyyətli dərəcədə bir-birindən fərqlənir. Müasir praktikanın təhlili göstərir ki, bir çox hallarda dövlətə vurulmuş ziyan bu dövlətə qarşı təcavüz və bu dövlətin ərazilərinin işğal edilməsi nəticəsində, bu dövlətin digər əmlakına zərərin vurulması nəticəsində, ətraf mühitin çirkləndirilməsi, o cümlədən transsərhəd çaylara və s. dəymiş zərərin aradan qaldırılması ilə bağlı xərclərin aparılması nəticəsində baş verir.

Bundan əlavə, beynəlxalq praktikada hər hansı dövlətin beynəlxalq hüquq pozuntusu nəticəsində zərər çəkmiş dövlətin ona vurulmuş zərə-rə görə təzminatın məbləğindən faiz almaq hüququna malik olması öz əksini tapmışdır. Belə ki, “Beynəlxalq hüquqazidd əməllərə görə dövlətlərin məsuliyyəti”nin 38-ci maddəsinə əsasən, beynəlxalq hüquq pozuntusu nəticəsində vurulmuş zərərin tam ödənilməsinə nail olmaq məqsə-

dilə həmin zərərin məbləğinə faiz hesablanır. Sənəddə göstərildiyi kimi, faizin dərəcəsi və hesablanması metodu o formada müəyyən edilir ki, vurulmuş zərərin tam ödənilməsinə nail olunsun. Habelə, faizlər vurulmuş zərərin əsas məbləğinin ödənilməsinə başlanılmalı olduğu tarixdən ödəniş öhdəliyinin yerinə yetiriləcəyi tarixə qədər hesablanır. Beləliklə, zərərçəkmiş dövlət ona vurulmuş zərə-rə görə belə zərərin nəticələrinin aradan qaldırılması məqsədilə təzminat məbləğindən faiz almaq hüququna malikdir. Misal olaraq göstərmək lazımdır ki, 1991-ci ildə İraqın silahlı təcavüzü nəticəsində Küveytə vurulmuş zərərlə bağlı məsələlərin kompleks şəkildə həllinə nail olmaq üçün BMT Kompensasiya Komissiyası yaradıldı. BMT Kompensasiya Komissiyası İdarə Şurasının faiz haqqında məsələyə həsr olunmuş qərarında göstərilir ki: “1. İşı udmuş iddiaçılara kompensasiya qismində verilmiş əsas məbləğdən istifadə etmək imkanının itirilməsini kompensasiya etmək üçün kifayət olan faiz dərəcəsi üzrə faizlər zərər yaranmış tarixdən ödəniş edilən tarixə qədər verilməlidir... 3. Faizlər kompensasiyanın əsas məbləği ödənildikdən sonra verilməlidir”.

BMT Kompensasiya Komissiyasının İdarə Şurası müxtəlif şəxslər, korporasiyalar və hökumətlər tərəfindən daxil olmuş 1550871 iddia ərizəsi əsasında İraqın Küveytə silahlı təcavüzü nəticəsində vurulmuş zərəri 52 467 108 060 (əlli iki milyard dörd yüz altmış yeddi milyon yüz səkkiz min altmış) ABŞ dolları məbləğində müəyyən etmişdir. BMT Kompensasiya Komissiyasının verdiyi məlumatlara görə, 28 oktyabr 2010-cu il tarixinə qədər kompensasiya ediləcək məbləğin 30,7 milyard ABŞ dolları ödənilib.

Göründüyü kimi, Azərbaycan Ermənistanın beynəlxalq hüquqazidd əməlləri nəticəsində vurulmuş maddi və mənəvi zərə-rə görə təzminat almaq hüququna malikdir və bunun üçün müvafiq beynəlxalq-hüquqi mexanizmlər mövcuddur. Azərbaycanın ona dəymiş zərərin müqabilində müvafiq təzminat almaq hüququna malik olması beynəlxalq təşkilatların qərarlarında da təsdiqlənmişdir. Misal üçün, 13-14 mart 2008-ci ildə, Dakar, Seneqal Respublikasında keçirilmiş On birinci Zirvə Görüşündə (“Müsəlman Umması XXI əsrdə”), “İslamın müqəddəs yerlərinin qorunması haqqında” 2/11-C (İS) sayılı qətnamənin 4-cü bəndində İKT “Azərbaycanın ona dəymiş ziyanın müqabilində təzminat almaq hüququna malik olduğunu hesab edir və bu təzminatın ödənilməsi üçün Ermə-

nistanın tam məsuliyyət daşıdığını təsdiq edir". Eyni məzmunlu müddəalar İKT-nin digər sənədlərində də öz əksini tapmışdır. Məsələn, "Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü haqqında" 10/11-P (IS) sayılı qətnamənin 22-ci bəndində qeyd olunur ki, İKT "Azərbaycanın məruz qaldığı zərərlərə görə müvafiq kompensasiya hüququ olduğunu hesab edir və bu zərərlərə görə adekvat kompensasiya ödənilməsi məsuliyyətini Ermənistanın üzərinə qoyur".

Beləliklə, aydındır ki, Azərbaycana vurulmuş maddi və mənəvi zərərin ödənilməsi problemi Ermənistanın təcavüzünün nəticələrinin aradan qaldırılmasının və bütövlükdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesinin vacib aspektlərindən biridir.

İSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYAT

In the Azerbaijani language

1. Azərbaycan Respublikası ərazisində dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin əhəmiyyət dərəcəsinə görə bölgüsü. Bakı-2001
2. Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. I, Bakı., 2005
3. Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. II, Bakı., 2005
4. İsmayilov F. "Məcburən erməniləşdirmə". Bakı, 2007
5. Vəliyev M.H. /Baharlı/. Azərbaycan. Bakı: Azərbaycan, 1993
6. Qarabağnamələr, 2. Book, Bakı, "Yazıçı", 1991
7. İsmayilov M. Azərbaycan tarixi. Bakı: Elm, 1992
8. Budaqov B., Qeybullayev Q. Ermənistanda Azərbaycan mənşəli toponimlərin izahlı lüğəti. Bakı: Oğuz eli, 1998, p. 452.
9. "Kommunist" newspaper. Yerevan, 20 yanvar 1975
10. "Şuşı" journal, Yerevan. 08.02.2006
11. Arsen Melik-Şahnazarov. "Dağlıq Qarabağ: nifrətin xronikası". 2011, Minsk
12. İsmayilov F. "Tarix və mədəniyyət abidələrinin qorunması, istifadəsi və bərpa barədə təlimatlar". 2013
13. İsmayilov F. "Azərbaycanın işğal olunmuş ərazilərindəki tarix və mədəniyyət abidələrinin beynəlxalq standartlara uyğun qiymətləndirilməsi metodologiyası". 2014
14. Rüstəm Məmmədov, Humay Əfəndiyeva. "Azərbaycan Respublikasının tarix və mədəniyyət abidələrinin beynəlxalq-hüquqi qorunması". Bakı, "Səda", 2015, p. 328.

In the Russian Language

1. Гейбуллаев Г. Топонимы Азербайджана (Топонимс оф Азербайжан) . Баку: Элм, 1986
2. Дьяконов И.М. Предыстория армянского народа (Предыстория оф тце Армениан неопле). М., 1968

3. Шавров Н. Новая угроза русскому делу в Закавказье (Нен тиреат то Руссиян тасе ин тире Соутиц Бауъасус). Баку, ЭЛМ, 1990
4. Мыкыртчян Ш.М. Историко-архитектурные памятники Нагорного Карабаха (Шисторигьял анд артыгитетурал монументс оф Назорно-Карабаки). Ереван, Издательско-производственное объединение "Парберакат", 1989
5. Самвел Карапетян, Мосты Арцаха (Бридзес оф Артсакц). Ереван - 2009
6. Заре Мелик-Шахназаров. Записки Карабахского солдата (Нотес оф тире солдатер фронт Карабаки). Москва, 1995
7. Кривоусков В.В. Мятежный Карабах (Ребеллионус Карабаки). Из дневника офицера МВД СССР. Издание второе, дополненное. М.: Голос-Пресс, 2007, п. 384
8. Аркадий Тер-Тадевосян. "Анализ боевых действий в Арцахе" (Анализис оф бомбат оператионс ин Артсакц) (Жуль- 1991 - Жуль 1992)
9. Левон Мелик-Шахназарян. "Славная победа армянского оружия" (Тире элорионус вигторй оф тире Армениан веапон). Газета армян России Еркрас. 09.01.2009
10. Г.И.Анохин. "Малый Кавказ" (Тире Лессер Бауъасус). Москва, 1981 г.. "Физкультура и спорт"

Websites

1. www.novostink.ru the Armenian website, June 24, 2013
2. "168 HOURS Analytical information agency of the Republic of Armenia", June 24, 2013

*«Elm və təhsil» nəşriyyatının direktoru:
professor Nadir MƏMMƏDLİ*

*Çapa imzalanmış 08.12.2016.
Şərti çap vərəqi 11. Sifariş № 485.
Kağız formatı 70x100 1/16. Tiraj 1000.*

Kitab «*Elm və təhsil*» nəşriyyat-poliqrafiya müəssisəsində
hazır diapozitivlərdən çap olunmuşdur.

E-mail: nurlan1959@gmail.com

Tel: 497-16-32; 050-311-41-89

Ünvan: Bakı, İçərişəhər, 3-cü Maqomayev döngəsi 8/4.